

**“Expressbank” Açıq Səhmdar Cəmiyyəti**

**31 dekabr 2020-ci il tarixinə**

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına  
uyğun Maliyyə Hesabatları və  
Müstəqil Auditorun Hesabatı**

# Mündəricat

## Müstəqil Auditorun (PraysvoterhausKupers) Hesabatı

### Maliyyə Hesabatları

Maliyyə veziyeti haqqında hesabat.....	1
Menfeət ve ya zərər və sair məcmu gelir haqqında hesabat .....	2
Kapitalda dəyişikliklər haqqında hesabat.....	3
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.....	4

### Maliyyə hesabatları üzrə qeydlər

1. Bankın əsas fealiyyəti.....	5
2. Bankın əməliyyat mühiti .....	5
3. Əsas uçot siyaseti .....	6
4. Uçot siyasetinin tətbiqi zamanı ehemmiyyəti ehtimallar ve mülahizeler .....	16
5. Yeni ve ya yenidən işlənmiş standartların ve onlara dair şəhərlərin tətbiqi .....	20
6. Yeni uçot qaydaları.....	21
7. Pul vəsaitləri ve onların ekvivalentləri.....	24
8. Kredit təşkilatlarından alınacaq vəsaitlər .....	25
9. Müşterilərə verilmiş kreditlər ve avanslar .....	26
10. Borc qiymətlər kağızlara investisiyalar .....	41
11. Əmlak ve avadanlıqlar .....	44
12. Qeyri-maddi aktivlər .....	45
13. İstifadə hüquqları aktivlər və icarə öhdəlikləri .....	46
14. Mülkiyyətə keçmiş emlak .....	46
15. Diger dəyərsizləşmə və ehtiyatlar .....	47
16. Sair aktivlər və öhdəliklər .....	47
17. Müşterilərə ödəniləcək vəsaitlər .....	48
18. Kredit təşkilatlarına ödəniləcək vəsaitlər .....	49
19. Sair borclar .....	49
20. Vergilər .....	50
21. Nizamname kapitalı .....	51
22. Təehhädler və şərti öhdəliklər .....	52
23. Faiz gelir və xərcləri .....	53
24. Xalis haqq və komissiya gelirleri .....	53
25. Sair gelirler .....	54
26. Ümumi, inzibati və işçi heyəti ilə bağlı xərclər .....	54
27. Sehm üzrə (zərer)/qazanc .....	55
28. Segmentlər üzrə təhlil .....	55
29. Risklərin idarə edilmesi .....	57
30. Maliyyə aletlərinin edaletli deyeri .....	68
31. Əlaqəli tərefələr haqqında məlumatların açıqlanması .....	70
32. Kapitalın adekvallığı .....	73
33. Hesabat tarixindən sonrakı hadisələr .....	73
34. Ixtisarlar .....	74

## Müstəqil Auditorun Hesabatı

"Expressbank" ASC-nin Səhmdarlarına və Rehberliyine:

### Rəy

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından "Expressbank" ASC-nin ("Bank") 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("BMHS") uyğun olaraq düzgün əks etdirir.

### Auditin predmeti

Bankın maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə mənfəət və ya zərer və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə kapitalda deyişiklikler haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəketi haqqında hesabat; və
- əsas uçot siyaseti və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

### Rəy üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışiq. Bu standartlar üzrə bizim mesuliyyət rəyimizin "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yeterli və münasibdir.

### Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (MBESS Məcəlləsi) uyğun olaraq Bankdan asılı olmadan müstəqil şəkilde fəaliyyət göstəririk. Biz MBEŞS Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

### Audit yanaşmamız

#### İcmal

##### Əhəmiyyatlılıq

- Bank üçün ümumi əhəmiyyətlilik derecəsi: 592 min AZN - bu, xalis aktivlərin 0.5%-ni əks etdirir.

##### Əsas audit məsələləri

- Müşterilərə verilmiş kreditlər və avanslar üzrə kredit zərərləri üçün ehtiyat

Audit metodologiyamızın bir hissesi kimi, biz əhəmiyyətlilik derecəsini müəyyən etdik və maliyyə hesabatlarının əhəmiyyətli derecədə təhrif edilməsi riskini qiymətləndirdik. Xüsusilə, biz rehberliyin (məsələn, ehtimalların irəli sürülmesi və qeyri-müəyyən xarakterli hadisələrin nəzərdən keçirilməsini özündə ehtiva edən əhəmiyyətli uçot texminləri) subyektiv mülahizələr tətbiq etdiyi sahələri təhlil etmişik. Bütün audit yoxlamalarımızda olduğu kimi, biz, hemçinin rehberlik tərefindən daxili nəzarət sisteminde sui-istifadə riskini nəzərdən keçirmiş, eləcə də, digər məsələlərlə yanaşı, fırıldaqçılıq hallarına görə əhəmiyyətli təhriflərə səbəb olan qeyri-obyektivlik əlamətlərinin olub-olmadığını təhlil etmişik.



Biz audit prosedurlarının hecmi bütövlükde maliyyə hesabatlarına dair rəy bildirmek məqsədile kifayət qədər işləri yerinə yetirmek üçün Bankın strukturunu, uçot proseslerini və nəzəret vasitələrini, habelə Bankın fealiyyət göstərdiyi sektorun xüsusiyyətlərini nezərə alaraq müəyyən etmişik.

### **Əhəmiyyətlilik**

Audit prosedurlarının hecmi əhəmiyyətlilik dərəcəsindən asılıdır. Audit maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik eldə etmək üçün nezərdə tutulur. Təhriflər fırıldaqlılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Peşəkar mülahizəmizə əsasən biz kəmiyyət baxımından müəyyən əhəmiyyətlilik dərəcəsini, həmçinin aşağıdakı cədvəldə göstərildiyi kimi, bütövlükde maliyyə hesabatları üzrə Bank üçün ümumi əhəmiyyətliliyi müəyyən etmişik. Bu göstəricilər və keyfiyyət amilləri sayesində biz auditin hecmi, habelə audit prosedurlarının mezzmununu, müddətini və hecmi müəyyən etmiş və mümkün təhriflərin fərdi və ya məcmu olaraq bütövlükde maliyyə hesabatlarına təsirini qiymətləndirmişik.

<b>Bankın maliyyə hesabatları fürün ümumi əhəmiyyətlilik</b>	592 min AZN
<b>Əhəmiyyətliliyin müəyyən edilməsi</b>	31 dekabr 2020-ci il tarixinə Bankın xalis aktivlerinin 0.5%-i
<b>Əhəmiyyətlilik dərəcəsinin müəyyən edilməsi üçün tətbiq edilən baza göstəricisinin əsaslandırılması</b>	<p>Biz baza göstərici kimi "xalis aktivləri" seçmək qərarına gəlmişik. Bizim fikrimizcə bu, Bankın fealiyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadəçilərin nezərdən keçirdiyi uyğun baza göstəricilərindən biridir.</p> <p>Biz seçilmiş baza göstəricisine tətbiq edilən kəmiyyət əhəmiyyətliliyi hədələrinə uyğun olaraq 0.5%-lik əmsal seçmişik.</p>

### **Əsas audit məsələləri**

Əsas audit məsələləri bizim peşəkar mülahizəmizə görə cari dövrün maliyyə hesabatlarının auditü zamanı ortaya çıxan ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər bütövlükde maliyyə hesabatlarının auditü və hazırlı maliyyə hesabatlarına dair rəyimizin formalasdırılması zamanı nezərə alınmış və biz bu məsələlərə dair ayrı rəy bildirmirik.

## Əsas audit məsələsi

### Muştəilərə verilmiş kreditlər və avanslar üzrə zərər üçün ehtiyat

Gözlenilen kredit zərərlərinin (GKZ) qiymətləndirilməsi müvafiq metodologiya, modeller və ilkin məlumatlardan istifadə etməklə aparılan əhəmiyyətli hesablamadır. GKZ gelecek pul axınlarındakı azalmaların ehtimal ilə ölçülmüş cari deyərin qiymətləndirilməsidir (yeni, müəyyən müddət ərzində çeki qismində müvafiq defolt riskləri istifadə olunmaqla kredit zərərlərinin orta çəkisidir). GKZ-nin qiymətləndirilməsi obyektiv olub, mümkün neticelerin miqyasını qiymətləndirmekle müəyyən edilir.

GKZ-nin qiymətləndirilməsi Bank tərəfindən istifadə olunan dörd parametr əsasında həyata keçirilir: defolt ehtimalı ("PD"), defolta məruz qalan dəyer ("EAD"), defolt baş verəcəyi halda itirilən məbləğ ("LGD") və diskont derecəsi ("DR"). Bank gözlenilən kredit zərərləri üzrə ehtimallar və faktiki kredit zərərləri arasındaki fərqlərin azaldılması məqsədile modelleri və modeller üzrə məlumatları müntəzəm olaraq təhlili edir və təsdiqləyir.

Bank riskler, kredit qalığı, risklərin azaldılması üsulları, gelecek təxmin edilen hadise və şərait, elecə de COVID-19 barədə etraflı məlumatlara əsasən gözlenilən kredit zərərləri üzrə təxminlərdən istifadə edir.

Davam edən COVID-19 pandemiyası, GKZ ehtiyatı və Bankın müştərileri ilə əlaqəli kredit riski səviyyesinin müəyyən edilməsi ilə bağlı riskləri və təxminlərin qeyri-müəyyənliyini artırır. COVID-19 pandemiyasının dinamikası və ciddiliyi və hökumət və tənzimləyici orqan tərefindən görülən cavab tedbirleri zərər, borcalanın ödəmə qabiliyyəti və iqtisadi şərtlər, hemçinin ÜDM və işsizlik, elecə də müştərinin defolt hallarının hecmi və müddəti kimi iqtisadi amillər arasındakı uyğunluğu dəyişdirə bilər. Bu, GKZ-nin qiymətləndirilməsində mümkün neticelerin miqyasını genişləndirir və xarici iqtisadçıların tətbiq etdiyi mövcud metodologiyaların və iqtisadi proqnoz məlumatların uyğunluğunun qiymətləndirilməsi və ferziyyelərin ireli sürüləməsi üçün tələb olunan mülahizələri artırır. Gözlenilən kredit zərərləri üzrə düzəlişlər bu məhdudiyyətlər nəzərə

## Əsas audit məsələsinə dair audit prosedurları necə həyata keçirilmişdir

Biz Bankda GKZ-nin hesablanması prosesini təhlili etmişik. Bu təhlil GKZ üzrə hesablamaların müəyyən edilməsində Bank tərəfindən istifadə edilən əsas məlumatları və sistemləri ehate edir. Biz, hemçinin GKZ-nin hesablanması üçün Bankın tətbiq etdiyi əhəmiyyətli mülahizələr, belə mülahizələri təsdiqləyən məlumatların qənaətbəxşliyi, elecə də bu mülahizələrlə bağlı qeyri-müəyyənliyin derecəsi barədə məlumat eldə etmişik.

Biz, hemçinin COVID-19 pandemiyasının təsirinə xüsusi diqqət yetirərək və rehberliyin mülahizəsinə əsaslanan düzəlişlərin aparılmasına ehtiyacın olub-olmadığını nəzəre alaraq, il ərzində dəyişməyən metodologiyaların və əlaqəli modellerin uyğunluğunu qiymətləndirmişik.

Biz rehberlik tərefindən hazırlanmış tətbiq edilən GKZ metodologiyasının uyğunluğunu nəzərdən keçirmişik. Bu prosesə model riski üzrə parametrlər (PD, LGD və EAD), proqnoz məlumatları, müvafiq çeki əmsalları, mərhələlərin təhlili və GKZ-nin hesablanması kimi komponentlər daxildir.

Biz aşağıdakılardan vasitəsilə PD, LGD və EAD-nin uyğunluğunu qiymətləndirmişik:

- metodologiya və ferziyyelərə dair etraflı məlumatların eldə edilməsi;
- kredit portfelinin seqmentlərə bölünməsinə dair Bankın yanaşmasının uyğunluğunun yoxlanılması;
- məlumatların keyfiyyətini, açılma və bağlanma tarixlərini, gecikmə günləri və ödəniş cədvəllerini nəzərdən keçirməklə 12 aylıq PD və bütöv müddət üzrə PD-nin yaradılmasında istifadə edilən Bankın modelleşdirmə metodologiyasının, elecə də proqnoz məlumatların modelə tətbiq edilməsinin uyğunluğunun qiymətləndirilməsi;
- pul şəklinde geri qaytarmanın uyğunluğunun qiymətləndirilməsi;
- BMHS 9-a uyğun istifadə edilən statistik metodologiyanın uyğunluğunun qiymətləndirilməsi;
- LGD modelleşdirməsi və kreditlərin ödənilməsinə dair prosedurların yerinə yetirilməsi üçün portfel/seqmentlər üzrə defolt məlumatlarının qənaətbəxşliyinin müəyyən edilməsi.



alınaraq, rehberliyin mülahizəsinə əsaslanan düzelişlərə uyğun aparılmışdır.

Müşterilərə verilmiş kreditlər və avanslar üzrə təsdiqləmələrin dəqiqliyi və qiymətləndirilməsi üçün audit riskinin əhəmiyyətini və seviyyəsini, eləcə də GKZ-nin qiymətləndirilməsində tətbiq olunan mürekkeblik və yüksək mülahizə dərəcəsini nəzərə alaraq, müştəilərə verilmiş kreditlər və avanslar üzrə zərər üçün ehtiyat əsas audit məsələsi hesab edilmişdir.

Bax: Qeyd 3 "Əsas uçot siyaseti", Qeyd 4 "Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr", Qeyd 9 "Müşterilərə verilmiş kreditlər və avanslar" və Qeyd 29 "Risklərin idare edilməsi".

Biz makroiqtisadi şərtlərin GKZ üzrə ehtiyata potensial gelecek təsirini nəzərdən keçirmişik. Biz müvafiq gelecek ssenarilər, təyin edilmiş çeki əmsalları, istifadə edilmiş dəyişənlər və əsas ssenarilərlə bağlı ssenarilərin təhlil edilməsi üçün rehbərlik tərəfindən tətbiq edilən metodologiya barədə etraflı məlumat əldə etmişik.

Biz GKZ üzrə ehtiyatın PD və LGD təxminlərindəki dəyişikliklərə qarşı həssaslığını nəzərdən keçirmişik.

Biz GKZ-nin hesablanmasında diskontlaşdırma üçün effektiv faiz dərəcəsindən istifadə edilməsi məntiqinə dair məlumat əldə etmişik.

Biz müştərilərə verilmiş kreditlər və avanslar üzrə kredit zərəri üçün ehtiyatlara dair maliyyə hesabatlarına qeydlərdə açıqlanmış məlumatları nəzərdən keçirmişik.

## Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının BMHS-ə uyğun olaraq hazırlanması və düzgün təqdim edilmesi, eləcə də fırıldaqçılıq və yaxud sehv neticesində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Bankı ləğv etmek və ya fealiyyətini dayandırmaq niyyətinde olmadığı yaxud bunu etmekdən başqa münasib alternativ olmadığı halda, Bankın fasilesiz fealiyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fealiyyətin fasilesizliyinə dair məlumatların açıqlanmasına və fealiyyətin fasilesizliyi principinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Bankın maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

## Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükde maliyyə hesabatlarında fırıldaqçılıq və ya sehv neticesində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik eldə etmek və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək seviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya sehv neticesində yaranan biler və fərdi və ya məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mülahizə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz hemçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya sehv neticesində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayıv və həyata keçirir və rəyimizi əsaslaşdırmaq üçün yeterli və münasib audit sübutlarını eldə edirik. Fırıldaqçılıq neticesində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski sehvler neticesində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilerəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sisteminde sui-istifade halları daxil ola bilər.
- Bankın daxili nəzarət sisteminin effektivliyinə dair rey bildirmək üçün deyil, şəraite uyğun audit prosedurlarını işleyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat eldə edirik.
- Rəhbərlik tərefindən istifadə edilən uçot siyasetinin uyğunluğunu, habelə uçot texminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fealiyyətin fasilesizliyi principinin rəhbərlik tərefindən istifadə edilmesinin uyğunluğuna və eldə edilən audit sübutları əsasında Bankın fasilesiz fealiyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitle bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gelirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətine geldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yeterli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Neticələrimiz auditor hesabatımızın tarixinədək eldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Bankın fasilesiz fealiyyətinin dayanırlımasına sebeb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.



Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzəret sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barede məlumat veririk.

Biz, həmçinin korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə müstəqillik ilə bağlı müvafiq etik normalara riayət etdiyimiz barede bəyanat verir və müstəqilliyimizə təsir etmesi əsaslandırılmış şəkildə güman edilən bütün münasibətlər və digər məsələlər, habelə zəruri hallarda təhdidlərin aradan qaldırılması üçün görülən tədbirlər, o cümlədən ehtiyat tədbirləri barede məlumat veririk.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlər arasında biz cari dövrün maliyyə hesabatlarının auditü üçün en əhəmiyyətli və bu sebəbdən de əsas audit məsələlərini müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi və ya çox nadir hallarda, məsələ haqqında rəyimizdə açıqlamanın verilməsinin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyi hallar istisna olmaqla, bu məsələni rəyimizdə təsvir edirik.

---

Audit nəticəsində dərc olunan hazırkı müstəqil auditor hesabına görə məsul partnyor Aigul Axmetovadır.

Peicevatee hoeseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

4 may 2021-ci il

**"Expressbank" ASC  
Maliyyə vəziyyəti haqqında hesabat**

<i>Min Azerbaycan manatı ilə</i>	<i>Qeyd</i>	<i>31 dekabr 2020</i>	<i>31 dekabr 2019</i>
<b>AKTİVLƏR</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	7	41,152	52,911
Kredit təşkilatlarından alınacaq vəsaitlər	8	2,312	2,673
Müşterilərə verilmiş kreditlər və avanslar	9	202,769	220,470
Borc qiymətli kağızlara investisiyalar	10	46,449	46,503
Əmlak və avadanlıqlar	11	5,822	10,073
Qeyri-maddi aktivlər	12	3,850	3,266
Mülkiyyətə keçmiş emlak	14	691	569
Istifadə hüquqlu aktivlər	13	5,067	5,600
Təxire salınmış mənfeət vergisi aktivi	20	1,423	381
Sair aktivlər	16	3,922	6,144
<b>CƏMI AKTİVLƏR</b>		<b>313,457</b>	<b>348,590</b>
<b>ÖHDƏLİKLƏR</b>			
Müşterilərə ödəniləcək vəsaitlər	17	121,779	182,949
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	18	23,039	3,410
Sair borclar	19	34,379	28,553
Cari mənfeət vergisi öhdəlikləri		1,047	1,979
İcare öhdəlikləri	13	4,862	4,909
Sair öhdəliklər	16	12,265	8,323
<b>CƏMI ÖHDƏLİKLƏR</b>		<b>197,371</b>	<b>230,123</b>
<b>KAPİTAL</b>			
Nizamname kapitalı	21	112,545	112,545
Əmlak və avadanlıqların yenidən qiymətləndirilməsi üzrə ehtiyat		932	761
Böülüdürlənməmiş mənfeət		2,609	5,161
<b>CƏMI KAPİTAL</b>		<b>116,086</b>	<b>118,467</b>
<b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>313,457</b>	<b>348,590</b>

4 may 2021-ci il tarixində Bankın İdarə Heyeti adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:



Mehman Məmmədov  
İdarə Heyətinin Sədri

Teymur Ağakişiyev  
Baş Maliyyə İnzibatçısı

Sevda Fəttayeva  
Baş Mühasib

**"Expressbank" ASC**  
**Menfəət və ya zərər və sair məcmu gelir haqqında hesabat**

<i>Min Azərbaycan manatı ilə</i>	<i>Qeyd</i>	<i>2020</i>	<i>2019</i>
Effektiv faiz metodu ilə hesablanmış faiz gelirləri	23	39,202	36,202
Faiz xərcləri	23	(7,756)	(10,646)
Sair oxşar xərclər	23	(530)	(585)
<b>Xalis faiz marjası</b>		<b>30,916</b>	<b>24,971</b>
Kredit zərərləri üzrə ehtiyat	8,9,10	(8,485)	18,776
<b>Kredit zərərləri üzrə ehtiyatın yaradılmasından sonra xalis faiz marjası</b>		<b>22,431</b>	<b>43,747</b>
Haqq və komissiya gelirləri	24	9,273	10,868
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla gelir		2,759	3,206
Sair gelirlər	25	409	964
<b>Qeyri-faiz geliri</b>		<b>12,441</b>	<b>15,038</b>
Haqq və komissiya xərcləri	24	(5,344)	(5,993)
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis zərər		(48)	(7)
İşçi heyəti ilə bağlı xərclər, ümumi və inzibati xərclər	26	(30,885)	(31,035)
Diger dəyərsizləşmə və ehtiyatlar	15	(126)	(657)
<b>Qeyri-faiz xərci</b>		<b>(36,403)</b>	<b>(37,692)</b>
<b>Vergidən əvvəlki (zərər)/menfəət</b>		<b>(1,531)</b>	<b>21,093</b>
Menfəət vergisi xərci	20	(1,021)	(1,579)
<b>İL ÜZRƏ (ZƏRƏR)/MƏNFƏƏT</b>		<b>(2,552)</b>	<b>19,514</b>
<b>Sair məcmu gelir</b>			
Neqliyyat vasitələrinin yenidən qiymətləndirilməsi	11	214	95
Menfəət vergisinin effekti	20	(43)	(19)
<b>İl üzrə sair məcmu gelir</b>		<b>171</b>	<b>76</b>
<b>İL ÜZRƏ CƏMİ MƏCMU (ZƏRƏR)/GƏLİR</b>		<b>(2,381)</b>	<b>19,590</b>
<b>Bankın sehmədarlarına aid olan (zərər)/menfəət ilə əlaqədar sehm üzrə əsas və azaldılmış (zərər)/qazanc (bir sehm üzrə AZN ilə)</b>	27	(8)	57

**"Expressbank" ASC**  
**Kapitalda dəyişikliklər haqqında hesabat**

	Qeyd	Nizamname kapitalı	Bölüşdürülməmiş mənfəət	Əmlak və avadanlıqlann yeniən qiymətləndirilmesi üzrə ehtiyat	Cəmi kapital
<i>Min Azərbaycan manatı ilə</i>					
1 yanvar 2019-cu il tarixinə qalıq		137,257	(14,353)	685	123,589
İl üzrə mənfəət	-	19,514		-	19,514
İl üzrə sair məcmu gelir	-	-		76	76
İl üzrə cəmi məcmu gelir	-	19,514		76	19,590
Xəzine səhmləri:					
- Alışlar	21	(24,712)	-	-	(24,712)
31 dekabr 2019-cu il tarixinə qalıq		112,545	5,161	761	118,467
İl üzrə zərər	-	(2,552)		-	(2,552)
İl üzrə sair məcmu gelir	-	-		171	171
İl üzrə cəmi məcmu gelir	-	(2,552)		171	(2,381)
31 dekabr 2020-ci il tarixinə qalıq		112,545	2,609	932	116,086

**"Expressbank" ASC**  
**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

<i>Min Azerbaycan manatı ilə</i>	<i>Qeyd</i>	<i>2020</i>	<i>2019</i>
<b>Əməliyyat fealiyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış faizler		37,245	65,050
Ödenilmiş faizlər		(8,676)	(10,250)
Alınmış haqq və komissiyalar		9,638	10,886
Ödenilmiş haqq və komissiyalar		(5,344)	(5,993)
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla reallaşdırılmış gelir		2,759	3,206
Alınmış digər gelirler		108	879
Ödenilmiş əmək haqqı xərcləri		(14,901)	(17,239)
Ödenilmiş ümumi və inzibati xərclər		(6,745)	(8,999)
Ödenilmiş mənfəət vergisi		(3,200)	-
<b>Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fealiyyəti üzrə daxil olan pul vəsaitlərinin hərəkəti</b>		<b>10,884</b>	<b>37,540</b>
<b>Əməliyyat aktivlərində xalis azalma/(artım):</b>			
Kredit təşkilatlarından alınacaq vəsaitlər		387	109
Müşterilərə verilmiş kreditlər və avanslar		10,767	667
Sair aktivlər		1,944	264
<b>Əməliyyat öhdəliklərində xalis (azalma)/artım:</b>			
Müşterilərə ödəniləcək vəsaitlər		19,629	(60,832)
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər		(60,226)	(249)
Sair öhdəliklər		2,779	(902)
<b>Əməliyyat fealiyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		<b>(13,836)</b>	<b>(23,403)</b>
<b>İnvestisiya fealiyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Ədaləti dəyərinin dəyişməsi sair məcmu gelirə aid edilən qiymətli kağızların satışından və ödənilməsindən daxilolmalar		-	510
Amortizasiya olunmuş dəyerlər qeyde alınan borc qiymətli kağızlara investisiyaların eldə edilmesi		(62,062)	(320,540)
Amortizasiya olunmuş dəyerlər qeyde alınan borc qiymətli kağızların ödənilməsindən daxilolmalar		62,380	276,670
Əmlak və avadanlıqların alınması		(1,173)	(1,265)
Əmlak və avadanlıqların satışından daxilolmalar		156	342
Bankın mülkiyyətinə keçmiş girovların satışından daxilolmalar		19	18
Qeyri-maddi aktivlərin eldə edilmesi		(1,436)	(106)
<b>İnvestisiya fealiyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		<b>(2,116)</b>	<b>(44,371)</b>
<b>Maliyyətədirmə fealiyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Sair borclardan daxilolmalar		11,977	16,840
Sair borcların ödənilmesi		(6,466)	(9,032)
Borclar ilə əlaqədar alınmış subsidiyalar		236	791
İcare öhdəlikləri üzrə əsas borcun ödənilmesi		(1,788)	(2,320)
Xəzine sehmlərinin alınması	21	-	(24,712)
<b>Maliyyətədirmə fealiyyəti üzrə daxil olan/(istifadə edilən) xalis pul vəsaitləri</b>		<b>3,959</b>	<b>(18,433)</b>
Mezənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		234	(283)
<b>Pul vəsaitləri və onların ekvivalentlərində xalis azalma</b>		<b>(11,759)</b>	<b>(86,490)</b>
İlin evvelinə pul vəsaitləri və onların ekvivalentləri	7	52,911	139,401
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	7	<b>41,152</b>	<b>52,911</b>

## 1. Bankın əsas fəaliyyəti

"Expressbank" ASC ("Bank") 21 iyun 1992-ci il tarixinde "Azernəqliyyatbank" Kommersiya Bankı kimi təsis edilmişdir ve Azərbaycan Respublikasının qanunları əsasında fəaliyyət göstərir. 11 mart 2005-ci ilde Bankın hüquqi strukturu dəyişerek, açıq sehmdar cəmiyyəti olmuşdur. 5 mart 2010-cu ilde Bank adını "Azərnəqliyyatbank" Açıq Səhmdar Kommersiya Bankından "Expressbank" Açıq Səhmdar Cəmiyyətinə dəyişmişdir. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankının ("ARMB") 30 dekabr 1992-ci ilde verdiyi 119 sayılı bank lisensiyası əsasında fəaliyyət göstərir.

Bank əhalidən əmanetler alır və kreditlər verir, Azərbaycanın daxilində və xaricə ödənişləri köçürür, valyuta mübadiləsi aparır, fiziki və hüquqi şəxslərə digər bank xidmətlərin göstərir. Bankın baş ofisi Bakıda yerləşir və Bakıda və Azərbaycanın digər şəhərlərində 16 filialı vardır. Bankın hüquqi ünvanı beledir: Azərbaycan Respublikası, Bakı şəh., AZ 1130, Atatürk prospekti, Y.Çəmənəzəmənli küçəsi, 134C.

7 avqust 2007-ci ildən başlayaraq Bank əmanetlərin sığortalanması fondunun üzvüdür. Bu sistem "Əmanetlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa ("Qanun") və digər normativ aktlara əsaslanır və Azərbaycan Əmanetlərin Sığortalanması Fondu tərəfindən idarə olunur.

Bank 7 yanvar 2020-ci il tarixində etibarən rəsmi olaraq standart bazar seqmenti üzrə listinqə daxil edilmişdir.

31 dekabr 2020 və 2019-cu il tarixinə Bankın nizamnamə kapitalında səhmdarların iştirak payları aşağıdakı kimi olmuşdur:

<b>Sehmdarlar</b>	<b>2020 (%)</b>	<b>2019 (%)</b>
"AZENCO Group" MMC	40.00	40.00
Xammədov Hikmet	16.00	16.00
"EnerqoServis" MMC	17.69	17.69
Seyidov Hafiz	8.00	8.00
"Avtonəqliyyatservis" MMC	0.31	0.31
Xezine sehmləri	18.00	18.00
<b>Cəmi</b>	<b>100.00</b>	<b>100.00</b>

31 dekabr 2020 və 2019-cu il tarixinə səhmdarlardan heç biri ayrı-ayrılıqda Banka nəzarət etməmişdir.

## 2. Bankın əməliyyat mühiti

Azərbaycan iqtisadiyyatında inkişaf etmekdə olan bazarlara xas müəyyən xüsusiyyətlər müşahidə edilir. Azərbaycan iqtisadiyyatının mövcud və gelecek artımı və dayanıqlığı hökumətin həyata keçirdiyi fiskal və monetar tedbirlərin effektivliyindən, eləcə də xam neftin qiymətlərindən və Azərbaycan manatının sabitliyindən əhəmiyyətli dərəcədə asılıdır.

Neft qiymətlərində azalma və milli valyutanın əsas xarici valyutalara qarşı devalvasiyasının mənfi neticəsi olaraq 2016-ci ilde ölkədə baş vermiş kəskin iqtisadi böhrandan sonra Azərbaycan hökuməti tərəfindən uzunmüddətli iqtisadi sabitliyi və dayanıqlığı təmin etmək məqsədile islahatlar sürətləndirilmişdir. İnstitusional dəyişiklikləri əhatə edən iqtisadi islahatlara əsasən inflasiya aşağı birrəqəmli səviyyədə sabitleşmiş, iqtisadi artım pozitiv zonada qalmaqdə davam etmiş, milli valyutanın məzənnəsi dayanıqlı səviyyədə olmuş və ölkənin xarici sektorunda müsbət tendensiyalar müşahidə olunmuşdur.

Bir sıra qeyri-sabit sistem risklərinə baxmayaraq, borcların ödənilmesi ilə yanaşı bank sektorunun sabitliyi də təmin edilmişdir. "Fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı elave tedbirler haqqında" Azərbaycan Respublikası Prezidentinin Fermanının icrası fiziki şəxslərin borclarının ödənilmesi və vaxtı keçmiş kredit borclarının restrukturizasiyasına getirib çıxarmış, eləcə də bank sektorunda problemlı kreditlər məsələsinin həllini təmin etmişdir.

2021-ci ilin aprel ayında dərc etdiyi son hesabatında Moody's agentliyi Azərbaycanın reytinqini sabit proqnozla "Ba2" seviyəsində təsdiq edib. Koronavirus pandemiyasının yayılmasına baxmayaraq, xarici şoklara qarşı ölkənin dayanıqlığının qiymətləndirilməsi ilə bağlı agentliyin hazırlı reytinqi müsbətdir.

12 mart 2020-ci il tarixində Dünya Sehiyye Təşkilatı COVID-19 epidemiyasını qlobal pandemiya elan etmişdir. Azərbaycan hökuməti tərəfindən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və mənfi təsirlərinin azaldılması məqsədile hərəketin mehdudlaşdırılması ilə bağlı tedbirler, o cümlədən karantin, özünütecrid və ticarət fəaliyyətinin mehdudlaşdırılması, o cümlədən müəssisələrin bağlanması kimi bir sıra tedbirlər görülmüşdür. Yuxarıda qeyd olunan tedbirlər 2020 və 2021-ci il ərzində qismən yumşaldılmışdır.

## **2. Bankın əməliyyat mühiti (davamı)**

Bu tədbirlər Azərbaycanda iqtisadi fealiyyəti əhəmiyyətli dərəcədə mehdudlaşdırılmış və biznes subyektlərinə, bazar iştirakçılara, Bankın müştərilərinə, habelə yerli və global iqtisadiyyata mənfi təsir göstərmiş və gələcəkdə qeyri-müəyyən müddət təsir göstərməkde davam edə bilər.

COVID-19 pandemiyası ilə yanaşı, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarında Azerbaycan və Ermənistan arasında yenidən hərbi əməliyyatlar başlamışdır. Azerbaycan Respublikası ərazisində hərbi veziyət elan edərək komendant saatı tətbiq etmiş və sonrakı altı heftə ərzində bir neçə ərazini işğaldan azad etmişdir. 9 noyabr 2020-ci il tarixində imzalanmış atəşkəs razılışmasına əsasən 10 noyabr 2020-ci il tarixində etibarən Dağlıq Qarabağ və ətraf bölgelərindəki bütün hərbi əməliyyatlar dayandırılmışdır.

Siyasi və iqtisadi veziyətin mövcud təsirlərini proqnozlaşdırmaq çətindir, lakin bunun Azerbaycan iqtisadiyyatına təsiri daha çox ola bilər və bu da dövlət maliyyəsinin pisleşməsinə, maliyyə bazarlarının qeyri-sabitliyinə, kapital bazarlarında qeyri-liqvidliyə, inflasiyanın artmasına və milli valyutanın əsas xarici valyutalara nisbətdə deyerdən düşməsinə getirib çıxara bilər.

Rehberlik, hemçinin Bankın fealiyyətinin dayaniqliğini təmin etmek, öz müştərilərinə və işçilərinə dəstək olmaq üçün bütün lazımi tədbirləri görür. Bank, pandemiyadan zərər çekmiş kiçik və mikro sahibkarlıq subyektlərinə kreditlərin restrukturizasiyası imkanı yaratmışdır. Bununla yanaşı, Bank COVID-19 pandemiyasının mənfi təsirinin azaldılması ilə bağlı 2020-ci ilin aprel ayında qəbul edilmiş Tədbirlər Planına uyğun dəstək tədbirləri həyata keçirmişdir. Buna baxmayaraq, Azerbaycan Hökuməti tərəfindən bankların ümumi portfelinə heç bir moratorium və kredit tətili tətbiq edilməmişdir. Bank öz müştərilərinə kredit tətili verdikdə, gecikdirilmiş günlerin sayı restrukturizasiya tarixindən sonrakı yeni ödəniş cədvəlinə uyğun olaraq hesablanır.

Pandemiyadan zərər çekmiş və COVID-19 epidemiyası ilə bağlı mehdudiyyətlərin mənfi təsirinə məruz qalmış istehlakçılar, mikro, kiçik və orta sahibkarlıq subyektləri hem əsas borc, hem də faizlər üzrə müvəqqəti tətiller üçün banklara müraciət etməli idilər. Bank faizləri kredit tətili dövründə restrukturizasiya edilmiş müqavilələrə uyğun hesablamağa davam etdiyi üçün 31 dekabr 2020-ci il tarixində başa çatan dövrə əhəmiyyətli modifikasiya zərəri yaranmamışdır.

Mövcud iqtisadi veziyətin gelecek təsirini qabaqcadaq proqnozlaşdırmaq nisbətən mürekkeb olduğuna görə rehberliyin iqtisadi mühitlə bağlı cari proqnozları və texminləri faktiki nəticələrdən fərqli ola bilər.

Gözənlənilən kredit zərərlərinin ("GKZ") qiymətləndirilmesi məqsədile, Bank makroiqtisadi dəyişenlər üzrə proqnozlar daxil olmaqla, dəstəkləyici gelecek məlumatlardan istifadə edir. Hər bir iqtisadi proqnozda olduğu kimi, onların reallaşması ilə bağlı ferziyyeler və ehtimallar yüksək dərəcəli qeyri-müəyyənliklə əlaqəlidir və buna görə də faktiki nəticələr proqnozlaşdırılan nəticələrdən əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Bankın rehberliyi mövcud iqtisadi mühitdə baş verən prosesləri müşahidə edir və Bankın yaxın gələcəkdə fealiyyətinin dayaniqliğını və inkişafını təmin etmek üçün qabaqlayıcı tədbirlər görür.

## **3. Əsas uçot siyaseti**

***Maliyyə hesabatlarının tərtibatının əsasları.*** Hazırkı maliyyə hesabatları maliyyə aletlərini ilkin olaraq ədalətli dəyerlə tanımaqla, emlak və avadanlıqları yenidən qiymətləndirmək, eləcə də maliyyə aletlərini ədalətli dəyerinin dəyişməsi mənfeət və ya zərəre aid olunan ("FVTPL") və ədalətli dəyerinin dəyişməsi sair mecmu gelirə aid olunan kateqoriyalara təsnifləşdirmək, ilkin dəyer metoduna əsasən hazırlanmışdır. Hazırkı maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasetləri aşağıda göstərilir. Həmin uçot siyaseti başqa cür göstərilmediyi hallarda, təqdim edilən bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir (Qeyd 5).

***Maliyyə aletleri - əsas qiymətləndirme Üsulları.*** Ədalətli dəyer qiymətləndirme tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat heyata keçirilərken aktivlə satmaq üçün alınacaq və öhdəliyi ötürürəkən ödəniləcək dəyərdir. Ədalətli dəyer en yaxşı olaraq feal bazarda alınıb satıla bilən qiymət ilə təsdiqlənir. Feal bazarda qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və hecmədə həyata keçirildiyi bazardır. Feal bazarda alınıb satılan maliyyə aletlərinin ədalətli dəyeri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərin miqdarına hasılı nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövriyyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılıqlaması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelərin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdiğdə baş verir.

### **3. Əsas uçot siyaseti (davamı)**

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə aletlərinin ədaletli dəyerini müəyyən etmek üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyerine əsaslanan modellərdən istifadə edilir. Ədaletli dəyerin qiymətləndirilməsi nticeləri aşağıda göstərilidiyi kimi ədaletli dəyer iyerarxiyasının seviyelerine görə təhlil edilir: (i) 1-ci Səviyyəyə oxşar aktivlər və ya öhdəliklər üçün aktiv bazarlarda kotirovka olunan (düzelş edilmeyən) qiymətlər ilə qiymətləndirmələr aiddir, (ii) 2-ci Səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayısı ilə (yəni, qiymətlər əsasında hesablananlar) müşahidə edilə bilən əhəmiyyətli ilkin məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları ilə qiymətləndirmələr aiddir (iii) 3-cü Səviyyəyə aid olan qiymətləndirmələr yalnız müşahidə oluna bilən bazar məlumatlarına əsaslanır (yəni, qiymətləndirmə üçün əhəmiyyətli həcmde müşahidə oluna bilməyən ilkin məlumatlar tələb edilir). Ədaletli dəyer iyerarxiyasının seviyeleri arasında köçürmələr hesabat dövrünün sonunda baş vermiş hesab edilir. Tekrarlanan ədaletli dəyer qiymətləndirmələri maliyyə vəziyyəti haqqında hesabatda her bir hesabat dövrünün sonunda mühasibat uçotu standartları ilə tələb edilən və ya icazə verilen qiymətləndirmələrdir. Qeyd 30-a baxın.

Əməliyyat xərcləri elave xərcləri eks etdirir və birbaşa olaraq maliyyə aletinin alış, buraxılması və ya satışı ilə elaqəlidir. Elave xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclərdir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fealiyyət göstərən işçilər daxil olmaqla), məslehətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimleyici orqanlar və fond birjalarına ödəmələr, eleca de mülkiyyət hüququnun köçürülməsi üzrə vergiler və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyələşdirmə xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

**Amortizasiya olunmuş dəyer (AC)** əsas məbləğ üzrə ödənişlərin çıxılmasından və hesablanmış faizlərin elave edilməsindən, maliyyə aktivləri üçün isə gözlənilən kredit zərərləri üzrə ehtiyatın çıxılmasından sonra maliyyə aletinin ilkin tanınma zamanı qeydə alınan dəyeridir. Hesablanmış faizlərə ilkin tanınma zamanı təxire salınmış əməliyyat xərclərinin və effektiv faiz dərəcəsi metodundan istifadə etməklə ödənilməli məbləğ üzrə hər hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gelirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gelirləri və amortizasiya edilmiş diskont və ya mükafat (o cümlədən təqdim olunma zamanı təxire salınmış komissiyalar, eğer varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatda müvafiq maddələrin balans dəyerində eks olunur.

**Effektiv faiz metodu** maliyyə aletinin balans dəyeri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gelirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi gələcək pul ödənişləri və ya daxili olmalarını (kreditlər üzrə gələcək zərərlər istisna olmaqla) maliyyə aletinin fealiyyət müddəti və ya daha qısa müddət ərzində maliyyə aletinin ümumi balans dəyerinə diskontlaşdırın dərəcedir. Effektiv faiz dərəcəsi maliyyə aleti üçün nezərdə tutulan dəyişken faiz dərəcəsi üzrə kredit spredini eks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərinə asılı olaraq müəyyən edilməyen digər dəyişken amillər istisna olmaqla, faiz dərəcelərinin növbəti dəyişdirilme tarixinə qədər dəyişken faizli aletlər üzrə pul vesaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilir. Bele mükafatlar və ya diskontlar maliyyə aletinin gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir. Diskont dəyerinin hesablanması müqavilə tərefləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir.

**Maliyyə aletlərinin ilkin tanınması.** FVTPL kateqoriyasında ölçülən maliyyə aletləri ilkin olaraq ədaletli dəyerle tanınır. Bütün digər maliyyə aletləri əməliyyat xərcləri de daxil olmaqla, ilkin olaraq ədaletli dəyerle tanınır. Ilkin tanınma zamanı ədaletli dəyer ən yaxşı olaraq əməliyyat qiyməti ilə təsdiqlənir. Ilkin tanınma zamanı gəlir və ya zərər yalnız ədaletli dəyer ilə əməliyyat qiyməti arasında fərq olduqda qeydə alınır. Əməliyyat qiyməti eyni maliyyə aleti ilə aparılan digər müşahidə oluna bilən cari bazar əməliyyatları və ya əsas məlumat kimi yalnız müşahidə edile bilən bazarların məlumatlarını istifadə edən qiymətləndirmə modeli ilə təsdiqlənir. Ilkin tanınmadan sonra amortizasiya olunmuş dəyerle ölçülən maliyyə aktivləri və ədaletli dəyerin dəyişməsi sair mecmu gelirə aid edilən ("FVOCI") borc aletlərinə investisiyalar üzrə gözlənilən kredit zərərləri üçün ehtiyat tanınır və bu da aktivin ilkin tanınmasından dərhal sonra zərərin tanınması ilə neticilənir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivesində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları ("standart şərtlər" əsasında alış və satışlar), Bankın maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeydə alınır. Alış üzrə bütün digər əməliyyatlar Bankın həmin maliyyə aleti üzrə müqavilə tərefi olduğu halda tanınır.

### **3. Əsas uçot siyaseti (davamı)**

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: qiymətləndirme kateqoriyaları.** Bank maliyyə aktivlərini aşağıdakı kateqoriyalarda təsnifləşdirir: FVTPL, FVOCI və AC. Borc maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde ölçülmesi: (i) müvafiq aktivlər portfelinin idare olunması üçün Bankın biznes modelindən və (ii) aktiv üzrə pul axınlarının xüsusiyyətindən asılıdır.

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: biznes model.** Biznes model Bankın pul axınları elde etmesi məqsedile portfelin idare edilmesi üçün istifadə etdiyi metodu eks etdirir və Bankın məqsədinin: (i) aktivlərdən yalnız müqavilə üzrə pul axınlarının elde edilməsi ("müqavilə üzrə pul axınlarının elde edilməsi üçün aktivin saxlanması") və ya (ii) müqavilədə nəzərdə tutulan və aktivlərin satışından yaranan pul axınlarının elde edilməsi ("müqavilə üzrə pul axınlarının elde edilməsi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanması") olub-olmadığını müəyyən edir. (i) və (ii) tətbiq edilmədikdə, maliyyə aktivləri "diger" biznes modellərə aid edilir və FVTPL kateqoriyasında ölçülür.

Biznes model qiymətləndirme tarixinde mövcud olan portfel üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün Bankın həyata keçirməyi planlaşdırıldığı fəaliyyətə dair bütün müvafiq sübutlar əsasında aktivlər qrupu (portfel seviyyəsində) üçün müəyyən edilir. Biznes modelin müəyyən edilməsi zamanı Bankın nəzərə aldığı amillərə portfelin məqsədi və tərkibi, müvafiq aktivlər üzrə pul axınlarının elde edilməsi ilə bağlı keçmiş təcrübə, risklərin qiymətləndirilməsi və idare edilməsi üzrə yanaşmalar və aktivlər üzrə gelirliliyin qiymətləndirilməsi üsulları daxildir. Bankın öz maliyyə aktivləri üçün biznes modellerin müəyyən edilməsi zamanı istifadə etdiyi əsas mülahizələr Qeyd 4-de göstərilir.

**Maliyyə aktivlərinin təsnifləşdirilməsi və sonrakı dövrde qiymətləndirilməsi: pul axınlarının xüsusiyyətləri.** Biznes model müqavilə üzrə pul axınlarının elde edilməsi və ya müqavilə üzrə pul axınlarının elde edilməsi və maliyyə aktivlərinin satılması üçün aktivlərin saxlanılmasını nəzərdə tutduqda, Bank nağd pul axınlarının yalnız əsas borc və faiz ödənişlerindən ibarət olub-olmadığını qiymətləndirir (SPPI təhlili).

Müqavilə şərtləri əsas kredit sazişinin şərtlərinə uyğun olmayan riske və ya dəyişkenliyə maruz qalmanın nəzərdə tutduqda, müvafiq maliyyə aktiv FVTPL kateqoriyasında təsnifləşdirilir və qiymətləndirilir. SPPI təhlili aktivin ilkin tanınması zamanı həyata keçirilir və sonradan yenidən qiymətləndirilmir. Bankın öz maliyyə aktivləri üçün SPPI təhlili həyata keçirdiyi zaman istifadə etdiyi əsas mülahizələr Qeyd 4-de göstərilir.

**Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi.** Maliyyə aktivlərinin idare edilməsi üzrə biznes model tam dəyişdirildikdə, bütün maliyyə alətləri yenidən təsnifləşdirilir. Aktivlərin yenidən təsnifləşdirilməsi perspektiv qaydada - biznes modeldəki dəyişiklikdən sonra ilk hesabat dövrünün evvelindən tətbiq edilir. Bank cari və müqayiseli dövr ərzində öz biznes modelini dəyişdirməmiş və maliyyə aktivlərini yenidən təsnifləşdirməmişdir.

**Maliyyə aktivlərinin deyərsizləşməsi: gözlenilən kredit zərərləri üzrə ehtiyat.** Bank amortizasiya olunmuş dəyerlə ve FVOCI kateqoriyasında ölçülmüş borc alətləri, elecə də kredit öhdəlikleri və maliyyə zəmanəti müqavilələrindən yaranan riskler üzrə gözlenilən kredit zərərlərini (GKZ) proqnozlar əsasında qiymətləndirir. Bank her bir hesabat tarixinde gözlenilən kredit zərərlərini qiymətləndirir və kredit zərərləri üzrə ehtiyatı tanıyor. Gözlenilən kredit zərərlərinin qiymətləndirilməsi aşağıdakıları özündə eks etdirir: (i) bir səra mümkün nəticələrin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş obyektiv və ehtimal ilə ölçülmüş məbleğ, (ii) pulun zaman dəyəri və (iii) hesabat tarixində keçmiş hadisələr, cari şərtlər və proqnozlaşdırılan gelecek iqtisadi vəziyyət haqqında artıq xərc çekmədən və ya çalışmadan elde edilə bilən əsaslandırılmış və təsdiqlənmiş məlumat.

Amortizasiya olunmuş dəyerlə ölçülen borc alətləri gözlenilən kredit zərərləri üzrə ehtiyat çıxılmaqla, maliyyə vəziyyəti haqqında hesabatda göstərilir. Kredit öhdəlikleri və maliyyə zəmanətləri üzrə gözlenilən kredit zərərləri üçün maliyyə vəziyyəti haqqında hesabatda öhdəliyin tərkibində ayrıca ehtiyat tanınır. FVOCI kateqoriyasında qiymətləndirilen borc alətlərinin amortizasiya olunmuş dəyerində dəyişikliklər gözlenilən kredit zərərləri üçün ehtiyat çıxılmaqla mənfeet və ya zərərə tanınır. Balans dəyerindəki digər dəyişikliklər sair məcmu gəlirlərde FVOCI kateqoriyasında qiymətləndirilen borc alətləri üzrə "zərər çıxılmaqla gelir" kimi tanınır.

Bank maliyyə aktivlərinin ilkin tanınmasından etibaren kredit keyfiyyətindəki dəyişikliklərə əsaslanaraq üç mərhələli deyərsizləşmə modeli tətbiq edir. İlkin tanınma zamanı deyərsizləşməmiş maliyyə aləti 1-ci Mərhələdə təsnifləşdirilir. 1-ci Mərhələdə maliyyə aktivləri üzrə GKZ növbəti 12 ay ərzində və ya müqavilədə nəzərdə tutulan ödəniş tarixinə qədər (12 ay bitənə qədər) baş verə bilən defolt hadisələri nəticəsində yaranmış bütöv müddət üçün GKZ ("12 aylıq GKZ") məbleğində qiymətləndirilir. Bank ilkin tanınma vaxtından etibaren kredit riskində əhəmiyyətli dərəcədə artımın ("SICR") baş verdiyini müəyyən edərə, aktiv 2-ci Mərhələyə köçürülrən və həmin aktiv üzrə GKZ bütöv müddət üçün GKZ əsasında, yeni müqavilədə göstərilən ödəme tarixinə qədər, lakin gözlenilən hər hansı qabaqcadan ödənişləri nəzərə almaqla ("bütöv müddət üçün GKZ") qiymətləndirilir.

### **3. Əsas uçot siyaseti (davamı)**

Kredit riskində ehemiyətli dərəcədə artımın baş vermesinin Bank tərefindən müəyyən edilməsi qaydası Qeyd 29-da təqdim edilir. Bank maliyyə aktivinin dəyərsizləşməsini müəyyən edərsə aktiv 3-cü Mərhələyə köçürüür və həmin aktiv üzrə GKZ bütöv müddət üçün GKZ kimi qiymətləndirilir. Dəyərsizləşmiş aktivlərin və defolt hadisəsinin Bank tərefindən müəyyən edilməsi qaydası Qeyd 29-da izah edilir. Həmin Qeydde GKZ-nin qiymətləndirilməsində istifadə edilən ilkin məlumatlar, ferziyyələr və hesablaşma üsulları haqqında məlumat, eləcə də Bank tərefindən gələcək məlumatların GKZ modellərinə daxil edilməsi qaydası göstərilir.

Kredit və istifadə olunmamış kredit xəttindən ibarət olan kredit kartları kimi müəyyən maliyyə aletləri üzrə istisna olaraq kredit zərərləri Bankın kredit riskinə məruz qaldığı müddət, yəni belə kredit zərərlərinin kredit riskinin idarə edilməsi tədbirleri vasitəsilə azaldılmasına qədər olan dövr ərzində (bu dövr kredit müqaviləsinin maksimum müddətindən artıq olsa belə) qiymətləndirilir. Bu, kreditin ödənilməsinin tələb edilməsi və istifadə olunmamış kredit xəttinin leğv edilməsinə görə kredit zərərinə məruz qalan məbleğin müqavilədə nəzerde tutulan bildiriş müddəti ilə məhdudlaşmaması ilə əlaqədardır.

**Maliyyə aktivlərinin silinmesi.** Maliyyə aktivlərini bərpa etmək üçün Bankın bütün praktiki imkanları tükendikdə və Bank belə aktivlərin bərpasına dair gözləntilərin əsaslandırılmadığı qənaətinə geldikdə, maliyyə aktivləri tam və ya qismən silinir. Aktivlərin silinmesi tanınmanın dayandırılmasını eks etdirir. Bank müqaviləyə əsasən ödənilməli məbleğləri bərpa etməye cəhd etdiyidə, lakin həmin məbleğlərin bərpası ilə bağlı əsaslandırılmış gözləntiləri olmadıqda, barəsində hələ də mecburi bərpa tədbirleri görülen maliyyə aktivlərini sile biler.

**Maliyyə aktivlərinin tanınmasının dayandırılması.** Bank aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vesaitlərinin hərəketi üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Bank maliyyə aktivlərindən daxil olan pul vesaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydalari əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydalari əsas etibarilə ötürmedikdə və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzəret hüququnu özündə saxlamadıqda. Qarşı təref satışa məhdudiyyətlər qoymadan aktivlər tam olaraq əlaqəli olmayan üçüncü tərəfə satmaq imkanına malik olmadıqda nezareti özündə saxlayır.

**Maliyyə aktivlərinin modifikasiyası.** Bank bəzən maliyyə aktivləri üzrə müqavilə şərtlərinə yenidən baxır və ya onları dəyişdirir. Bu zaman Bank aşağıdakı amilləri nəzəre alaraq, müqavilə üzrə pul axınlarının modifikasiyasının ehemiyətli olduğunu qiymətləndirir: aktivin risk profilinə ehemiyətli dərəcədə təsir göstərən hər hansı yeni müqavilə şərtləri (məsələn, mənfəetdə pay və ya kapital üzrə gəlirlilik), faiz derecəsindəki ehemiyətli dəyişiklikler, valyutada dəyişiklikler, aktivlə bağlı kredit riskinə ehemiyətli dərəcədə təsir göstərən yeni və ya əlavə kredit təminatının yaranması və ya borcalanın maliyyə çətinliyi olduqda kreditin müddətinin ehemiyətli dərəcədə artırılması.

Yeni şərtlər ehemiyətli dərəcədə fərqləndikdə əvvəlki aktiv üzrə pul axınlarını elde etmek hüququ başa çatdığını görə Bank əvvəlki maliyyə aktivinin tanınmasını dayandırır və yeni aktivi ədaletli dəyerlə tanır. Müqavilə şərtlərinə yenidən baxılması tarixi növbəti dəyərsizləşmenin hesablanması, o cümlədən kredit riskinin ehemiyətli dərəcədə artması faktının müəyyən edilməsi üçün ilkin tanınma tarixi hesab edilir. Bundan əlavə, Bank yeni kreditin və ya borc aletinin SPPI meyarına uyğunluğunu qiymətləndirir. Tanınması dayandırılmış ilkin aktivin balans dəyeri ilə ehemiyətli dərəcədə modifikasiya edilmiş yeni aktivin ədaletli dəyeri arasındaki hər hansı fərq (fərqli mahiyyəti səhmdarlarla heyata keçirilən kapital əməliyyatına aid edilmədiyi təqdirdə) mənfəet və ya zərərdə tanır.

Müqavilə şərtlərinə qarşı tərefin maliyyə çətinlikləri və əvvəlcədən razılışdırılmış ödənişləri heyata keçirə bilməməsi sebebindən yenidən baxılarsa, Bank aktiv üzrə risklərin və faydalaların müqavilə şərtlərinin dəyişdirilməsi nəticəsində ehemiyətli dərəcədə fərqləndiyini müəyyən etmək üçün aktivlər üzrə ilkin və düzəliş edilmiş gözlənilən nağd pul axınlarını müqayisə edir. Risklər və faydalalar dəyişmedikdə, modifikasiya edilmiş aktiv ilkin aktivdən ehemiyətli dərəcədə fərqlənmir və bu modifikasiya tanınmanın dayandırılmasına getirib çıxarmır. Bank modifikasiya edilmiş müqavilə üzrə pul axınlarını ilkin effektiv faiz derecəsi ilə diskontlaşdırmaqla, ümumi balans dəyerini yenidən hesablayır və modifikasiya nəticəsində yaranan gelir və ya zərəri mənfəet və ya zərərdə tanır.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq Bank tərefindən verilmiş kredit tətilləri müvafiq kredit və avansların təqdim edilməsi üzrə müqavilələrin modifikasiyası kimi nəzəre alınır. Bank kredit tətilində faiz hesablaşmayaqda davam etdiyi üçün bu modifikasiyalar ehemiyətli modifikasiya zərəri ilə nəticələnməmişdir.

Mümkün olduqda Bank girova yiylənəmək əvəzinə kredit şərtlərini dəyişdirməyə çalışır. Buna müqavilə ilə nəzerdə tutulmuş ödəniş müddətlərinin uzadılması və yeni kredit şərtlərinin razılışdırılması daxildir.

### **3. Əsas uçot siyaseti (davamı)**

Bu restrukturizasiyanın uçot qaydası aşağıda təqdim olunur:

- Kreditin valyutası dəyişmişdirse, köhnə kredit uçotdan çıxarılır və yeni kredit tanınır.
- Əgər kredit şərtlərinin dəyişməsi borcalanın maliyyə çetinlikləri ilə bağlı deyilsə, yeni şərtlər müəyyən edildikdən sonra, kredit artıq vaxtı keçmiş hesab olunmur.
- Əgər kredit şərtlərinin dəyişməsi borcalanın maliyyə çetinlikləri ilə bağlırsa və şərtlər dəyişdirildikdən sonra kredit dəyərsizləşsə, Bank ilkin effektiv faiz derecesindən istifadə etməklə diskontlaşdırılmış yeni pul vəsaitlərinin hərəketinin cari dəyeri ilə şərtlər dəyişdirildikdən əvvəl balans dəyeri arasındaki fərqi dövr üzrə ehtiyat ayırmalarında tanır. Kreditin şərtləri dəyişdirildikdən sonra kredit dəyərsizləşmirsə, Bank effektiv faiz derecəsini yenidən hesablayır.

Bütün meyarların qarşılanması və geləcək ödənişlərin mümkünüyündən əmin olmaq məqsədilə Bankın rəhbərliyi restrukturizasiya edilmiş kreditləri daim nezerden keçirir. Belə kreditlər fərdi və ya ümumi qaydada dəyərsizləşməye məruz qalmışda davam edir və onların ödənilen dəyeri kredit üzrə ilkin və ya cari effektiv faiz derecəsi istifadə etməklə hesablanır.

**Maliyyə öhdəliklərinin qiymətləndirilmə kateqoriyaları.** Maliyyə öhdəlikləri aşağıdakılardan istisna olmaqla, sonradan amortizasiya olunmuş dəyerle təsnifləndirilir: (i) FVTPL kateqoriyasında qiymətləndirilən maliyyə öhdəlikləri və; (ii) maliyyə zamanəti müqavilələri və kredit öhdəlikləri.

**Maliyyə öhdəliklərinin tanınmasının dayandırılması.** Maliyyə öhdəliyinin tanınması öhdəlik icra edildiyi halda dayandırılır (yeni, müqavilədə göstərilən öhdəlik yerinə yetirildikdə, ləğv edildikdə və ya icra müddəti başa çatdıqda).

Bank ilə onun evvelki kreditorları arasında şərtləri əhəmiyyətli dərəcədə fərqli olan borc aletlerinin mübadiləsi, elece de mövcud maliyyə öhdəliklərinin şərtlərinin əhəmiyyətli dərəcədə dəyişdirilməsi ilkin maliyyə öhdəliyinin icrası və yeni maliyyə öhdəliyinin tanınması kimi uçota alınır. Şərtlər o halda əhəmiyyətli dərəcədə dəyişmiş hesab olunur ki, alınmış və ilkin effektiv faiz metodu ilə dikontlaşdırılmış bütün ödənilmiş komissiyalar daxil olmaqla, yeni şərtlərə əsasən nağd pul axınlarının diskontlaşdırılmış cari dəyeri ilkin maliyyə öhdəliyi üzrə qalan nağd pul axınlarının diskontlaşdırılmış cari dəyerindən en azı 10% fərqlənsin. Bundan əlavə, aletin ifadə edildiyi valyuta, faiz derecəsinin növündə dəyişikliklər, aletin konvertasiyası ilə bağlı yeni şərtlər və kredit üzrə xüsusi şərtlərde dəyişikliklər kimi digər keyfiyyət amilləri nəzəre alınır. Borc aletlerinin mübadiləsi və ya şərtlərinin dəyişdirilməsi öhdəliyin icrası kimi nəzəre alınarsa, bütün xərclər və ya ödənilmiş komissiyalar öhdəliyin icrası üzrə mənfəət və ya zərərde tanınır.

Borc aletinin mübadiləsi və ya şərtlərinin dəyişdirilməsi öhdəliyin icrası kimi nəzəre alınmadıqda, bütün xərclər və ya ödənilmiş komissiyalar öhdəliyin balans dəyerinə düzəliş kimi eks etdirilir və modifikasiya edilmiş öhdəliyin qalan müddəti ərzində amortizasiya edilir.

Öhdəliklərin icrası ilə nəticələnməyən dəyişikliklər əvvəlki tarixle mecmu amortizasiyanın hesablanması metodu ilə texmini göstəricinin dəyişməsi kimi uçota alınır və bu zaman gəlir və ya zərər balans dəyerindəki fərqi iqtisadi mahiyyəti səhmdar ilə kapital əməliyyatlarına aid edilmədiyi təqdirdə, mənfəət və ya zərərde eks etdirilir.

**Pul vəsaitləri və onların ekvivalentləri.** Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlerinin əvvəlcədən məlum olan məbleğinə asan çevrile bilən və dəyerin cüzi dəyişməsi kimi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə nağd pul, məcburi ehtiyatlar istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankından alınacaq vəsaitlər, müxbir hesablar üzrə mehdudiyyət qoyulmamış vəsaitlər, elece de overnat depozitlər və ilkin ödəniş müddəti üç aydan az olan depozitlər daxildir. Verilme tarixində istifadəsi üç aydan çox müddətə mehdudiyyət qoyulmuş vəsaitlər maliyyə vəziyyəti və pul vəsaitlerinin hərəketi haqqında hesabatlarda pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakı səbəblərə görə amortizasiya olunmuş dəyerlə qeydə alınır: (i) müqavilə üzrə nağd pul axınlarını elde etmek məqsədilə saxlanılır və həmin nağd pul axınları yalnız əsas borc və faiz ödənişlərindən ibarətdir, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilmir.

**Mərkəzi Bankdakı məcburi ehtiyatlar.** Mərkəzi Bankdakı məcburi ehtiyatlar amortizasiya olunmuş dəyerlə uçota alınır və Bankın gündəlik eməliyyatlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulmayan faizsiz məcburi ehtiyat depozitlərini eks etdirir və bu səbəbdən pul vəsaitlərinin hərəketi haqqında hesabatın tərtib edilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir.

**Kredit təşkilatlarından alınacaq vəsaitlər.** Kredit təşkilatlarından alınacaq vəsaitlər Mərkəzi Bankdakı məcburi ehtiyatlardan və digər banklarda və kredit təşkilatlarında yerleşdirilmiş ilkin ödəme müddəti üç aydan artıq olan depozitlərdən ibarətdir. Kredit təşkilatlarından alınacaq vəsaitlər (i) müqavilə üzrə pul axınlarını elde etmek məqsədilə saxlanıldıqda və həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə, və (ii) FVTPL kateqoriyasında qiymətləndirilmədikdə amortizasiya olunmuş dəyerlə uçota alınır.

### **3. Əsas uçot siyaseti (davamı)**

**Borc qiymətli kağızlara investisiyalar.** Biznes modele və pul axınlarının xüsusiyyətinə əsasən Bank borc qiymətli kağızları AC, FVOCI və ya FVTPL kateqoriyaları üzrə təsnifləşdirir. Borc qiymətli kağızları müqavilə üzrə pul axınlarını elde etmək məqsədile saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və uçot uyğunsuzluğunu əhəmiyyətli dərəcədə azaltmaq üçün FVTPL kateqoriyasında qiymətləndirilmədikdə amortizasiya olunmuş dəyerlə ucota alınır.

Borc qiymətli kağızları müqavilə üzrə pul axınlarını elde etmek və satmaq üçün saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və FVTPL kateqoriyasında qiymətləndirilmədikdə FVOCI kateqoriyasında ucota alınır. Bu aktivlər üzrə faiz gelirləri effektiv faiz derecesi metodu ilə hesablanır və menfeət və ya zərərdə tanınır. Gözənilən kredit zərərləri modelinə əsasən müəyyən edilmiş dəyərsizləşme ehtiyatı il üzrə menfeət və ya zərərdə tanınır. Balans dəyərindəki bütün digər dəyişikliklər sair məcmu gelirdə qeyde alınır. Borc qiymətli kağızların tanınması dayandırıldıqda əvvəl sair məcmu gelirdə tanınan məcmu gelir və ya zərər sair məcmu gelidən menfeət və zərərə yenidən təsnifləşdirilir.

Borc qiymətli kağızlara investisiyalar amortizasiya olunmuş dəyerlə ölçülən və ya FVOCI kateqoriyasına aid olunan maliyyə aktivləri üzrə tanınma meyarlarına cavab vermedikdə, FVTPL kateqoriyasında ucota alınır. Bank, həmçinin ilkin tanınma zamanı yenidən təsnifləşdirmə hüququ olmadan öz mülahizesinə əsasən borc qiymətli kağızlara investisiyaları FVTPL kateqoriyasına təsnifləşdirə bilər (əgər bu, fərqli uçot metodları ilə tanınan və ya qiymətləndirilən maliyyə aktivləri və öhdəlikləri arasında uçot uyğunsuzluğunu əhəmiyyətli dərəcədə azaldarsa).

**Müşterilərə verilmiş kreditlər və avanslar.** Müşterilərə verilmiş kreditlər və avanslar müşterinin kreditini almaq və ya müştəriyə kredit vermək məqsədile Bank tərəfindən müşterilərə avans şeklinde nağd pul verildiyi zaman ucota alınır. Biznes model və pul axınlarının xüsusiyyətini nəzəre alaraq, Bank müşterilərə verilmiş kreditləri və avansları aşağıdakı kateqoriyalardan birinə təsnifləşdirir: (i) AC: kreditlər müqavilə üzrə pul axınlarını elde etmək məqsədile saxlanıldıqda, həmin pul axınları yalnız əsas borc və faiz ödənişlərini eks etdirdikdə və könülü olaraq FVTPL kateqoriyasına aid edilmədikdə və (ii) FVTPL: kreditlər SPPI, AC və ya FVOCI kateqoriyasında qiymətləndirme meyarlarına uyğun olmadıqda FVTPL kateqoriyasında ölçüür.

Dəyərsizləşme üzrə ehtiyatlar gözənilən kredit zərərləri üzrə proqnoz modellərə əsasən müəyyən edilir. Gözənilən kredit zərərlərinin qiymətləndirilməsində istifadə edilən ilkin məlumatlar, fərziyyələr və hesablama üsulları haqqında məlumat, elecə də Bank tərəfindən gelecek məlumatların GKZ modellərinə daxil edilməsi qaydası Qeyd 29-da göstərilir.

**Kreditlər ilə bağlı öhdəliklər.** Bank kreditlərin verilmesi üçün öhdəlikler götürür. Belə öhdəliklər geri çağırılmayan öhdəliklər və ya geri çağrılmazı yalnız əhəmiyyətli dərəcədə menfi dəyişikliklərə cavab olaraq mümkün olan öhdəliklərdir. Belə öhdəliklər ilkin olaraq adətən alınan ödəniş mebleği ilə təsdiqlənən ədaletli dəyerlə tanınır. Bu mebleğ Bank tərəfindən müəyyən kredit müqavilesinin bağlanması və kreditin verilmesindən sonra qısa müddət erzində onun istifadəsini planlaşdırılacağı ehtimal olunan hallar istisna olmaqla, öhdəliyin müddəti erzində düz xətt metodu ilə amortizasiya edilir; kreditlərin verilmesi üzrə öhdəliklər ilə bağlı belə komissiya gelirləri gelecek dövrlerin gelirləri kimi ucota alınır və ilkin tanınma zamanı kreditin balans dəyerine daxil edilir. Hər bir hesabat dövrünün sonunda öhdəliklər aşağıdakı qaydada qiymətləndirilir: (i) ilkin tanınma zamanı amortizasiya olunmamış qalıq mebleğində və (ii) ECL modeli əsasında müəyyən edilmiş zərər üzrə ehtiyatın mebleğində. Öhdəlik bazar faiz dərəcesində aşağı faizle kreditin verilmesini nəzərdə tutmadıqda, öhdəlik bu iki mebleğdən daha yüksək oları ilə qiymətləndirilir. Kreditlərin verilmesi ilə bağlı öhdəliklərin balans dəyeri öhdəliklərə aid edilir. Kredit və istifadə edilməmiş kredit öhdəliyindən ibarət olan müqavilələrdə Bank istifadə edilməmiş kredit komponenti və kredit komponenti üzrə ECL-i ayrıca müəyyən edə bilmedikdə, istifadə edilməmiş kredit üzrə ECL kredit zərərləri üzrə ehtiyat ilə birləşdə tanınır. Verilmiş kredit və istifadə edilməmiş kredit öhdəliyi üzrə məcmu ECL kreditin ümumi balansı dəyerindən artıq olduqda, artıq olan hissə öhdəlik kimi tanınır.

**Maliyyə zəmanetləri.** Maliyyə zəmanetləri müəyyən debitorun borc aləti üzrə ilkin və ya dəyişdirilmiş şərtlərə əsasən ödənişləri vaxtında heyata keçirə bilmədiy halda zəmanet sahibinə dəymış zərərin əvəzinin ödənilməsini Bankdan tələb edir. Maliyyə zəmanetləri ilkin olaraq adətən alınan komissiya mebleğinə beraber olan ədaletli dəyerlə tanınır. Bu mebleğ zəmanetin müddəti erzində düz xətt metodu ilə amortizasiya edilir. Hər bir hesabat dövrünün sonunda zəmanetlər aşağıdakı mebleğlərdən daha yüksək oları ilə qiymətləndirilir: (i) zəmanet üzrə zərər mebleği üçün gözənilən zərər modeli ilə müəyyən edilən ehtiyat və (ii) ilkin tanınma zamanı amortizasiya olunmamış mebleğin qalığı. Bundan əlavə, maliyyə vəziyyəti haqqında hesabatda aktiv kimi tanınan alınacaq komissiyalar üçün gözənilən kredit zərərləri üzrə ehtiyat tanınır.

### **3. Əsas uçot siyaseti (davamı)**

**Vergilər.** Hazırkı maliyyə hesabatlarında mənfeət vergisi qüvvəde olan və ya hesabat dövrünün sonuna qüvvəyə minmiş qanunvericiliyin tələblərinə uyğun olaraq eks etdirilir. Mənfeət vergisi xərci cari və texire salınmış mənfeət vergisindən ibarət olub, il üzrə mənfeət və ya zərərdə tanınır. Lakin həmin və ya başqa dövrde sair məcmu gelirde və ya birbaşa kapitalda tanınan əməliyyatlara aid olan vergiler sair məcmu gelirde və ya birbaşa kapitalda tanınır. Cari il üzrə mənfeət vergisi xərci Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hesablanır.

Cari vergilər cari və əvvəlki dövrlər üzrə vergiye cəlb edilen mənfeət və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya vergi orqanları tərəfindən geri qaytarılacaq məbleği təşkil edir. Vergiye cəlb edilen mənfeət və ya zərər maliyyə hesabatlarının müvafiq vergi bəyannamelerinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda texmini göstəricilərə əsasən hesablanır. Mənfeət vergisindən başqa digər vergilər inzibati və sair əməliyyat xərcləri kimi qeydə alınır.

Texire salınmış mənfeət vergisi öhdəlik metodundan istifadə etməklə keçmiş illerin vergi zərərləri və maliyyə hesabatlarında aktiv və öhdəliklərin vergi bazası və balans dəyeri arasında yaranan müvəqqəti fərqlər üçün hesablanır.

İllkin tanınma zamanı istisna hal olaraq, əgər əməliyyat maliyyə mənfeeti və vergiye cəlb edilen mənfeətə təsir göstərmirse, aktiv və öhdəliyin illkin qeydə alınması neticesində yaranan müvəqqəti fərqlər üzrə texire salınmış vergi hesablanması (müəssisələrin birləşməsi halları istisna olmaqla). Texire salınmış mənfeət vergisi aktiv və öhdəlikləri, hesabat tarixine qüvvəde olan və ya əsas etibarı ilə qüvvəde olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerinə yetirildiyi müddədə tətbiq edilən vergi dərəcələri ilə ölçülür.

Gelirden çıxılan müvəqqəti fərqlər üzrə texire salınmış vergi aktivləri və keçmiş illerin vergi zərərləri vergi tutulan gələcək gelirlərin yaranması və bu gelirlər üzrə çıxılmaların istifadə edilməsi ehtimalını nəzəre alaraq tanınır.

Bundan əlavə, Bankın əməliyyatları ilə bağlı Azərbaycanda müxtəlif əməliyyat vergiləri, məsələn ƏDV, emlak vergisi, mənbədə tutulan vergi və s. tutulur. Bu vergilər digər əməliyyat xərclərinin tərkibinə daxil edilir.

**Emlak və avadanlıqlar.** Avadanlıqlar, gündəlik xidmet xərcləri istisna olmaqla, yüksilmiş köhnəlməni və her hansı tanınmış dəyərsizleşme zərərini çıxməqla illkin dəyerle tanınır. Tanınma meyarına uyğun geləndə, avadanlıqların bir hissəsinin evəz edilməsi xərcləri yarandığı zaman həmin dəyərə daxil edilir.

Rehberlik her bir hesabat dövrünün sonunda emlak və avadanlıqlar üzrə dəyərsizləşmə elamətlərinin mövcudluğunu qiymətləndirir. Əger bu cür elamətlər mövcud olarsa, rehberlik bərpa edile bilən dəyeri texmin edir. Aktivin bərpa edile bilən dəyeri onun satış üzrə məsrefləri çıxılmaqla ədaletli dəyeri və istifadə dəyerindən daha yüksək olan dəyeridir. Aktivin balans dəyeri onun bərpa edile bilən dəyerine qədər azaldılır və dəyərsizləşmə zərəri il üzrə mənfeət və ya zərərdə kapitalda göstərilən əvvəlki ilin yenidən qiymətləndirmə ehtiyatından artıq olan hissəsi qədər tanınır. Aktivin istifadə dəyerini və ya satış üzrə məsreflər çıxılmaqla ədaletli dəyerini müəyyən etmək üçün istifadə edilmiş texminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki illerde tanınmış dəyərsizləşmə zərəri bərpa edilir.

Aktivlərin silinməsindən yaranan mənfeət və ya zərər gelirin məbleği ilə balans dəyeri arasındaki fərq kimi müəyyən edilir və il üzrə mənfeət və ya zərərdə (sair gelir və ya ümumi və inzibati xərclərin tərkibində) tanınır.

İlk olaraq illkin dəyerle tanındıqdan sonra nəqliyyat vasitələri yenidən qiymətləndirilmiş dəyerlə əlçota alınır. Həmin yenidən qiymətləndirilmiş dəyer yenidən qiymətləndirmə tarixində ədaletli dəyerden sonradan yüksilmiş köhnəlməni və sonradan yüksilmiş dəyərsizləşmə zərərlərini çıxməqla müəyyən edilir. Qiymətləndirmə elə tezlikdə aparılır ki, yenidən qiymətləndirilən aktivin ədaletli dəyerinin balans dəyerindən çox fərqli olmaması təmin olunsun.

Yenidən qiymətləndirmə tarixinə yüksilmiş köhnəlmə aktivin ümumi balans dəyerindən silinir və xalis məbleğ aktivin yenidən qiymətləndirilmiş dəyerine aid edilir. Yenidən qiymətləndirmə üzrə her hansı əlavə vəsait sair məcmu gelirə daxil edilmiş emlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatına aid edilir. Lakin yenidən qiymətləndirmə üzrə her hansı əlavə vəsait evveller mənfeət və ya zərərdə eks etdirilmiş həmin aktivin dəyerinin yenidən qiymətləndirmə neticesində azalmasını ləğv etdiyi halda, bu artma mənfeət və ya zərərdə eks etdirilir. Yenidən qiymətləndirmə üzrə kəsir mənfeət və ya zərərdə eks etdirilir, lakin bu halda həmin aktiv üzrə əvvəlki əlavə vəsaitlə birbaşa əvəzləşdirilən kəsir emlak və avadanlıqlar üçün yenidən qiymətləndirmə ehtiyatında əlavə vəsaitlə birbaşa əvəzləşdirilir. Satış zamanı satılan konkret aktivə aid olan hər hansı yenidən qiymətləndirmə ehtiyatı bölüşdürülməmiş mənfeətə köçürülür.

### 3. Əsas uçot siyaseti (davamı)

Aktiv istifadəyə hazır vəziyyətə getirildikdə onun üçün amortizasiya hesablanır. Amortizasiya aktivlərin balans dəyərini aşağıda göstərilən ehtimal edilən istifadə müddətləri üzrə bərabər hissələrə bölməklə hesablanır:

Mebel və avadanlıqlar	4-7
Kompyuter və ofis avadanlığı	5
Naqliyyat vasitələri	4-7
Diger əsas vasitələr	5
Icarəyə götürülmüş aktivlərin əsaslı təmiri	5-7

Aktivlərin qalıq dəyəri, istifadə müddəti və metodlarına hər maliyyə ilinin sonunda yenidən baxılır və lazımlı olduqda dəyişdirilir.

Təmir və rekonstruksiya xərcləri çəkildikcə xərcə silinir və kapitallaşdırılmalı olduğu hallar istisna olmaqla, digər əməliyyat xərclərinə daxil edilir.

Tikilməkde olan aktivlərə hal-hazırda Bank tərəfindən tikilməkde olan aktivlər və tamamlanmamış, lakin təyinatı üzrə istifadəyə hazır olmayan aktivlər aiddir. Aktivlər "Tamamlanmamış aktivlər" kateqoriyasından müvafiq "Əmlak və avadanlıqlar" kateqoriyasına köçürürlər və həmin aktivlər üzrə köhnəlmə aktivlər istifadəyə veriləndə hesablanmasığa başlayır.

**Mülkiyyətə keçmiş əmlak.** Bank ümidsiz kreditlər qarşılığında mülkiyyətə aldığı və satmağa hazır olduğu uzunmüddəti aktivi mülkiyyətə keçmiş əmlak kimi o halda təsnif edir ki, onların balans dəyərinin əsas etibarı ilə istifadə zamanı deyil, satış əməliyyatı nəticəsində ödənilmesi planlaşdırılsın.

Bank mülkiyyətə keçmiş əmlakı balans dəyərini və ya satış xərclərini çıxmaqla ədalətli dəyərin en aşağı məbləği ilə eks etdirir. Aktivin balans dəyərini dəyərsizləşməsinə işaret edən her hansı hadisə və ya şəraitin dəyişməsi baş verərsə, Bank, satış xərclərini çıxmaqla, dəyərin ədalətli dəyərə qədər ilkin və ya sonrakı silinməsi zamanı dəyərsizləşmə zərərini eks etdirir.

**Qeyri-maddi aktivlər.** Qeyri-maddi aktivlər kompyuter programlarından və lisenziyalardan ibarətdir. Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq ilkin dəyərlə ilə tanınır. İlkin tanımadan sonra qeyri-maddi aktivlər yüksəlmiş amortizasiya və yüksəlmiş dəyerden düşmə zərərlərini çıxmaqla ilkin dəyərlə eks etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud və ya qeyri-müəyyən müddətlər kimi müəyyən edilmişdir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 10 illik istifadə müddəti üzrə amortizasiya hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyerden düşmə əlamətləri mövcud olanda dəyerdən düşmə baxımından qiymətləndirme aparılır. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlərlə bağlı amortizasiya müddəti və metodları en azından hər maliyyə ilinin sonunda yenidən baxılır.

**Bankın icarəyə götürən qısmində çıxış etdiyi icarə müqavilələrinin uçotu.** Bank ofis sahələri icarəyə götürür. İcare müqavilələri Bankın icarəyə götürülmüş aktivi istifadə etdiyi tarixe müvafiq öhdəliklə birlikdə istifadə hüquqlu aktivlər kimi tanınır. Hər bir icarə ödənişi öhdəlik və maliyyə xərcləri arasında bölüşdürülrən. Maliyyə xərcləri hər bir dövr üçün öhdəliyin qalığı üzrə sabit olaraq müntəzəm faiz dərəcəsini təmin etmək üçün icarə müddəti ərzində mənfəət və ya zərərə aid edilir. İlkin dəyərlə tanınan istifadə hüquqlu aktiv onun faydalı istifadə və ya icarə müddəti ərzində (bu müddətlərdən hansı daha tez başa çatarsa) düz xətt metodu ilə amortizasiya edilir.

Icarə müqaviləsi üzrə yaranan öhdəliklər ilkin olaraq cari dəyərlə qiymətləndirilir. İcare öhdəliklərinə aşağıdakı icarə ödənişlerinin xalis cari dəyəri daxildir:

- icarə üzrə alınacaq həvəsləndirici ödənişlər çıxımaqla, sabit ödənişlər (mahiyətə sabit ödənişlər daxil olmaqla);
- indeks və ya dərəcələrdən asılı olan dəyişkən icarə ödənişləri;
- zəmanətli son qalıq dəyəri üzrə icarəyə götürən tərəfindən ödənilmesi gözlənilən məbləğlər;
- icarəyə götürənin əsaslandırılmış şekilde əmin olduğu halda alış seçiminin istifadə ediləcəyi qiymət; və
- icarə müddəti ərzində icarəyə götürən icarəni ləğv etmə seçimini istifadə edərsə, icarənin ləğv edilməsi ilə bağlı cerimə ödənişləri.

### **3. Əsas uçot siyaseti (davamı)**

İcare ödənişləri icare müqavilesində nəzərdə tutulan faiz dərəcesi ilə diskontlaşdırılır. Bu faiz dərəcesinin müəyyən edilməsi mümkün olmadıqda icareyə götürənin borc kapitalı üzrə artan faiz dərəcesi istifadə edilir. Borc kapitalı üzrə artan faiz dərəcesi icareyə götürənin oxşar iqtisadi mühitdə istifadə hüquqlu aktivin dəyerine oxşar məbləğdə aktiv əlde etmesi üçün eyni müddət və şərtlərlə zəruri olan vəsaitlərin cəlb edilməsi zamanı ödəmeli olduğu faiz dərəcesidir.

Istifadə hüquqlu aktivlər aşağıdakılardan nəzərə alınmaqla, ilkin dəyerlə qiymətləndirilir:

- icare öhdəliyinin ilkin qiymətləndirmə məbləği;
- icare üzrə həvesləndirici ödənişlər çıxılmaqla, icare müqavilesinin başlanma tarixindən əvvəl aparılmış bütün icare ödənişləri;
- bütün ilkin birbaşa xərclər; və
- berpa xərcləri.

Istisna hal kimi, Bank qısamüddətli icareləri və azdəyərli aktivlərin icarəsinin uçotunu icare ödənişlərini düz xətt metodu ilə əməliyyat xərcləri kimi tanımaqla aparır.

Icare müddətini müəyyən edərən Bankın rəhbərliyi icarenin uzadılması və ya leğv edilməsi seçimlərinin istifadəsi üçün iqtisadi stimul yaranan bütün fakt və şərtləri nəzərə alır. Icarenin uzadılması seçimləri (və ya icarenin leğv edilməsi hüququnun istifadəsi müddətindən sonrakı dövrlərin) yalnız müqavilenin müddətinin uzadılacağına (və ya leğv edilməyəcəyinə) əsaslı şəkildə əminlik olduqda icare müddətine daxil edilir.

Qiymətləndirməyə təsir edən mühüm hadisə baş verdikdə və ya şəraitdə əhəmiyyətli dəyişiklik olduqda və belə hallar icareyə götürənin nezarəti altında olduqda qiymətləndirmə yenidən nəzərdə keçirilməlidir.

2020-ci il ərzində icareyə verənlər tərifində Banka hər hansı icare güzəştii verilməmişdir.

**Müşterilərə və kredit təşkilatlarına ödəniləcək vəsaitlər.** Buraxılmış maliyyə aletləri və ya onların komponentləri o halda öhdəlik kimi təsnif edilir ki, müqavilə razılaşması Bankın üzərine aşağıdakı öhdəliklərdən birinin qoyulması ilə neticələnsin: sahibə pul vəsaitləri və ya öhdəliyi müəyyən məbləğdə pul vəsaitinin və ya digər maliyyə aktivinin müəyyən sayda xüsusi kapital aletlərinə mübadilə etməkdən fərqli olan yolla ödəmək. Belə aletlərə müştəri hesabları, eləcə də fiziki və hüquqi şəxslər, dövlət və kredit təşkilatlarının müddətli depozitləri daxildir. Bu məbləğlər qeyri-törəmə öhdəlikləri eks etdirir və amortizasiya olunmuş dəyerlə qeydə alınır.

**Sair borclar.** Sair borclara dövlət təşkilatlarından, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkışaf Agentliyindən cəlb edilmiş borclar daxildir. Bu maliyyə aletləri ilkin olaraq əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyerdə, sonradan isə effektiv faiz metoduna əsasən amortizasiya olunmuş dəyerdə tanınır.

**Ehtiyatlar.** Öhdəliklər və məsreflər üzrə ehtiyatlara qeyri-müəyyən müddət və ya məbləğe malik olan öhdəliklər daxildir. Bank keçmiş hadisələr neticesində hüquqi və ya işgüzar praktikadan irəli gələn öhdəliklərə malik olduqda, bu öhdəliklərin yerinə yetirilməsi üçün iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ehtimal edilə bildikdə ehtiyatlar uçota alınır.

**Nizamname kapitalı.** Adı səhmlər nizamname kapitalı kimi təsnif edilir. Biznesin birleşməsi istisna olmaqla, yeni səhmlərin buraxılması ilə birbaşa bağlı olaraq üçüncü təriflərə ödənişlərə çəkilən xərclər kapitalın tərkibində həmin emissiya neticesində əldə edilmiş məbləğin azalması kimi eks etdirilir. Əldə edilmiş vəsaitlərin ədalətli dəyerinin buraxılmış səhmlərin nominal dəyerindən artıq olan hissəsi əlavə kapital kimi eks etdirilir.

**Xezinə səhmləri.** Bank pay aletlerini geri aldıqda mənfəət vergisi çıxıldığdan sonra birbaşa əməliyyata aid olan əlavə xərclər daxil olmaqla ödənilmiş məbləğ kapital aletləri yenidən dövriyyəyə buraxılana, satılına və ya leğv olunana qədər Bankın səhmdarlarına aid olan kapitaldan çıxılır. Belə səhmlər sonradan satıldıqda və ya yenidən dövriyyəyə buraxıldıqda, əldə olunmuş məbləğ kapitala aid edilir.

**Dividendlər.** Dividendlər elan olunub təsdiqləndiyi dövrədə kapitalda qeydə alınır. Hesabat dövründən sonra, lakin maliyyə hesabatlarının təsdiqlənməsindən əvvəl elan edilmiş dividendlər haqqında məlumat "hesabat tarixindən sonrakı hadisələr" qeydində açıqlanır. Mənfeətdən dividendlər və digər ödənişlər Bankın yerli qanunvericiliyə uyğun hazırlanmış maliyyə hesabatlarına əsasən həyata keçirilir.

### **3. Əsas uçot siyaseti (davamı)**

**Serti öhdəliklər.** Serti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onların ödənilməsi üçün ehtiyatların xərclənməsi ehtimalı az olanda, maliyyə hesabatlarında açıqlanır. Serti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onlarla bağlı iqtisadi faydalaraın daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.

**Gelir ve xərclerin tanınması.** Gelirlər Bank tərefindən iqtisadi səmərenin eldə edilmesi ehtimal edildikdə ve xərclər etibarlı şəkilde ölçüle bildikdə tanınır.

**Faiz və oxşar gelir və xərclər.** FVTPL kateqoriyasına aid olan maliyyə alətləri istisna olmaqla, bütün borc alətləri üzrə faiz gelirləri və xərcləri effektiv faiz metoduna əsasən hesablama metodu ilə qeyde alınır. Bu metoda əsasən faiz gelirləri və xərclərinə müqavilə tərefləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dəreçəsinin tərkib hissəsi olan bütün komissiya və haqlar, əməliyyat xərcləri, elecə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərecesine aid olan komissiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanetlərin və ya girovun deyerləndirilməsi və qeyde alınması, maliyyə alətinin təqdim edilməsi şərtlərinin razılışdırılması və əməliyyat sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar alınmış və ya ödənilmiş komissiya haqları daxildir. Bazar faiz dəreceleri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Bank tərefindən alınmış komissiya haqları, Bankın xüsusi kredit müqavilesini imzalayacağı ehtimal edildikdə və kreditin verilmesindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırıldıqda effektiv faiz dərecesinin tərkib hissəsi hesab edilir. Bank kreditlərin verilməsi üzrə öhdəlikləri FVTPL kateqoriyasına aid olunan maliyyə öhdəlikləri kimi təsnifleşdirmir.

Faiz gelirləri deyərsizləşmiş maliyyə aktivləri (3-cü Mərhələ) istisna olmaqla, maliyyə aktivlərinin ümumi balans dəyərinə effektiv faiz dəreçəsini tətbiq etməklə hesablanır. Belə aktivlər üzrə faiz gelirini hesablayarkən deyərsizləşmə üzrə ehtiyat çıxılmaqla, aktivin amortizasiya olunmuş dəyərinə effektiv faiz dərecesi tətbiq edilir.

3-cü Mərhəleyə aid edilmiş maliyyə aktivi üzrə kredit riski sonradan aktivin deyərsizləşmediyi təqdirdə azalasa və bu azalma obyektiv olaraq aktivin deyərsizləşmiş kimi müəyyən edilmesindən sonra baş veren hadisə (yeni, aktivin bərpa edilməsi) ilə əlaqələndirilərsə, həmin aktiv 3-cü Mərhəledən yenidən təsnifləşdirilir və faiz geliri ümumi balans dəyərinə effektiv faiz dəreçəsi tətbiq etməklə hesablanır. Aktivin 3-cü Mərhəleyə aid edilməsinə görə evveller mənfeət və ya zərərdə tanınmayan, lakin aktivin bərpa edilməsindən sonra eldə edilmesi gözlənilən eləvə faiz geliri deyərsizləşmənin azalması kimi tanınır.

**Haqq və komissiya gelirləri.** Bank haqq və komissiya gelirlərini müştərilərə göstərdiyi xidmətlərdən eldə edir. Haqlardan eldə edilən gelir aşağıdakı iki kateqoriyaya bölünə bilər:

- Müəyyən zamanında göstərilmiş xidmətlərdən komissiya geliri**

Haqq və komissiya gelirləri müştərinin Bank tərefində göstərilən xidmətlərin faydasını eyni anda qəbul və istifadə etdiyi müəyyən dövr ərzində düz xətt metodu ilə tanınır. Müəyyən müddədə göstərilmiş xidmətlərdən komissiya geliri həmin müddət ərzində hesablanır. Bu haqlara komissiya geliri daxildir. Kreditlərin verilməsi öhdəlikləri ilə bağlı haqlar (bu kreditlərin istifadə edilməsi ehtimalı yüksək olanda) və kreditlərlə bağlı digər haqlar (hər hansı eləvə xərclərə birlikdə) gələcək dövrlərə aid edilir və kredit üzrə faktiki faiz dərecesine düzəliş kimi tanınır.

- Əməliyyat xidmətlərinin göstərilməsindən komissiya geliri**

Haqq və komissiya gelirləri Bank öz icra özəni öhdəliyini yerinə yetirdiyi anda, adətən müvafiq əməliyyatı həyata keçirdikdən sonra tanınır. Alınmış və ya alınacaq haqq və komissiya məbleği ferqli icra öhdəlikləri kimi müəyyən edilmiş xidmətlər üzrə əməliyyat qiymətini eks etdirir. Üçüncü tərif adından hər hansı əməliyyat və ya danışqlarda iştirak müvafiq əməliyyat başa çatdıqdan sonra tanınır. Müəyyən gelirlilik göstəriciləri ilə bağlı olan haqlar və ya haqqın komponentləri müvafiq meyarlar yerinə yetirildikdən sonra tanınır.

**Xarici valyutaların alqı-satqısı və konvertasiyası.** Bank xarici valyutaların alqı-satqısı və mübadiləsi üzrə əməliyyatları kassa və bank hesabları vasitəsilə həyata keçirir. Əməliyyatlar Bank tərefindən müəyyən edilən və əməliyyat tarixlərində resmi məzənnədən fərqli olan məzənnə ilə aparılır. Resmi məzənnə ilə Bankın müəyyən etdiyi məzənnə arasındakı fərqlər müəyyən icra öhdəliyi yerinə yetirildiyi anda xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər çıxılmaqla gelir kimi tanınır.

### **3. Üçot siyaseti (davamı)**

**Xarici valyutanın çevirilmesi.** Hazırkı maliyyə hesabatlarında mebleğler Bankın əməliyyat ve təqdimat valyutası olan Azərbaycan manatı ilə ("AZN") təqdim edilir. Xarici valyutada aparılan əməliyyatlar ilk önce əməliyyat tarixində qüvvədə olan valyuta məzənnəsindən istifadə etməklə funksional valyutada qeyde alınır. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat tarixine qüvvədə olan məzənnədən istifadə etməklə funksional valyutaya yenidən çevirilir. Xarici valyutada olan əməliyyatların çevirilməsindən yaranan bütün gelirlər və zərərlər menfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda xarici valyuta mövqeyinin yenidən qiymətləndirilmesi üzrə xalis gəlir (zərər) setir maddesi kimi tanınır. Xarici valyuta ilə olan və maya dəyeri ilə qiymətləndirilən qeyri-monetary maddeler ilkin əməliyyatlarının tarixlərinə mövcud olan məzənnə ilə çevirilir. Xarici valyutada olan və ədalətli dəyerlə ölçülən qeyri-monetary maddeler ədalətli dəyerin təyin edildiyi tarixde mövcud olan məzənnə ilə çevirilir.

Xarici valyuta ilə aparılan əməliyyatın müqavilə üzrə valyuta məzənnəsi ilə Mərkəzi Bankın əməliyyat tarixində qüvvədə olan məzənnəsi arasında ferqlər xarici valyuta ilə diliq əməliyyatları üzrə gəlir/zərərin tərkibində eks etdirilir.

31 dekabr tarixinə Bank hazırkı maliyyə hesabatlarının hazırlanması üçün aşağıdakı rəsmi xarici valyuta məzənnələrindən istifadə etmişdir:

	2020	2019
1 ABŞ dolları	1.7000 AZN	1.7000 AZN
1 Avro	2.0890 AZN	1.9035 AZN

**Səhm üzrə menfəət.** Səhm üzrə menfəət Bankın səhmdarlarının payına düşən menfəət və ya zərəri hesabat ilə ərzində dövriyyədə olan adı səhmlərin orta çəkili sayına bölməklə hesablanır.

**İşçi heyeti ilə bağlı xərclər və müvafiq ayırmalar.** Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Bankın işçiləri tərefindən müvafiq xidmetlər göstərildikdə hesablanır. Bankın yerli qanunvericiliyə uyğun müəyyən edilmiş haqlar üzrə ödənişlərdən başqa pensiya və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadan yaranan öhdəliyi yoxdur.

**Seqmentlər üzrə hesabat.** Seqmentlər haqqında məlumat daxili hesabat qaydalarına əsasən hazırlanır və Bankın fealiyyetle bağlı qərar qəbul edən səlahiyyətli şəxsinə təqdim edilir. Gəlirləri, maliyyə neticələri və ya aktivləri bütün seqmentlərin on faizini və ya artıq hissəsini təşkil edən seqmentlər ayrıca şəkildə açıqlanır.

**Dövlət subsidiyası.** Dövlətdən bazar faiz dərəcəsindən aşağı faizlə cəlb edilmiş kreditlər üzrə gəlir BMS 20-ye uyğun olaraq dövlət subsidiyası kimi uçota alınır. BMHS 9-a əsasən belə kreditlər üzrə gəlir kreditin ilkin balans dəyeri ilə daxil olan pul vesaitləri arasında fərqli kimi ölçülür. Bu gəlir məbləği Bank tərefində texnə salınır və sair öhdəliklər kimi tanınır (Qeyd 16). Bu məbləğ sonradan menfəət və zərər haqqında hesabatda effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz xərclərinə proporsional olaraq tanınır. Qeyd 25-ə baxın.

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fermanına uyğun olaraq 2019-cu ildə dövlətdən alınmış kompensasiya vesaitləri birbaşa olaraq menfəət və zərər hesabatında tanınır (Qeyd 25).

### **4. Üçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr**

Bank maliyyə hesabatlarında üçota alınan mebleğlərə və aktiv və öhdəliklərin balans dəyerinə növbəti maliyyə ilə ərzində təsir göstərən ehtimallar və mülahizələr irəli sürür. Həmin ehtimallar və mülahizələr müntəzəm olaraq rəhberliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhberliyin fikrincə mövcud şəraite uyğun olaraq əsaslandırılmış gelecek hadisələr üzrə texminlərə əsasən təhlil edilir. Üçot siyasetinin tətbiqi zamanı rəhberlik, həmçinin peşəkar ehtimallar və texminlər irəli sürür. Maliyyə hesabatlarında eks etdirilən mebleğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ilə ərzində aktiv və öhdəliklərin balans dəyerinə əhəmiyyətli düzəlişlərin edilmesinə səbəb olan texminlərə aşağıdakılardır:

**Fealiyyətin fasılısızlığı.** Rəhberlik hazırkı maliyyə hesabatlarını fealiyyətin fasılısızlığı prinsipi əsasında hazırlanmışdır. Bank her ay Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərin yerinə yetirilməsinə dair hesabatlar hazırlayır və təqdim edir.

31 dekabr 2020 və 31 dekabr 2019-cu il tarixinə Bank bütün normativləri yerinə yetirmişdir. Prudensial normativlərin yerinə yetirilməsi haqqında ətraflı məlumat Qeyd 32-də göstərilir.

**4. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)**

**GKZ-nin qiymətləndirilməsi.** GKZ-nin qiymətləndirilməsi müvafiq metodologiya, modellər və ilkin məlumatlardan istifadə etməklə aparılan əhəmiyyətli hesablamadır. GKZ-nin qiymətləndirilməsi metodologiyasına dair ətraflı məlumat Qeyd 29-da təqdim edilir. Aşağıdakı komponentlər kredit zərərləri üzrə ehtiyata əhəmiyyətli dərəcədə təsir göstərir: defolt anlayışı, kredit riskinin əhəmiyyətli dərəcədə artması (SICR), defolt ehtimalı (PD), defolta məruz qalan dəyər (EAD), defolt baş verəcəyi halda itirilmesi gözlənilen məbləğ (LGD), eləcə də makroiqtisadi ssenarilər. Bank GKZ üzrə ehtimallar və faktiki kredit zərərləri arasındaki fərqlərin azaldılması məqsədile modelləri və modeller üzrə məlumatları müntəzəm olaraq tehlil edir və təsdiqləyir. GKZ seviyyesine uyğun olan proqnoz fərziyyələr və onların çəki əmsalları əhəmiyyətli olmamışdır. GKZ-nin qiymətləndirilməsi və gelecek məlumatların GKZ modellərinə daxil edilməsi haqqında ətraflı məlumat Qeyd 29-da açıqlanır.

Əsas gelecek makroiqtisadi fərziyyələr üzrə təyin edilmiş çəki əmsalının 15% azalması 31 dekabr 2020-ci il tarixinə GKZ-nin 461 min AZN (31 dekabr 2019: 435 min AZN) çox olmasına getirib çıxarardı. Müvafiq çəki əmsalının artması 31 dekabr 2020-ci il tarixinə GKZ-nin 290 min AZN (31 dekabr 2019: 133 min AZN) az olmasına getirib çıxarardı.

PD texminlərinin 15% artması və ya azalması 31 dekabr 2020-ci il tarixinə GKZ üzrə ümumi ehtiyatın 508 min AZN çox və ya az olmasına (31 dekabr 2019: 370 min AZN çox və ya az olmasına) getirib çıxarardı. LGD texminlərinin 15% artması və ya azalması 31 dekabr 2020-ci il tarixinə GKZ üzrə ümumi ehtiyatın 2,266 min AZN çox və ya az olmasına (31 dekabr 2019: 1,362 min AZN çox və ya az olmasına) getirib çıxarardı.

**Müştərilərə destək tədbirləri.** Bank COVID-19 pandemiyasının mənfi təsirinin azaldılması ilə bağlı 2020-ci ilin aprel ayında qəbul edilmiş Tədbirlər Planına uyğun dəstək tədbirləri həyata keçirmişdir. Buna baxmayaraq, belə tədbirlər ümumi moratorium formatında olmamış və borcalanlar pandemiyadan sonra 2020-ci ilin mart və aprel aylarında Bank tərefindən tətbiq edilən restrukturizasiya proseduruna uyğun olaraq öz borclarının restrukturizasiyası üçün Banka müraciət etməli idilər. Koronavirus pandemiyasından zərər çəkmiş və 30%-dən çox gəlirlərini itmiş fiziki şəxslər və kiçik və orta sahibkarlar 6 aya qədər kredit tətili üçün Banka müraciət etdikdə Bank tərefindən təmin edilmişdir. Müşahide olunan qabaqlayıcı amillərin (pandemiyanın təsir etdiyi sahə, dövlət subsidiyası və müştərinin ödəmə qabiliyyəti) mövcud olmadığı təqdirdə Bank, ümumiyyətlə, belə müraciətlər neticəsində borcalanların kredit riskinin əhəmiyyətli dərəcədə artdığı qənaəetinə gəlmişdir. COVID-in təsir etdiyi portfel üzrə mərhelelərin müəyyən edilməsi üçün "kredit tarixçası" və restrukturizasiya tarixinə "gecikdirilmiş günlerin" statusu, xüsusi karantin rejimindən əvvəl və sonra borcalanların ödəmə davranışı kimi elave göstəricilər nezərə alınmışdır.

Bank kredit tətili və bəzi istehlak kreditləri üzrə faiz dərəcələrində müvəqqəti güzeştlər təklif etmişdir. Bank hesab edir ki, belə tədbirlər aidiyyatı kreditlərin modifikasiyasına səbəb olmuşdur. Kredit tətilləri borcalanlardan tutulan faizlərə görə güzeşti əhatə etmədiyi üçün 31 dekabr 2020-ci il tarixinde başa çatan dövrde Bank əhəmiyyətli dərəcədə modifikasiya zərəri çəkməmişdir.

GKZ-nin qiymətləndirilməsi məqsədile, Bank dəstekleyici gelecek məlumatlardan və əsasən də öz makroiqtisadi proqnozlaşdırma modelinin neticəsindən istifadə etmişdir. 31 dekabr 2020-ci il tarixinə GKZ seviyyesine uyğun olan en əhəmiyyətli gelecek fərziyyələr və onların çəki əmsalı Qeyd 29-da göstərilir.

**Berpa olunan kreditlər (məs: kredit kartları, overdraftlar) üzrə borc qalığı.** Müəyyən kredit mexanizmləri üzrə Bankın məruz qaldığı kredit riskinin hecmi kredit müqaviləsinin maksimum müddətindən artıq ola bilər. Bu istisna kredit və istifadə olunmamış kredit komponentindən ibarət olan müəyyən bərpə olunan kreditlərə, eləcə də Bankın müqavilə üzrə kreditin ödənişini tələb etməsi və istifadə olunmamış kredit komponentini ləğv etməsi ilə əlaqədar kredit zərərləri üzrə məruz qaldığı riski mehdudlaşdırıldığı hallara tətbiq edilir.

Belə kredit mexanizmləri üçün Bank gözlənilen kredit zərərlərini kredit riskinə məruz qaldığı dövr ərzində qiymətləndirir və GKZ-ler kredit riskinin idarə edilməsi tədbirləri hesabına azalmır. Bu istisnanın tətbiq edilməsi mülahizəyə əsaslanır. Rəhberlik bu istisnanın tətbiq edildiyi fərdi və kommersiya kreditləri kimi kredit mexanizmlərinin müəyyən edilməsi üçün mülahizə iрeli sürmüdüdür. Bank bu istisnanı aşağıdakı xüsusiyyətlərə malik kredit mexanizmlərinə tətbiq etmişdir: (a) sabit ödəmə müddəti və ya strukturunun olmaması, (b) müqaviləyə müqaviləde nezerde tutulan qaydada xitam verilmesi imkanının kredit riskinə məruz qalmanın gündelik idarə edilmesi məqsədile istifadə edilməməsi və yalnız ayrıca kredit mexanizmi seviyyəsində kredit riskinin artması Banka məlum olduqda müqaviləyə xitam verilmesi, və (c) risklərin qrup şəklində idarə edilmesi. Bundan əlavə, Bank GKZ-nin qiymətləndirilməsi dövrünün, o cümlədən risklərə məruz qalmanın başlanma və gözlənilən başa çatma tarixinin müəyyən edilməsi üçün mülahizə iрeli sürmüdüdür.

**4. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)**

Bank əvvəlki dövrlər üzrə məlumat və təcrübə ilə bağlı aşağıdakılardan nəzərdən keçirmişdir: (a) Bankın analoji aletlər üzrə kredit riskinə məruz qaldığı dövr, o cümlədən kredit riskindəki əhəmiyyətli dərəcədə artımın qiymətləndirildiyi dövrün başlanğıcını müəyyən edən kredit mexanizmindəki son əhəmiyyətli modifikasiya tarixi (b) kredit riskinin əhəmiyyətli dərəcədə artmasından sonra analoji maliyyə aletləri üzrə defolt hallarının baş verə biləcəyi müddət və (c) kredit riskinin idarə edilməsi tədbirləri (məs: istifadə edilməmiş kredit limitlərinin azaldılması və ya leğv edilmesi), vaxtından əvvəl ödəniş əmsalı və kreditlərin gözənlənilən ödəme müddətinə təsir göstəren digər amillər. Bu amillərdən istifadə edərkən Bank bərpa edilen kredit mexanizmləri portfellərini alt-qruplara bölür və əvvəlki dövrlərin məlumatlarını və təcrübəsinə, eləcə də gələcək məlumatlara əsasən ən uyğun amilləri tətbiq edir.

**Kredit riskinin əhəmiyyətli dərəcədə artması.** Kredit riskinin əhəmiyyətli dərəcədə artması ilə bağlı qiymətləndirmə aparmaq üçün Bank hesabat və ilkin tanınma tarixlərinə maliyyə aktivləri üzrə hesablanmış müvafiq defolt risklərini müqayisə edir. Qiymətləndirmə zamanı hesabat tarixinə kredit riskinin müəyyən səviyyəsi deyil, kredit riskinin nisbətən artması nəzərdən keçirilir. Bank eldə olunması əlavə xərc tələb etməyen destəkleyici və əsaslandırılmış məlumatları, o cümlədən müəyyən müştəri portfellərinin davranış aspektləri daxil olmaqla, bir sıra amilləri nəzərə alır. Bank defolt anına qədər kredit riskinin artması ilə bağlı davranış əlamətlərini müəyyən müəyyən edir və müvafiq gələcək məlumatları fərdi maliyyə aleti və ya portfel səviyyəsində kredit riskinin qiymətləndirilməsində istifadə edir. Qeyd 29-a baxın.

Müştərilərə verilmiş kreditlər və avanslar üzrə GKZ bütöv müddət üçün gözənlənilən kredit zərərləri kimi qiymətləndirilseydi (hazırda 1-ci Mərheleyə aid olan və 12 aylıq GKZ modeli ilə qiymətləndirilən zərərlər daxil olmaqla), 31 dekabr 2020-ci il tarixinə təxmin edilən GKZ üzrə ehtiyat 720 min AZN (31 dekabr 2019: 523 min AZN) çox olardı.

**Biznes modelin qiymətləndirilməsi.** Maliyyə aktivləri biznes model əsasında təsnifləşdirilir. Biznes modeli qiymətləndirirken rəhbərlik birleşme səviyyəsini və maliyyə aletləri üzrə portfelləri müəyyən etmək üçün mülahizələrdən istifadə etmişdir. Satış əməliyyatlarını qiymətləndirirken Bank onların əvvəlki dövrlərde baş verma tezliyini, müddətini və deyerini, satış səbəblərini və gələcək satışlar ilə bağlı gözləntiləri nəzərə alır. Kredit keyfiyyətinin pisleşməsinə görə potensial zərərlərin azaldılmasına yönəldilmiş satış əməliyyatları "pul axınlarının eldə edilməsi" biznes modelinə uyğun hesab edilir. Kredit riskinin idarə olunması tədbirləri ilə bağlı olmayan ödəme müddətine qədər heyata keçirilen digər satışlar da nadir hallarda baş vermesi və deyerinin ayrıraqda və ya məcmu olaraq əhəmiyyətli olmaması şərti, "pul axınlarının eldə edilməsi" biznes modelinə uyğun hesab edilir. Bank satış əməliyyatlarının əhəmiyyətini satışların həcmi ilə portfelin orta müddəti ərzində biznes modeli qiymətləndirilən portfelin deyerini müqayisə etməklə qiymətləndirir. Bundan əlavə, yalnız "stress" ssenarilerde və ya Bankın nəzəretində olmayan, tekrar baş verməyən və Bank tərəfindən proqnozlaşdırılmışa bilməyən ayrıca hadisə ilə bağlı gözənlənilən maliyyə aktivlərinin satışı biznes modelin məqsədi ilə əlaqəli olmayan satış əməliyyatı hesab olunur və müvafiq maliyyə aktivlərinin təsnifatına təsir göstərmir.

"Pul axınlarının eldə edilməsi və satılması" biznes modelində aktivlərin pul axınlarının eldə edilməsi üçün saxlanılması nəzərdə tutulsa da, aktivlərin biznes modelin məqsədlərinə (likvidlik ehtiyaclarının idarə olunması, müəyyən faiz gelirlərinin eldə edilməsi və ya maliyyə aktivlərinin müddətinin həmin aktivlərin maliyyələşdirildiyi öhdəliklərin müddəti ilə uyğunlaşdırılması) nail olmaq üçün satışı onun tərkib hissəsi hesab edilir.

Digər kateqoriyaya əsasən satış vasitəsilə mənfəət eldə etmək üçün nağd pul axınlarının reallaşdırılması məqsədile idarə olunan maliyyə aktivləri üzrə portfellər daxildir. Bu biznes model adətən müqavilədə nəzərdə tutulan pul axınlarının eldə edilməsi ilə əlaqəlidir.

Bankın borc qiymətli kağızları yalnız "stress" ssenaridə satılacağı ehtimalına əsasən "pul axınlarının eldə edilməsi" biznes modelinə aid edilir.

**Pul axınlarının yalnız əsas borc və faiz ödənişləri ("SPPI") meyarına uyğunluğunun qiymətləndirilməsi.** Maliyyə aktivləri üzrə pul axınlarının yalnız əsas borc və faiz ödənişləri meyarına uyğunluğunu müəyyən etmek üçün mülahizələrin irəli sürülməsi tələb edilir. Belə bir mülahizə irəli sürürkən Bank aşağıdakılardan nəzərə alır:

- Pul axınlarının miqdarını və müddətini dəyişdirecək şərti hadisələr;
- Leverec xüsusiyyətləri;
- Avans şərtləri və müddətin uzadılması;
- Bankın müəyyən aktivlər üzrə pul axınları ilə bağlı tələblərini məhdudlaşdırın şərtlər (məsələn, regress hüququ olmadan maliyyələşdirme);
- Pulun zaman deyeri elementinin uçutunu dəyişdirən şərtlər (məsələn, faiz dərəcələrinin müntəzəm olaraq yenidən nəzərdən keçirilməsi);

**4. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)**

Pulun zaman dəyeri elementi aşağıdakı hallarda dəyişdirilə bilər, mesələn, müqavilə üzrə faiz derecesi mütemadi olaraq dəyişildikdə, lakin bu dəyişikliyin müddəti bort aleti üzrə faiz derecesinin qüvvədə olduğu müddətə uyğun gelmedikdə (mesələn, kredit üç aylıq banklararası faiz derecesine əsaslanır, lakin həmin faiz derecesi hər ay dəyişirilir). Pulun zaman dəyerinin dəyişdirilməsi effekti her bir dövrde və mecmu olaraq maliyyə aletinin istifadə müddəti ərzində müvafiq alet üzrə nağd pul axınlarını yalnız əsas bort və faiz ödənişləri meyarına uyğun olan nağd pul axınlarından ibarət baza bort aleti ilə müqayisə etməklə qiymətləndirilmişdir. Qiymətləndirmə maliyyə bazarlarında baş vere bilən əsaslandırılmış mümkün maliyyə stress-ssenariləri daxil olmaqla, bütün əsaslandırılmış mümkün ssenarilər üçün heyata keçirilmişdir. Ssenaride nəzərdə tutulan nağd pul axınları bazadan əhəmiyyətli dərəcədə ferqləndikdə, qiymətləndirilən alet üzrə nağd pul axınları yalnız əsas bort və faiz ödənişləri meyarına uyğun gelmir və maliyyə aleti sonradan FVTPL kateqoriyasında qeydə alınır.

Bank müqavilə üzrə nağd pul axınlarının müddətini və ya məbleğini dəyişən müqavilə şərtlərini müəyyən etmiş və nəzərdən keçirmişdir. Nağd pul axınları o halda yalnız əsas bort və faiz ödənişləri meyarına uyğun hesab edilir ki, kreditin şərtlərinə görə onu vaxtından evvel ödəmək mümkün olsun, vaxtından evvel ödənilən məbləğ əsas bortu və hesablanmış faizləri, elecə de müqaviləye vaxtından evvel xitam verilməsinə görə əsaslandırılmış eləvə kompensasiyanı özündə eks etdirsin. Aktiv üzrə əsas məbleğ əsas bort üzrə sonrakı ödənişlər (yəni, effektiv faiz metodundan istifadə etməklə müəyyən edilmiş faizsiz ödənişləri) çıxılmaqla, ilkin tanınma zamanı ədalətli dəyərə bərabərdir.

Bu qaydada istisna hal olaraq standart, həmçinin qabaqcadan ödəniş elementlərinə malik olan aletlərə yalnız əsas bort və faiz ödənişləri meyarına uyğun olmaq üçün aşağıdakı şərtlərə cavab verməye imkan yaradır: (i) aktiv mükafat və ya güzəştli verildikdə (ii) qabaqcadan ödəniş məbleği müqavilə üzrə nominal dəyerden və hesablanmış faizlərdən, elecə de müqaviləye vaxtından evvel xitam verilməsinə görə əsaslandırılmış eləvə kompensasiyadan ibarət olduqda və (ii) ilkin tanınma zamanı vaxtından evvel ödəniş elementinin ədalətli dəyeri əhəmiyyətsiz olduqda. Bankın kredit müqavilələri makroiqtisadi və ya normativ şərtlərdəki müəyyən dəyişikliklərə cavab olaraq faiz dərəcələrinin tənzimlənməsinə imkan verir. Rəhbərliyin öz mülahizəsi və qiymətləndirməsinə görə, bank sektorundakı rəqabət və borcalanların kreditləri yenidən maliyyələşdirmek qabiliyyəti faiz dərəcələrini bazar səviyyəsində daha yuxarı müəyyən etməsinə mane olur və buna görə de pul axınları SPPI meyarına uyğun qiymətləndirilir.

**Maliyyə aktivlərinin modifikasiyası.** Maliyyə aktivləri müqavilə şərtlərinə uyğun olaraq modifikasiya edildikdə (mes: onların şərtlərinə yenidən baxıldıqda), Bank bu modifikasiyanın əhəmiyyətli olub olmadığını və ilkin aktivin tanınmasının dayandırılmasına və yeni aktivin ədalətli dəyerle tanınmasına getirib çıxarmalı olub-olmadığını qiymətləndirir. Bu qiymətləndirmə əsasən müvafiq uçot siyasetində qeyd olunan keyfiyyət amillərinə əsaslanır və əhəmiyyətli mülahizələrin tətbiq olunmasını tələb edir. Xüsusilə, Bank şərtlərinə yenidən baxılmış deyərsizləşmiş kredit müqavilələrinin tanınmasının dayandırılması, elecə de yeni tanınmış kreditlərin ilkin tanınma zamanı deyərsizləşmiş kreditlər kimi nəzərdən keçirilməsi kimi məsələlərə dair qərar qəbul edərək mülahizə iəli sürür. Tanınmanın dayandırılması zərureti ilə bağlı qərar belə modifikasiya neticesində risk və faydaların, yeni, gözlənilən nağd pul axınlarının (müqavilədə nəzərdə tutulmayan nağd pul axınları) dəyişməsindən asılıdır. Rəhbərlik belə kreditlərin modifikasiyası neticesində risk və faydaların dəyişmediyini və buna görə de mahiyyət etibarilə bütün bu dəyişikliklərin və kreditlərin tanınmasının dayandırılmadığını və deyərsizləşmiş kreditlər mərhələsindən yenidən təsnifləşdirilmədiyini müəyyən etmişdir.

**Maliyyə aktivlərinin silinmə siyasəti.** Maliyyə aktivlərini bərpa etmək üçün Bankın bütün praktiki imkanları tükəndikdə və Bank belə aktivlərin bərpasına dair gözlənilərin əsaslandırılmadığı qənaətinə gəldikdə, maliyyə aktivləri tam və ya qismən silinir. Borcların silinməsi tanınmanın dayandırılması hesab edilir. Bank müqaviləyə əsasən ödənilməli məbleğləri bərpa etməyə cəhd etdiğdə, lakin həmin məbleğlərin bərpası ilə bağlı əsaslandırılmış gözləniləri olmadıqda, baresində hełə də məcburi bərpa tədbirləri görülen maliyyə aktivlərini sile biler. Yekun məhkəmə qərarı olan işlər İdare Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının protokolları əsasında məhkəmə qərarı ilə müəyyən edilmiş məbleğ miqdardında balansdankənar hesaba köçürürlər. Rəhbərlik bərpasına dair əsaslandırılmış gözləniləri olmayan aktivlər üçün aşağıdakı amilləri nəzərdən keçirmişdir: orta hesabla 597 gündən çox gecikdirilmiş korporativ kreditlər, 390 gündən artıq gecikdirilmiş ümumi məqsədli istehlak kreditləri, 378 gündən artıq gecikdirilmiş mikro-kreditlər, likvidasiya prosesi və ya müflis olma proseduru, elecə de teminatın ədalətli dəyerinin onun Bankın mülkiyyətinə keçmesi və ya məcburi şəkilde alınması üçün işlərin tamamlanmasına çəkilən xerclərdən az olması. Bu sebəbdən defolt olmuş kreditlərin ümumi balans dəyeri silinmişdir. Əvveller silinmiş məbleğlərin qaytarılması kredit zərərləri üzrə ehtiyatlı azaldır.

**4. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli ehtimallar və mülahizələr (davamı)**

**Vergilər.** Azerbaycanın qanunvericiliyi müxtəlif şərhlərə ve tez-tez edilən dəyişikliklərə məruz qalır. Cari ilin mənfeeti kapitallaşdırılarsa, maliyyə təşkilatlarının 1 yanvar 2009-cu ildən etibaren (3 ardıcıl ilde) mənfeet vergisinin ödənilməsindən azad edilməsinə yol veren və Bankın fəaliyyətinə tətbiq edilən yeni qanun da daxil olmaqla, həmin qanunvericiliyin və dəyişikliklərin rəhberlik tərefindən şəhəri müvafiq orqanlar tərefindən mübahisələndirile biler. Neticədə, əlavə iri vergi, cərimə və faiz hesablanıa biler. Vergi yoxlamaları yoxlanmanın keçirildiyi il de daxil olmaqla, vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyətini ehate edə biler. Rəhberlik hesab edir ki, 31 dekabr 2020-ci il tarixinə müvafiq qanunvericiliyin rəhberlik tərefindən tətbiq edilən şəhəri münasibdir və Bankın vergi mövqeyi qəbul edilecekdir.

**Təminatın dəyerinin müəyyən edilməsi.** Rəhberlik təminatın bazar dəyerini müntəzəm olaraq nəzərdən keçirir. Rəhberlik təminatın ədalətli dəyerini cari vəziyyətə uyğunlaşdırmaq üçün öz mülahizəsindən və ya müstəqil rəydən istifade edir. Tələb edilən təminat məbleği və ya girov kontragentin kredit riskinin qiymətləndirməsindən asılıdır.

**Əlaqəli təreflərlə eməliyyatların ilkin tanınması.** Bank adı fəaliyyəti gedişində əlaqəli təreflərlə eməliyyatlar aparır. BMHS 9-a uyğun olaraq maliyyə aletleri ilkin olaraq ədalətli dəyerde tanınmalıdır. Lakin həmin eməliyyatların bazar və ya qeyri-bazar faiz derecələrində həyata keçirilməsini müəyyən etmek məqsədilə bu cür eməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifade etmek lazımlıq gelir. Mülahizələrin ireli sürülməsinin əsasını əlaqəli olmayan təreflərlə analoji eməliyyatların qiymətinin müəyyən edilməsi və effektiv faiz derecəsinin təhlili təşkil edir. Əlaqəli təreflərlə eməliyyatların şərtləri haqqında məlumat Qeyd 31-də açıqlanır.

**İcare müddətinin müəyyən edilməsi.** Bank müqaviləye xitam verilməsi ilə bağlı bir tərefin digərinə 3 ay evvel hər hansı bildiriş göndərməyəcəyi halda avtomatik olaraq yenilənen müddətsiz müqavilələr əsasında üçüncü təreflərdən ofis binalarını icareyə götürür. Bank belə müqavilələr üzrə leğv etmə hüququnu olmayan icare müddətini müəyyən edərən müqavilələre xitam veriləcəyi halda tətbiq edilecek cərimələri, o cümlədən icareyə götürülmüş əmlakın əsaslı temiri, yerdəyişmə xərcləri və ya binaların Bankın fəaliyyəti üçün əhəmiyyəti kimi iqtisadi antistimulları nəzərə alır. Bunun nəticəsində dəyəri əhəmiyyətli olan ofis sahələrinin icare müddəti 3-5 il müəyyən edilmişdir.

**Əmlak və avadanlıqların faydalı istifadə müddətinin yeniden nəzərdən keçirilməsi.** Əmlak və avadanlıqların faydalı istifadə müddətinin müəyyən edilməsi oxşar aktivlər ilə bağlı mövcud təcrübəyə əsasən peşəkar mülahizələr tətbiq etməklə aparılmışdır. Belə aktivlərlə bağlı gelecek iqtisadi faydalara əsasən onların istifadəsi nəticəsində eldə ediləcekdir. Lakin avadanlığın texniki və kommersiya baxımından köhnəlməsi və aşınması kimi digər amillər bu aktivlərlə bağlı iqtisadi faydalara azaldılmasına getirib çıxarır. Rəhberlik aktivlərin cari texniki vəziyyətini və bu aktivlərin Banka iqtisadi fayda getireceyi texmin edilən dövrü nəzərə alaraq, əsas vesaitlərin qalan faydalı istifadə müddətini müəyyən edir. Bu zaman aşağıdakı əsas amillər nəzərə alınır: (a) aktivlərin gözlənilən istifadə müddəti; (b) istismar göstəriciləri və texniki xidmet qaydalarından asılı olan gözlənilən fiziki köhnəlmə və aşınma; və (c) bazar şərtlərindəki dəyişikliklər nəticəsində avadanlığın texnoloji və kommersiya baxımından köhnəlməsi və aşınması.

**5. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şəhərlərin tətbiqi**

Aşağıdakı yenidən işlənmiş standartlar 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minmiş, lakin Banka əhəmiyyəlli derecədə təsir göstərməmişdir.

**Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması üzrə Konseptual Əsaslara dəyişikliklər (29 mart 2018-ci ilde dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir).** Yenidən işlənmiş Konseptual Əsaslara qiymətləndirməyə dair yeni bölmə, hesabatlarda maliyyə neticələrinin eks etdirilməsinə dair tövsiyələr, tekniləşdirilmiş anlayışlar və tövsiyələr (xüsusilə, öhdəliklər ilə bağlı anlayış) və maliyyə hesabatlarının hazırlanmasında idarəetmə rolü, ehtiyatlılıq və qiymətləndirme ilə bağlı qeyri-müəyyənlik kimi mühüm məsələlərin izahı daxildir.

**BMHS 3-e dəyişiklikler – Biznes anlayışı (22 oktyabr 2018-ci ilde dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlanan illik hesabat dövrünün evvelindən həyata keçirilen satınalmalar üçün qüvvəyə minir).** Bu dəyişikliklər biznes anlayışını deyişdirir. Biznes resurslardan və birlikdə netice yaratmaq imkanı formalaşdırın əsas proseslərdən ibarətdir. Yeni telimat erkən inkişaf mərhelesiində olan və netice eldə etməyen müəssiseler də daxil olmaqla, resursların və əsas prosesin mövcudluğunu müəyyən etməyə imkan verən sistemi özündə eks etdirir. Müəssisənin biznes hesab edilməsi üçün heç bir netice olmadıqda, mütəşəkkil işçi qüvvəsi olmalıdır. "Netice" anlayışı müştərilərə təqdim edilən mallara və göstərilən xidmətlərə, elecə də investisiya gelirləri və digər gelirlərin yaradılmasına diqqəti yönəltmək, xərclərin və digər iqtisadi faydalara azaldılması şeklinde neticələri nəzərə almamaq üçün məhdudlaşdırılmışdır.

**5. Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şəhərlərin tətbiqi (davamı)**

Bundan əlavə, bazar iştirakçılarının çatışmayan elementləri evez etmesi və ya əldə edilmiş biznesi və aktivləri integrasiya etmesi imkanının qiymətləndirilməsi artıq teleb olunmur. Agentlik "konsentrasiya testi" tətbiq edə bilər. Əldə edilmiş ümumi aktivlərin edalətli dəyeri bütövlükde praktiki olaraq vahid aktiv (yaxud oxşar aktivlər grupp) şeklinde konsentrasiya edildiyi halda, əldə edilmiş aktivlər biznes hesab edilmeyəcəkdir.

**BMS 1 və BMS 8-ə dəyişikliklər – Əhəmiyyətlilik anlayışı (31 oktyabr 2018-ci ilde dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Bu dəyişikliklər bundan əvvəlki BMHS standartlarında qeyd olunan anlayışa dair tövsiyeleri əlavə etməklə, əhəmiyyətlilik anlayışı ve onun tətbiq olunma qaydasını izah edir. Bundan əlavə, həmin anlayışın izahı təkmilləşdirilmişdir. Dəyişikliklər, həmçinin əhəmiyyətlilik anlayışının bütün BMHS standartlarında uyğun şekilde istifadəsini təmin edir. Məlumat o halda əhəmiyyətli hesab olunur ki, onun ümumi təyinatlı maliyyə hesabatlarında təqdim edilməməsi, tehrif olunması və ya anlaşıqlığının çatınlaşdırılmasının əsas istifadəçilərin xüsusi olaraq hesabat verən müəssisəyə aid olan maliyyə məlumatları əsasında qəbul etdikləri qərarlara təsir etmə ehtimalı esaslandırılmış şekilde gözlənilsin.

**BMHS 9, BMS 39 və BMHS 7-ə dəyişikliklər – Baza faiz dərəcəsi İslahatı (26 sentyabr 2019-cu il tarixində dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Dəyişikliklər LIBOR və digər banklararası faiz dərəceləri (IBOR) kimi baza faiz dərəcelərinin evez edilməsi ilə əlaqədar baş vermişdir. Dəyişikliklər hedcinq uçotu ilə bağlı xüsusi tələblerin IBOR İslahatının birbaşa təsir etdiyi hedcinq münasibətlərinə tətbiqindən müvəqqəti azadolmanı nəzərdə tutur.

**BMHS 16-ya dəyişiklik – COVID-19 ilə əlaqədar icarə güzeştlərinin uçotu (28 may 2020-ci ilde dərc olunub və 1 iyun 2020-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Bu dəyişiklik icareye götürənləri COVID-19 ilə əlaqədar icarə güzeştinin icarə modifikasiyası olub olmadığını qiymətləndirmək üçün fakultetiv azadolma formasında güzeştə təmin edir. İcareye götürənlər icarə güzeştlərinin uçotunu belə güzeştlərin icarə modifikasiyası formasında aparmaya bilərlər. Bu praktiki istisna yalnız COVID-19 pandemiyası ilə əlaqədar olaraq təqdim edilmiş icarə güzeştlərinə ve yalnız aşağıdakı şərtlər yerinə yetirildiyi təqdirdə tətbiq edilir: icarə ödənişlərindəki dəyişiklik icarə haqqının dəyişiklikdən dərhal əvvəl icarə ödənişindən artıq olmayacağı halda yenidən nəzərdə keçirilməsinə sebəb olur; icarə ödənişlərindəki her hansı azalma yalnız 30 iyun 2021-ci il tarixindən gec olmayan ödənişlərə təsir edir; və digər icarə şərtlərində ciddi dəyişikliklər olmur.

Bu dəyişikliyin tətbiqi maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.

**6. Yeni uçot qaydaları**

1 yanvar 2021-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün mecburi xarakter daşıyan və Bank tərəfindən vaxtından evvel tətbiq edilməyen bəzi yeni standartlar və onlara dair şəhərlər dərc olunmuşdur.

**BMHS 3-ə dəyişikliklər – Konseptual Əsaslara İstinad (1 yanvar 2022-ci il tarixindən qüvvəyə minir).** Maliyyə Hesabatları üzrə Konseptual Əsaslara istinadları yeniləmək və BMS 37 "Ehtiyatlar, Şerti Öhdəliklər və Şerti Aktivlər" və BMHŞK 21 "Yığımlar" çərçivəsində öhdəliklərin və şerti öhdəliklərin tanınması üçün BMHS 3-ə "Bizneslərin birləşməsi" yeni istisna əlavə edilmişdir. Dəyişikliklər, həmçinin satınalma tarixində şerti aktivlərin tanınmasının tələb olunmadığını təsdiqləyir.

**"2018-2020-ci illər üzrə BMHS-lərin illik Təkmilləşdirilməsi" (1 yanvar 2022-ci il tarixindən qüvvəyə minir).** Aşağıdakı təkmilləşdirmələr 2020-ci ilin may ayında tamamlanmışdır:

- BMHS 9 "Maliyyə aletləri" – maliyyə öhdəliklərinin tanınmasının dayandırılması üçün 10%-lik teste daxil edilməli olan ödənişləri aydınlaşdırır.
- BMHS 16 "İcarələr" – aktivlərin əsaslı təmiri ilə bağlı icareye verən tərəfindən ödənişlər nümunəsinin silinmesi və icare üzrə həvəsəndirici ödənişlərin uçotu ilə bağlı hər hansı anlaşılmazlığı yol verməmək üçün 13 nömrəli Nümunəyə dəyişiklik edilmişdir.
- BMHS 1 "Beynəlxalq Maliyyə Hesabatı Standartlarının ilk dəfə qəbul edilmesi" – aktiv və öhdəliklərini baş müəssisəsinin hesabatlarında göstərilən balans dəyerində qiymətləndiren müəssisələrə baş müəssisəsinin hesabatda eks etdirdiyi məbleğlərdən istifadə ederek mecmu mezənnə ferqlərini də qiymətləndirməyə imkan verir. Bu dəyişiklik BMHS 1-də nəzərdə tutulan eyni istisnanı tətbiq edən asılı və birge müəssisələrə de şəmil ediləcəkdir.

## 6. Yeni uçot qaydaları (davamı)

**BMHS 17 "Sığorta müqavilələri"** (18 may 2017-ci ilde dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Bu standartın tələbine görə sığorta müqavilələri qrupları (i) müqavilələrin yerinə yetirilməsi üçün nağd pul axınları üzrə mövcud olan bütün məlumatları müşahidə edile bilən bazar məlumatlarına uyğun olaraq nəzəre alan riskə görə düzəldilmiş gələcək nağd pul axınlarının diskont dəyeri ilə (müqavilələrin yerinə yetirilməsi üzrə nağd pul axınları); (ii) müqavilələr qrupu üzrə bölgüsdürüməmiş mənfeəti (müqavilələr üzrə servis marjası) toplamaqla (dəyer öhdəlik olduqda) və ya çıxməqla (dəyer aktiv olduqda) tanınmalı və qiymətləndirilmelidir. Sığortaçılar sığorta müqavilələri qrupundan yaranan gəliri sığorta programını təqdim etdiyi dövr ərzində, elece də riskdən azad olunduğu halda eks etdirəcəklər. Müqavilələr qrupu üzrə zərər mövcuddursa və ya mövcud olarsa müəssise dərhal zərəri eks etdirəcək.

**BMHS 17 və BMHS 4-e dəyişikliklər** (25 iyun 2020-ci ilde dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Dəyişikliklər BMHS 17-nin tətbiqini asanlaşdırmaq, hemçinin standart və ona keçidle bağlı müəyyən tələbləri sadələşdirmek üçün bəzi izahlardan ibarətdir. Bu dəyişikliklər BMHS 17-nin səkkiz sahəsini əhatə edir və standartın əsas prinsiplərinin dəyişdirilməsini nəzərdə tutmur.

Dəyişikliklərə aşağıdakılardaxildir: bəzi kredit kartı (və ya oxşar) müqavilələri və bəzi kredit müqavilələrində tətbiq sahəsi ilə bağlı istisnalar; sığorta müqavilələri üzrə aktiv və öhdəliklərin maliyyə veziyəti hesabatında qruplar evezine portfeller üzrə təqdim edilməsi; əldə edilmiş təkrarsıqorta müqavilələrindən və ədaletli dəyerinin dəyişməsi mənfeət və ya zərərə aid olunan qeyri-törəmə maliyyə aletlərindən istifadə edərək maliyyə risklərini azaltmaq üçün risklərin azaldılması seçiminin tətbiqi; BMHS 17-ni tətbiq edərək evvelki aralıq maliyyə hesabatlarındakı uçot texminlərinə dəyişikliklər etmək üçün uçot siyaseti seçimi; sığorta müqaviləsi şərtlərinə əsasən müəyyən sığortalıya aid edilən gəlir vergisi ödəmələrinin və daxil olmalarının müqavilələrin icrası üzrə pul axınlarına daxil edilməsi; keçid dövründə tələblərdən seçim əsasında azad olmalar və digər kiçik dəyişikliklər.

**BMS 1-e dəyişikliklər – Öhdəliklərin qısamüddətli və ya uzunmüddətli kimi təsnifleşdirilməsi** (23 yanvar 2020-ci il tarixinde dərc olunub və 1 yanvar 2022-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Bu az əhəmiyyətli dəyişikliklər hesabat dövrünün sonunda mövcud olan hüquqlardan asılı olaraq, öhdəliklərin qısamüddətli və ya uzunmüddətli kimi təsnifleşdirildiyini izah edir. Müəssise hesabat dövrünün sonunda öhdəliyin icrasını en azı on iki ay müddetinə texire salmaq üçün əsaslı hüquqa malik olduqda, öhdəliklər uzunmüddətli kimi təsnifleşdirilir. Bu dəyişikliklər bele hüququn şərtlərini olmasına artıq tələb etmir. Rehberliyin hesabat tarixindən sonrakı dövr ərzində öhdəliyin icrasını texire salmaq hüququnun istifadəsinə dair gözləntiləri öhdəliklərin təsnifatına təsir göstərmir. Öhdəliyin icrasının texire salınması hüququ yalnız müəssisenin hesabat dövrünün sonuna her hansı müvafiq şərtlərə riayət etdiyi halda mövcuddur. Öhdəlik her hansı şərtin hesabat tarixinde və ya ondan evvel pozulduğu halda qısamüddətli kimi təsnifleşdirilir (hətta kreditor bu şərtin pozulması ilə bağlı hesabat dövründən sonra rəsmi razılıq təqdim etse belə). Kredit müqaviləsinin şərti hesabat tarixindən sonra pozularsa, kredit uzunmüddətli öhdəlik kimi təsnifleşdirilir. Bundan əlavə, dəyişikliklər müəssisenin kapitala çevirmekle ödəyə bildiyi borclar üzrə təsnifat tələblərini nəzərdə tutur. Ödeme dedikdə öhdəliyin nağd pul, özündə iqtisadi səmərəni eks etdirən digər resurslar və ya müəssisenin öz pay aletləri ilə ödənilməsi nəzərdə tutulur. Bu dəyişiklik maliyyə aletinin tərkib hissəsi olan pay aleti kimi təsnifleşdirilən və konvertasiya oluna bilən aletlər üçün istisna nəzərdə tutur. Hazırda Bank bu dəyişikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**BMS 1-e dəyişikliklər – Öhdəliklərin qısamüddətli və ya uzunmüddətli kimi təsnifleşdirilməsi, qüvvəyə minmə tarixinin texire salınması** (15 iyul 2020-ci il tarixinde dərc olunub və 1 yanvar 2023-cü il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). Öhdəliklərin qısamüddətli və uzunmüddətli kimi təsnifleşdirilməsi ilə bağlı BMS 1-e dəyişikliklər ilkin qüvvəyə minmə tarixi 1 yanvar 2022-ci il olmaqla, 2020-ci ilin yanvar ayında dərc edilmişdir. Lakin COVID-19 pandemiyası ilə elaqədar olaraq təlimata edilmiş düzəlişlər neticesində təsnifatla bağlı yaranan dəyişikliklərin tətbiqində müəssiselərə daha çox vaxt vermək üçün qüvvəyə minmə tarixi bir il texire salınmışdır. Hazırda Bank bu dəyişikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**BMS 16, BMS 37 və BMHS 3 ilə bağlı məhdud məzmunlu dəyişikliklər – "Təyinatlı istifadədən evvel əldə edilən gelirlər", "Yükümlü müqavilələr – müqavilənin icrası ilə bağlı xərclər", "Konseptual Əsaslara İstinad" və BMHS 1, BMHS 9, BMHS 16 və BMS 41-e dəyişikliklər "2018-2020-ci iller üzrə BMHS-lərin illik Təkmilləşdirilməsi" (14 may 2020-ci ilde dərc olunub və 1 yanvar 2022-ci il və ya bu tarixdən sonra başlanan illik dövrlər üçün qüvvəyə minir). BMS 16-ya dəyişiklik müəssiselərə aktivli təyinatı üzrə istifadəyə hazırlayarken istehsal olunan materialların satışından əldə etdiyi gelirlərin əsas vesaitlərin maya dəyerində çıxılmasını qadağan edir. Belə materialların satışından əldə olunan gelirlər istehsal xərcləri ilə birlikdə artıq mənfeət və zərərin tərkibində tanınır.**

## **6. Yeni uçot qaydaları (davamı)**

Müəssisə belə materialların maya dəyerini ölçmək üçün BMS 2-ni tətbiq edəcəkdir. Sınaqdan keçirilən aktiv təyinatı üzrə istifadəyə hele hazır olmadığı üçün belə aktivin amortizasiyası maya dəyerinə daxil edilmir. BMHS 16-ya dəyişiklik aktivin texniki ve fiziki göstəricilərini qiymətləndirərək müəssisənin "aktivin düzgün işləməsini sınayacağı" da açıqlayır. Həmin aktivin maliyyə göstəriciləri bu qiymətləndirməyə aid deyil. Beləliklə, aktiv rehberliyin nəzərdə tutduğu kimi istismar oluna və rəhbərliyin gözlədiyi əməliyyat effektivliyi səviyyesinə çatana qədər amortizasiya edile bilər.

BMS 37-ye dəyişiklik "müqavilenin icrası xərcləri" anlayışını izah edir. Dəyişiklikdə müqavilenin icrası üçün birbaşa xərclərin həmin müqavilenin icrası üzrə əlavə xərclərdən ibarət olduğu; və müqavilələrin icrası ilə birbaşa əlaqəli olan digər xərclərin bölgündürüləməsi izah edilir. Dəyişiklik, həmçinin yükümlü müqavilə üçün ayrıca ehtiyat yaradılmazdan əvvəl müəssisənin müqavilenin icrası üçün ayrılmış aktivlər üzrə deyil, müqaviləni yerinə yetirmek üçün istifadə etdiyi aktivlər üzrə yaranmış dəyərsizləşmə zərərini tanımاسını açıqlayır.

BMHS 3 müəssisələrin birləşməsi zamanı aktiv və ya öhdəliyin tərkibini müəyyənleşdirmek məqsədilə "2018-ci il Maliyyə Hesabatları üzrə Konseptual Əsaslara" istinad etmək üçün dəyişdirilmişdir. Bundan əlavə, BMHS 3-ə öhdəliklər və şərti öhdəliklər üçün yeni istisna əlavə edilmişdir. Bu istisna bəzi öhdəliklər və şərti öhdəliklər üçün BMHS 3-ü tətbiq edən müəssisənin "2018-ci il Maliyyə Hesabatları üzrə Konseptual Əsaslar" əvəzinə BMS 37 və ya BMHŞK 21-ə istinad etməsini nəzərdə tutur. Bununla yanaşı, alicıdan satınalma tarixində BMS 37-də müəyyən edilmiş şərti aktivləri tanımاسının tələb olunmadığı da izah edilmişdir.

BMHS 9-a edilmiş dəyişiklik maliyyə öhdəliklərinin tanınmasının dayandırılması üçün "10%-lik teste" daxil edilməli olan ödənişləri izah edir. Xərclər və ya ödənişlər üçüncü tərəflərin və ya kreditorun xeyrinə həyata keçirilə bilər. Bu dəyişikliyə əsasən üçüncü tərəflərin xeyrinə həyata keçirilmiş xərclər və ya ödənişlər "10%-lik teste" daxil edilməyəcəkdir.

BMHS 16-da əlavə edilən Nümune 13-ə dəyişiklik edilmişdir: aktivlərin əsaslı temiri ilə bağlı icarəyə verən tərəfindən ödənişlər nümunəsi silinmişdir. Bu dəyişiklik icarə üzrə həvəsləndirici ödənişlərin uçotu ilə bağlı gelecekde hər hansı anlaşılmaşlığı yol verməmək üçün edilmişdir.

BMHS 1 törema müəssise baş müəssisədən daha gec tarixdə BMHS-i tətbiq etdiyi təqdirdə istisnaya icazə verir. BMHS 1-de nəzərdə tutulan istisnanı tətbiq edən müəssisələrə baş müəssisənin BMHS-ə keçid tarixinə əsasən baş müəssisənin eks etdirdiyi məbləğlərdən istifadə etmekle məcmu məzənnə fərqlərini qiymətləndirməyə icazə vermək üçün BMHS 1-ə dəyişiklik edilmişdir. BMHS 1-ə edilən bu dəyişiklik yuxarıda qeyd olunan istisnanı BMHS-i ilk dəfə qəbul edən müəssisələrin xərclərini azaltmaq üçün məcmu məzənnə fərqlərinə tətbiq edir. Bu dəyişiklik BMHS 1-de nəzərdə tutulan eyni istisnanı tətbiq edən asılı və birgə müəssisələrə də şəmil ediləcəkdir. Hazırda Bank bu dəyişikliklərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**BMHS 9, BMS 39 və BMHS 7-ye dəyişikliklər - Baza faiz derecesi İslahatı (26 sentyabr 2019-cu ilde dərc olunub və 1 yanvar 2020-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Faza 2-də edilmiş dəyişikliklər bir baza faiz derecesinin alternativ ilə evezlənməsi də daxil olmaqla, İslahatların neticələrində irəli gələn məsələlərin həllinə yönəlib. Dəyişikliklər aşağıdakı sahələri əhatə edir:

- IBOR İslahatı nəticəsində yaranan müqavilə üzrə pul axılarının müəyyən edilmesi əsaslarındakı dəyişikliklərin uçotu
- Hedcinq münasibətlərində müqavilə ilə müəyyən olunmayan risk komponentləri üçün Faza 1-dəki azadolmanın bitmə tarixi
- Hedcinq uçotu üzrə müəyyən tələblərin tətbiqindən əlavə müvəqqəti azadolmalar
- BMHS 7-de IBOR İslahatı ilə bağlı əlavə açıqlamalar

Yuxarıda başqa cür nəzərdə tutulmadığı hallarda, yeni standartlar və şərhlərin Bankın maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözənləndirilir.

## 7. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakılardan ibarətdir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>2020</b>	<b>2019</b>
Nağd pul	25,319	23,353
ARMB-dəki qalıqlar (mecburi ehtiyat depozitlərindən başqa)	11,026	15,133
Diger banklardakı müxbir hesablar və overnaty depozitlər	4,807	14,425
<b>Pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>41,152</b>	<b>52,911</b>

Diger kredit teşkilatlarındakı cari hesablar rezident və qeyri-rezident banklarda müvafiq olaraq 4,783 min AZN (2019: 4,644 min AZN) və 24 min AZN (2019: 261 min AZN) məbləğində müxbir hesablar üzrə faiz hesablanmayan qalıqlardan ibarətdir.

31 dekabr 2020-ci il tarixinə Bankın pul vəsaitləri və onların ekvivalentlərinin ümumi qalığı 4 kontragent bankda (2019: 4 bank) her biri üzrə ayrılıqda 100 min AZN-dən çox olmuşdur. Həmin pul vəsaitlərinin cəmi 4,749 min AZN (2019: 4,658 min AZN) və ya pul vəsaitləri və onların ekvivalentlərinin 11.54%-ni (2019: 8.8%) təşkil etmişdir.

31 dekabr 2020-ci il tarixinə pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit riskinin ödəmə qabiliyyəti dəreccələrinə görə təhlili aşağıdakı cədvəldə göstərilir. Bankın kredit riskinin təsnifatı sistemi Qeyd 29-da təsvir edilir.

<i>Min Azerbaycan manatı ilə</i>	<b>ARMB-dəki qalıqlar, mecburi ehtiyatlar çıxılmaqla</b>	<b>Müxbir hesablar və overnaty depozitlər</b>	<b>Cəmi</b>
- Ən yüksək dereçə	-	4,526	4,526
- Yüksek dereçə	11,026	258	11,284
- Orta dereçə	-	23	23
<b>Nağd pul çıxılmaqla, cəmi pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>11,026</b>	<b>4,807</b>	<b>15,833</b>

31 dekabr 2019-cu il tarixinə pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit riskinin ödəmə qabiliyyəti dəreccələrinə görə təhlili aşağıdakı cədvəldə göstərilir. Bankın kredit riskinin təsnifatı sistemi Qeyd 29-da təsvir edilir.

<i>Min Azerbaycan manatı ilə</i>	<b>ARMB-dəki qalıqlar, mecburi ehtiyatlar çıxılmaqla</b>	<b>Müxbir hesablar və overnaty depozitlər</b>	<b>Cəmi</b>
- Ən yüksək dereçə	-	14,118	14,118
- Yüksek dereçə	15,133	205	15,338
- Orta dereçə	-	102	102
<b>Nağd pul çıxılmaqla, cəmi pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>15,133</b>	<b>14,425</b>	<b>29,558</b>

Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentləri üzrə qalıqlar 1-ci Mərhələyə aid edilmişdir. Bu qalıqlar üzrə gözlənilən kredit zərərlərinin məbləği əhəmiyyəti olmadığına görə Bank pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit zərərləri üçün ehtiyat yaratmamışdır. Gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi yanaşması Qeyd 29-da göstərilir.

## 8. Kredit təşkilatlarından alınacaq vəsaitlər

Kredit təşkilatlarından alınacaq məbləğlər aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2020</b>	<b>2019</b>
ARMB-dəki məcburi ehtiyatlar	745	1,113
Diger banklarda və kredit təşkilatlarında yerləşdirilmiş ödəmə müddəti üç aydan çox olan depozitlər	1,569	1,588
Çıxılsın: dəyərsizleşme üzrə ehtiyat	(2)	(28)
<b>Kredit təşkilatlarından alınacaq məbləğlər</b>	<b>2,312</b>	<b>2,673</b>

Kredit təşkilatları müşterilərdən müvafiq olaraq milli və xarici valyutada cəlb etdiyi vəsaitlərin əvvəlki ay üzrə orta həcminin 0.5% və 1% (2019: 0.5% və 1%) məbləğində faiz hesablanmayan pul depozitini (məcburi ehtiyatlar) Mərkəzi Bankda saxlamalıdır.

Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə kredit riski səviyyələri əsasında kredit təşkilatlarından alınacaq vəsaitlər üzrə qalıqların kredit keyfiyyətinə görə təhlili, elecə də gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi məqsədile onların üç mərhələ üzrə açıqlanması göstərilir. Bank tərefindən istifadə edilən kredit riskinin təsnifatı sistemi və GKZ-nin qiymətləndirilməsi yanaşması, o cümlədən diger banklardan alınacaq vəsaitlər üzrə qalıqlara tətbiq edilən defolt və kredit riskinin ehəmiyyətli dərəcədə artması (SICR) anlayışı haqqında məlumat Qeyd 29-da açıqlanır. Aşağıdakı cədvəldə 31 dekabr 2020-ci il tarixinə kredit təşkilatlarından alınacaq vəsaitlər üzrə qalıqların balans dəyeri, həmçinin bu aktivlər üzrə Bankın məruz qaldığı kredit riskinin maksimal dərəcəsi eks etdirilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>1-ci Mərhələ (12 aylıq GKZ)</b>	<b>3-cü Mərhələ (deyərsizleşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)</b>	<b>Cəmi</b>
<i>Diger banklardakı depozitlər</i>			
- Ən yüksək dərəcə	1,567	-	1,567
- Yüksek dərəcə	745	-	745
- Defolt	-	2	2
<b>Ümumi balans dəyeri</b>	<b>2,312</b>	<b>2</b>	<b>2,314</b>
<b>Kredit zərərləri üzrə ehtiyat</b>	-	(2)	(2)
<b>Balans dəyeri</b>	<b>2,312</b>	-	<b>2,312</b>

Aşağıdakı cədvəldə 31 dekabr 2019-cu il tarixinə kredit riski səviyyələri əsasında kredit təşkilatlarından alınacaq vəsaitlər üzrə qalıqların kredit keyfiyyətinə görə təhlili, elecə də gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi məqsədile onların üç mərhələ üzrə açıqlanması göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>1-ci Mərhələ (12 aylıq GKZ)</b>	<b>3-cü Mərhələ (deyərsizleşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)</b>	<b>Cəmi</b>
<i>Diger banklardakı depozitlər</i>			
- Ən yüksək dərəcə	1,560	-	1,560
- Yüksek dərəcə	1,113	-	1,113
- Defolt	-	28	28
<b>Ümumi balans dəyeri</b>	<b>2,673</b>	<b>28</b>	<b>2,701</b>
<b>Kredit zərərləri üzrə ehtiyat</b>	-	(28)	(28)
<b>Balans dəyeri</b>	<b>2,673</b>	-	<b>2,673</b>

31 dekabr 2020-ci il tarixinə Bank 2 kontragent bankda (2019: 2 bank) her birinin ümumi qalığı 100 min AZN-dən çox olan depozit yerləşdirmişdir. Həmin depozitlərin ümumi məbləği 1,567 min AZN (2019: 1,560 min AZN) təşkil etmişdir. Qalan məbləğ Mərkəzi Bankdakı məcburi ehtiyat fondunu eks etdirir.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müşterilərə verilmiş kreditlər və avanslar**

Müşterilərə verilmiş kreditlər və avanslar aşağıdakılardan ibarətdir:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>31 dekabr 2020</i>	<i>31 dekabr 2019</i>
Müşterilərə verilmiş amortizasiya olunmuş dəyərlə ölçülən kreditlər və avansların Ümumi balans dəyəri Çıxılsın: kredit zərərləri üzrə ehtiyat	217,429 (14,660)	227,361 (6,891)
<b>Cəmi müşterilərə verilmiş kreditlər və avanslar</b>	<b>202,769</b>	<b>220,470</b>

31 dekabr 2020 və 31 dekabr 2019-cu il tarixinə müşterilərə verilmiş amortizasiya olunmuş dəyərlə ölçülən kreditlər və avansların Ümumi balans dəyəri və kredit zərərləri üzrə ehtiyatın kateqoriyalar üzrə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>31 dekabr 2020</i>			<i>31 dekabr 2019</i>		
	<i>Ümumi balans dəyəri</i>	<i>Kredit zərərləri üzrə ehtiyat</i>	<i>Balans dəyəri</i>	<i>Ümumi balans dəyəri</i>	<i>Kredit zərərləri üzrə ehtiyat</i>	<i>Balans dəyəri</i>
<i>Korporativ müşterilərə verilmiş kreditlər</i>						
Korporativ kreditlər	65,248	(4,688)	60,560	66,625	(4,698)	61,927
<i>Fiziki şəxslərə verilmiş kreditlər</i>						
Ümumi məqsədli istehlak kreditləri	101,804	(6,203)	95,601	105,527	(1,744)	103,783
İpoteka kreditləri	27,286	(285)	27,001	23,746	(105)	23,641
Mikro kreditlər	23,091	(3,484)	19,607	31,463	(344)	31,119
<b>Cəmi müşterilərə verilmiş amortizasiya olunmuş dəyərə ölçülən kreditlər və avanslar</b>	<b>217,429</b>	<b>(14,660)</b>	<b>202,769</b>	<b>227,361</b>	<b>(6,891)</b>	<b>220,470</b>

Əlaqəli tərəflərlə əməliyyatlar haqqında ətraflı məlumat Qeyd 31-də açıqlanır.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

Hesabat dövrünün evveli və sonu ilə müqayiseli dövrlər arasındaki müddədə müşterilərə verilmiş amortizasiya olunmuş dəyerlər ölçülən kreditlər və avanslar üzrə kredit zərərləri üçün ehtiyatda və ümumi balans dəyərində dəyişikliklər aşağıdakı cədvəldə göstərilir.

	Kredit zərərləri üzrə ehtiyat				Ümumi balans dəyəri			
	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)	Cəmi	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)	Cəmi
<i>Min Azerbaycan manatı ilə</i>								
<b>Korporativ kreditlər</b>								
<b>1 yanvar 2020-ci il tarixinə</b>	<b>856</b>	<b>381</b>	<b>3,461</b>	<b>4,698</b>	<b>53,842</b>	<b>5,511</b>	<b>7,272</b>	<b>66,625</b>
Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən dəyişikliklər:								
Köçürmələr:								
- bütöv müddət fürün gözənlənilən kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhələye)	(76)	638	-	562	(3,197)	3,197	-	-
- deyərsizleşmiş aktivlərə (1- ci və 2-ci Mərhələdən 3-cü Mərhələye)	(189)	(135)	2,018	1,694	(9,152)	(504)	9,656	-
Yeni yaradılmış və ya alınmış Tanınması dayandırılmış və ya ödenilmiş Hesablanmış faizlərdə dəyişiklik	770	-	-	770	48,019	-	-	48,019
Diskontun amortizasiyası (3-cü Mərhələ üçün)	(683)	(42)	(2,299)	(3,024)	(44,157)	(683)	(4,205)	(49,045)
Ehtiyat üzrə digər hərəketlər	82	180	226	226	-	27	735	717
<b>cəmi dəyişikliklər</b>	<b>760</b>	<b>1,016</b>	<b>3,980</b>	<b>5,756</b>	<b>48,815</b>	<b>4,342</b>	<b>13,159</b>	<b>66,316</b>
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalanna təsir edən cəmi dəyişikliklər								
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalanna tesir etmeyən dəyişikliklər: Silişmələr	-	-	(1,068)	(1,068)	-	-	(1,068)	(1,068)
<b>31 dekabr 2020-ci il tarixinə</b>	<b>760</b>	<b>1,016</b>	<b>2,912</b>	<b>4,688</b>	<b>48,815</b>	<b>4,342</b>	<b>12,091</b>	<b>65,248</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat						Ümumi balans deyəri		
	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)	Cəmi	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)	Cəmi	
<b>Min Azərbaycan manatı ilə</b>									
<b>Korporativ kreditlər</b>									
<b>1 yanvar 2019-cu il tarixinə</b>	<b>743</b>	<b>25,015</b>		<b>6,058</b>	<b>31,816</b>	<b>44,130</b>	<b>106,344</b>	<b>10,551</b>	<b>161,025</b>
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən deyişikliklər:</i>									
<b>Köçürmələr:</b>									
- bütöv müddət üçün gözənlənilən kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhələyə)	(239)	215		-	(24)	(5,373)	5,373	-	-
- deyərsizləşmiş aktivlərə (1- ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(117)	(1,528)		1,899	254	(3,299)	(1,446)	4,745	-
- 12 aylıq gözənlənilən kredit zərərinə (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	991	-		-	991	47,369	-	-	47,369
<b>Yeni yaradılmış və ya alınmış Tanınması dayandırılmış və ya ödənilmiş Ehtiyat üzrə digər hərəkətlər</b>	(541)	(23,321)		(1,897)	(25,759)	(28,946)	(105,104)	(3,448)	(137,498)
	-	-		901	901	-	-	-	-
	19	-		1,496	1,515	(39)	344	420	725
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir eden cəmi deyişikliklər</b>	<b>856</b>	<b>381</b>		<b>8,457</b>	<b>9,694</b>	<b>53,842</b>	<b>5,511</b>	<b>12,268</b>	<b>71,621</b>
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına tesir etməyen deyişikliklər: Silinmələr</i>	-	-		(4,996)	(4,996)	-	-	(4,996)	(4,996)
<b>31 dekabr 2019-cu il tarixinə</b>	<b>856</b>	<b>381</b>		<b>3,461</b>	<b>4,698</b>	<b>53,842</b>	<b>5,511</b>	<b>7,272</b>	<b>66,625</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

Min Azərbaycan manatı ilə	Kredit zərerleri üzrə ehtiyat			Cəmi	Ümumi balans dəyeri			Cəmi
	1-ci Merhəle (12 aylıq GKZ)	2-ci Merhəle (SICR zamanı bütöv müddət üçün GKZ)	3-cü Merhəle (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)		1-ci Merhəle (12 aylıq GKZ)	2-ci Merhəle (SICR zamanı bütöv müddət üçün GKZ)	3-cü Merhəle (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)	
<b>Ümumi məqsədli İstehlak kreditləri</b>								
1 yanvar 2020-ci il tarixinə Dövr üzrə kredit zərerləri üçün ehtiyata təsir edən deyişikliklər:	779	142	823	1,744	103,270	822	1,435	105,527
Köçürmələr:								
- bütöv müddət üçün gözənlənilən kredit zərərinə (1-ci Merhəledən 2-ci Merhəleyə)	(74)	504	-	430	(1,939)	1,939	-	-
- deyərsizleşmiş aktivlərə (1- ci və 2-ci Merhəledən 3-cü Merhəleyə)	(585)	(87)	4,189	3,517	(8,225)	(392)	8,617	-
- 12 aylıq gözənlənilən kredit zərərinə (2-ci və 3-cü Merhəledən 1-ci Merhəleyə)	4	(7)	(31)	(34)	169	(87)	(82)	-
Yeni yaradılmış və ya alınmış Tanınması dayandırılmış və ya ödənilmiş Hesablanmış faizlərdə deyişiklik	1,239	-	-	1,239	81,136	-	-	81,136
Diskontun amortizasiyası (3-cü Merhələ üçün)	(437)	(38)	(85)	(560)	(83,428)	(290)	(146)	(83,864)
Ehtiyat üzrə digər hərəkətlər	271	2	567	552	-	6	(6)	530
Dövr üzrə kredit zərerləri Üçün ehtiyat ayırmalanna təsir eden cəmi deyişikliklər	1,197	516	6,015	7,728	90,485	2,006	10,838	103,329
<b>Dövr üzrə kredit zərerləri Üçün ehtiyat ayırmalanna tesir etmeyən deyişikliklər:</b>								
Silinmələr	-	-	(1,525)	(1,525)	-	-	(1,525)	(1,525)
31 dekabr 2020-ci il tarixinə	1,197	516	4,490	6,203	90,485	2,006	9,313	101,804

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat				Ümumi balans dəyeri			
	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)	Cəmi	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)	Cəmi
<u>Min Azərbaycan manatı ilə</u>								
<b>Ümumi məqsədli İstehlak kreditləri</b>								
<b>1 yanvar 2019-cu il tarixinə Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən deyişikliklər:</b>	<b>949</b>	<b>242</b>	<b>271</b>	<b>1,462</b>	<b>55,785</b>	<b>1,346</b>	<b>704</b>	<b>57,835</b>
Köçürmələr:								
- bütöv müddət üçün gözənlənilən kredit zərərinə (1-ci Mərhəledən 2-ci Mərhələyə)	(101)	138	-	37	(919)	919	-	-
- deyərsizləşmiş aktivlərə (1-ci ve 2-ci Mərhəledən 3-cü Mərhələyə)	(359)	(69)	606	178	(3,746)	(220)	3,966	-
- 12 aylıq gözənlənilən kredit zərərinə (2-ci ve 3-cü Mərhəledən 1-ci Mərhələyə)	6	(53)	(8)	(55)	237	(222)	(15)	-
Yeni yaradılmış və ya alınmış Təniməsi dayandırılmış və ya ödənilmiş Diskontun amortizasiyası (3-cü Mərhələ üçün)	1,075	-	-	1,075	90,780	-	-	90,780
Dəyişikliklər Ehtiyat üzrə digər hərəketlər	(802)	(119)	(82)	(1,003)	(40,803)	(1,017)	(157)	(41,977)
	11	3	3,006	3,020	1,936	16	81	2,033
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalannan təsir edən cəmi deyişikliklər</b>	<b>779</b>	<b>142</b>	<b>3,967</b>	<b>4,888</b>	<b>103,270</b>	<b>822</b>	<b>4,579</b>	<b>108,671</b>
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalannan təsir etməyen deyişikliklər:</b>								
Silinmələr	-	-	(3,144)	(3,144)	-	-	(3,144)	(3,144)
<b>31 dekabr 2019-cu il tarixinə</b>	<b>779</b>	<b>142</b>	<b>823</b>	<b>1,744</b>	<b>103,270</b>	<b>822</b>	<b>1,435</b>	<b>105,527</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat						Ümumi balans deyeri		
	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zaməni bütöv müddət fürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)	Cəmi	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zaməni bütöv müddət fürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)	Cəmi	
<u>Min Azərbaycan manatı ilə</u>									
<i>İpoteka kreditləri</i>									
1 yanvar 2020-ci il tarixinə Dövr üzrə kredit zərərləri Üçün ehtiyata təsir edən dəyişikliklər:	87	2	16	105	23,267	349	130	23,746	
Köçürmələr:									
- bütöv müddət üçün gözənlənilən kredit zərərəne (1-ci Mərhələdən 2-ci Mərhəleyə)	(2)	7	-	5	(961)	961	-	-	
- deyərsizləşmiş aktivlərə (1- ci və 2-ci Mərhələdən 3-cü Mərhəleyə)	(4)	(2)	106	100	(1,826)	(209)	2,035	-	
- 12 aylıq gözənlənilən kredit zərərəne (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhəleyə)	1	-	(5)	(4)	191	(131)	(60)	-	
Yeni yaradılmış və ya alınmış Tənininə dayandırılmış və ya ödənilmiş Hesablanmış faizlərdə dəyişiklik	2	-	-	2	5,123	-	-	5,123	
Diskontun amortizasiyası (3-cü Mərhələ üçün)	(14)	-	-	(14)	(1,593)	(9)	(6)	(1,608)	
Ehtiyat üzrə digər hərəkətlər	-	-	-	-	8	3	14	25	
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi dəyişikliklər</b>	<b>131</b>	<b>7</b>	<b>147</b>	<b>285</b>	<b>24,209</b>	<b>964</b>	<b>2,113</b>	<b>27,286</b>	
<i>Dövr üzrə kredit zərərləri Üçün ehtiyat ayırmalanna tesir etmeyən dəyişikliklər: Silinmələr</i>									
31 dekabr 2020-ci il tarixinə	131	7	147	285	24,209	964	2,113	27,286	

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat			Cəmi	Ümumi balans dəyeri			Cəmi		
	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)		1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)			
<i>Min Azərbaycan manatı ilə</i>										
<i>İpoteka kreditləri</i>										
1 yanvar 2019-cu il tarixinə Dövr üzrə kredit zərərləri üçün ehtiyata təsir edən deyişikliklər:	15	-	11	26	21,890	578	283	22,751		
Köçürmələr:										
- bütöv müddət üçün gözənlənilen kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhələye)	-	2	-	2	(241)	241	-	-		
- deyərsizləşmiş aktivlərə (1- ci və 2-ci Mərhələdən 3-cü Mərhələye)	-	-	-	-	(1,048)	(63)	1,111	-		
- 12 aylıq gözənlənilen kredit zərərinə (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələye)	4	-	(7)	(3)	575	(435)	(139)	1		
Yeni yaradılmış və ya alınmış Təniməsi dayandırılmış və ya ödənilmiş Diskontun amortizasiyası (3-cü Mərhələ üçün)	3	-	-	3	3,509	-	-	3,509		
Ehtiyat üzrə digər hərəketlər	(2)	-	(1)	(3)	(1,406)	(7)	(2)	(1,415)		
	-	-	11	11	-	-	-	-		
	67	-	1,092	1,159	(12)	35	(33)	(10)		
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi deyişikliklər	87	2	1,106	1,195	23,267	349	1,220	24,836		
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına tesir etmeyən deyişikliklər:</i>										
Silinmələr	-	-	(1,090)	(1,090)	-	-	(1,090)	(1,090)		
31 dekabr 2019-cu il tarixinə	87	2	16	105	23,267	349	130	23,746		

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat				Ümumi balans dəyeri			
	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)	Cəmi	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət fürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)	Cəmi
<b>Min Azərbaycan manatı ilə</b>								
<b>Mikro kreditlər</b>								
1 yanvar 2020-ci il tarixinə Dövr üzrə kredit zərərləri Üçün ehtiyata təsir edən deyişikliklər:	283	11	50	344	31,093	190	180	31,463
Köçürmələr:								
- bütöv müddət üçün gözənlənilən kredit zərərinə (1-ci Mərhələdən 2-ci Mərhəleyə)	(16)	211	-	195	(1,350)	1,350	-	-
- deyərsizləşmiş aktivlərə (1- ci və 2-ci Mərhələdən 3-cü Mərhəleyə)	(88)	(6)	2,953	2,859	(7,779)	(110)	7,889	-
- 12 aylıq gözənlənilən kredit zərərinə (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhəleyə)	-	(1)	-	(1)	6	(6)	-	-
Yeni yaradılmış ve ya alınmış Təqdimatlı dayandırılmış ve ya ödənilmiş Hesablanmış faizlərdə deyişikliklər	120	-	-	120	15,235	-	-	15,235
Diskontun amortizasiyası (3-cü Mərhələ üçün)	(176)	(6)	(3)	(185)	(23,794)	(71)	(39)	(23,904)
Ehtiyat üzrə digər hərəketlər	-	-	-	-	(161)	11	556	406
<b>Dövr üzrə kredit zərərləri Üçün ehtiyat ayırmalanna təsir edən cəmi deyişikliklər</b>	125	209	3,259	3,593	13,250	1,364	8,586	23,200
<b>Dövr üzrə kredit zərərləri Üçün ehtiyat ayırmalanna tesir etmeyen deyişikliklər: Siliinmələr</b>								
<b>31 dekabr 2020-ci il tarixinə</b>	<b>125</b>	<b>209</b>	<b>3,150</b>	<b>3,484</b>	<b>13,250</b>	<b>1,364</b>	<b>8,477</b>	<b>23,091</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

	Kredit zərərləri üzrə ehtiyat				Ümumi balans deyeri			
	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət ürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət ürün GKZ)	Cəmi	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət ürün GKZ)	3-cü Mərhələ (deyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət ürün GKZ)	Cəmi
<b>Min Azərbaycan manatı ilə</b>								
<b>Mikro kreditlər</b>								
1 yanvar 2019-cu il tarixinə Dövr üzrə kredit zərərləri üzrə ehtiyata təsir edən deyişikliklər:	333	8	64	405	23,344	69	122	23,535
Köçürmələr:								
- bütöv müddət üçün gözənlənilen kredit zərərəne (1-ci Mərhələdən 2-ci Mərhələye)	(9)	12	-	3	(283)	283	-	-
- deyərsizleşmiş aktivlərə (1- ci və 2-ci Mərhələdən 3-cü Mərhələye)	(7)	(5)	32	20	(1,277)	(63)	1,340	-
- 12 aylıq gözənlənilen kredit zərərəne (2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələye)	-	(1)	-	(1)	2	(2)	-	-
Yeni yaradılmış ve ya alınmış Tənininə dayandırılmış ve ya ödənilmiş Diskontun amortizasiyası (3-cü Mərhələ üçün)	277	-	-	277	27,520	-	-	27,520
Ehtiyat üzrə digər hərəkətlər	(311)	(3)	(13)	(327)	(18,182)	(100)	(80)	(18,362)
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən cəmi deyişikliklər</b>	283	11	1,257	1,551	31,093	190	1,387	32,670
<b>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına tesir etmeyən deyişikliklər: Silinmələr</b>								
31 dekabr 2019-cu il tarixinə	283	11	50	344	31,093	190	180	31,463

**9. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

Dövr ərzində müşterilərə verilmiş kreditlər və avanslar üzrə kredit zərərləri üçün ehtiyata müxtəlif amillər təsir göstərir və gözlenilen kredit zərərlərinin qiymətləndirilməsi haqqında məlumat Qeyd 29-da göstərilir. Əsas dəyişikliklər aşağıdakı cədvəldə təqdim edilir:

- Dövr ərzində kredit riskinin ehəmiyyətli dərəcədə artması (ve ya azalması) və ya dəyərsizləşməsi və sonradan 12 aylıq və bütöv müddət üçün gözlenilen kredit zərərlərinin artması (ve ya azalması) səbəbindən 1-ci, 2-ci və 3-cü Mərhələlər arasında köçürmələr;
- Dövr ərzində tanınmış yeni maliyyə aletləri üzrə əlavə ehtiyatların hesablanması, eləcə də dövr ərzində maliyyə aletlərinin tanınmasının dayandırılması nəticəsində ehtiyatın azaldılması;
- Dövr ərzində silinmiş aktivlər üzrə ehtiyatların silinməsi.

Aşağıdakı cədvəldə amortizasiya olunmuş dəyerlər ölçülən və GKZ üzrə ehtiyat tanınan müşterilərə verilmiş kreditlər və avanslar ile bağlı kredit riskinin təhlili göstərilir. Müşterilərə verilmiş kreditlər və avansların balans dəyeri, həmçinin bu aktivlər üzrə Bankın meruz qaldığı kredit riskinin maksimal dərəcesini əks etdirir.

31 dekabr 2020-ci il tarixinə korporativ müşterilərə verilmiş amortizasiya olunmuş dəyerlər ölçülən kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>1-ci Mərhələ (12 aylıq GKZ)</b>	<b>2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün GKZ)</b>	<b>3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)</b>	<b>Cəmi</b>
<b>Korporativ kreditlər</b>				
30 gündən az gecikdirilmiş	48,815	4,125	4,122	57,062
30-90 gün gecikdirilmiş	-	217	1,298	1,515
91-180 gün gecikdirilmiş	-	-	715	715
181-360 gün gecikdirilmiş	-	-	4,120	4,120
360 gündən çox gecikdirilmiş	-	-	1,836	1,836
<b>Ümumi balans dəyeri</b>	<b>48,815</b>	<b>4,342</b>	<b>12,091</b>	<b>65,248</b>
<b>Kredit zərərləri üzrə ehtiyat</b>	<b>(760)</b>	<b>(1,016)</b>	<b>(2,912)</b>	<b>(4,688)</b>
<b>Balans dəyeri</b>	<b>48,055</b>	<b>3,326</b>	<b>9,179</b>	<b>60,560</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün GKZ)	3-cü Mərhələ (dəyərsiz- leşmiş aktivlər üzrə bütöv müddət üçün GKZ)	Cəmi
<i>Min Azərbaycan manatı ilə</i>				
<i>Ümumi məqsədli istehlak kreditləri</i>				
30 gündən az gecikdirilmiş	90,485	1,875	3,045	95,405
30-90 gün gecikdirilmiş	-	131	1,875	2,006
91-180 gün gecikdirilmiş	-	-	1,213	1,213
181-360 gün gecikdirilmiş	-	-	2,785	2,785
360 gündən çox gecikdirilmiş	-	-	395	395
<b>Ümumi balans dəyeri</b>	<b>90,485</b>	<b>2,006</b>	<b>9,313</b>	<b>101,804</b>
Kredit zərərləri üzrə ehtiyat	(1,197)	(516)	(4,490)	(6,203)
<b>Balans dəyeri</b>	<b>89,288</b>	<b>1,490</b>	<b>4,823</b>	<b>95,601</b>
<i>İpoteka kreditləri</i>				
30 gündən az gecikdirilmiş	24,209	964	1,707	26,880
30-90 gün gecikdirilmiş	-	-	122	122
91-180 gün gecikdirilmiş	-	-	284	284
<b>Ümumi balans dəyeri</b>	<b>24,209</b>	<b>964</b>	<b>2,113</b>	<b>27,286</b>
Kredit zərərləri üzrə ehtiyat	(131)	(7)	(147)	(285)
<b>Balans dəyeri</b>	<b>24,078</b>	<b>957</b>	<b>1,966</b>	<b>27,001</b>
<i>Mikro kreditlər</i>				
30 gündən az gecikdirilmiş	13,250	1,358	3,225	17,833
30-90 gün gecikdirilmiş	-	6	1,230	1,236
91-180 gün gecikdirilmiş	-	-	1,639	1,639
181-360 gün gecikdirilmiş	-	-	2,236	2,236
360 gündən çox gecikdirilmiş	-	-	147	147
<b>Ümumi balans dəyeri</b>	<b>13,250</b>	<b>1,364</b>	<b>8,477</b>	<b>23,091</b>
Kredit zərərləri üzrə ehtiyat	(125)	(209)	(3,150)	(3,484)
<b>Balans dəyeri</b>	<b>13,125</b>	<b>1,155</b>	<b>5,327</b>	<b>19,607</b>

**9. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

31 dekabr 2019-cu il tarixinə korporativ müşterilərə verilmiş amortizasiya olunmuş dəyərlər ölçülən kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

<i>Min Azerbaijan manatı ilə</i>	1-ci Mərhələ (12 aylıq GKZ)	2-ci Mərhələ (SICR zamanı bütöv müddət üçün GKZ)	3-cü Mərhələ (deyərsiz- laşmış aktivlər üzrə bütöv müddət üçün GKZ)	Cəmi
<b>Korporativ kreditlər</b>				
30 gündən az gecikdirilmiş	53,842	5,236	4,538	63,616
30-90 gün gecikdirilmiş	-	275	78	353
91-180 gün gecikdirilmiş	-	-	286	286
181-360 gün gecikdirilmiş	-	-	245	245
360 gündən çox gecikdirilmiş	-	-	2,125	2,125
<b>Ümumi balans dəyəri</b>	<b>53,842</b>	<b>5,511</b>	<b>7,272</b>	<b>66,625</b>
<b>Kredit zərərləri üzrə ehtiyat</b>	<b>(856)</b>	<b>(381)</b>	<b>(3,461)</b>	<b>(4,698)</b>
<b>Balans dəyəri</b>	<b>52,986</b>	<b>5,130</b>	<b>3,811</b>	<b>61,927</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müştərilərə verilmiş kreditlər və avanslar (davamı)**

	1-ci Mərhəle (12 aylıq GKZ)	2-ci Mərhəle (SICR zamanı bütöv müddət fürün GKZ)	3-cü Mərhəle (dəyərsiz- ləğmiş aktivlər üzrə bütöv müddət fürün GKZ)	Cəmi
<i>Min Azerbaijan manatı ilə</i>				
<i>Ümumi məqsədli istehlak kreditləri</i>				
30 gündən az gecikdirilmiş	103,270	676	301	104,247
30-90 gün gecikdirilmiş	-	146	151	297
91-180 gün gecikdirilmiş	-	-	235	235
181-360 gün gecikdirilmiş	-	-	365	365
360 gündən çox gecikdirilmiş	-	-	383	383
<b>Ümumi balans dəyeri</b>	<b>103,270</b>	<b>822</b>	<b>1,435</b>	<b>105,527</b>
Kredit zərərləri üzrə ehtiyat	(779)	(142)	(823)	(1,744)
<b>Balans dəyeri</b>	<b>102,491</b>	<b>680</b>	<b>612</b>	<b>103,783</b>
<i>İpoteka kreditləri</i>				
30 gündən az gecikdirilmiş	23,267	349	-	23,616
30-90 gün gecikdirilmiş	-	-	66	66
91-180 gün gecikdirilmiş	-	-	64	64
<b>Ümumi balans dəyeri</b>	<b>23,267</b>	<b>349</b>	<b>130</b>	<b>23,746</b>
Kredit zərərləri üzrə ehtiyat	(87)	(2)	(16)	(105)
<b>Balans dəyeri</b>	<b>23,180</b>	<b>347</b>	<b>114</b>	<b>23,641</b>
<i>Mikro kreditlər</i>				
30 gündən az gecikdirilmiş	31,093	77	44	31,214
30-90 gün gecikdirilmiş	-	113	-	113
91-180 gün gecikdirilmiş	-	-	62	62
181-360 gün gecikdirilmiş	-	-	18	18
360 gündən çox gecikdirilmiş	-	-	56	56
<b>Ümumi balans dəyeri</b>	<b>31,093</b>	<b>190</b>	<b>180</b>	<b>31,463</b>
Kredit zərərləri üzrə ehtiyat	(283)	(11)	(50)	(344)
<b>Balans dəyeri</b>	<b>30,810</b>	<b>179</b>	<b>130</b>	<b>31,119</b>

**9. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

Müşteri hesablarının iqtisadi sektorlar üzrə təhlili aşağıda göstərilir:

Min Azərbaycan manatı ilə	2020		2019	
	Məbləğ	%	Məbləğ	%
Fiziki şəxslər	165,058	81%	184,078	83%
Ticarət və xidmet	27,417	14%	20,453	10%
Maliyyə teşkilatları	3,779	2%	7,108	3%
Daşınmaz əmlak	3,423	2%	6,144	3%
Kənd təserrüfatı və qida sənayesi	1,356	1%	975	-
İstehsal	1,126	1%	708	-
İnşaat	610	-	1,004	1%

**Cəmi müşterillərə verilmiş  
amortizasiya olunmuş dəyerlə  
ölçülən kreditlər və avanslar**

202,769

220,470

31 dekabr 2020 və 31 dekabr 2019-cu il tarixinə Bankın kredit portfelində qalığı məcmu kapitalın 10%-dən yuxarı olan borcaları olmamışdır (Qeyd 32).

Azərbaycan Respublikasının Mərkəzi Bankının normativlarına uyğun olaraq kreditlər yalnız idarə Heyətinin qərarı ilə və ya xüsusi hallarda, məhkəmə qərarı ilə silinə bilər.

Tələb olunan girovun məbleği və növü biznes tərefdaşının kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girov növlərinin münasibliyi və girovların qiymətləndirilməsi müvafiq qaydalarla tənzimlənir.

Rehberlik girovun bazar dəyerinə nəzarət edir, müvafiq razılaşmaya uyğun olaraq elave girov tələb edir və kreditin zərərləri üzrə ehtiyatın münasibliyini nəzərdən keçirdiyi zaman əldə etdiyi girovun bazar dəyerinə nəzarət edir.

Kreditlər üzrə terminatın alınması ilə bağlı Bankın siyaseti hesabat dövrü ərzində ehəmiyyətli dərəcədə deyişmemiş və əvvəlki dövrdən etibaren Bankın saxladığı terminatın ümumi keyfiyyətində ciddi deyişiklik olmamışdır.

31 dekabr 2020-ci il tarixinə amortizasiya olunmuş dəyerlə ölçülən kreditlər üzrə terminat haqqında məlumat aşağıda göstərilir:

Min Azərbaycan manatı ilə	Korporativ kreditlər	Ümumi məqsədli istehlak kreditləri	İpoteka kreditləri	Mikro kreditlər	Cəmi
Daşınmaz əmlak	41,733	1,290	27,001	10,572	80,596
Diger tərəflərin zəmaneti ilə verilmiş kreditlər	2,868	-	-	1	2,869
Pul depozitləri	4,008	3,948	-	-	7,956
Sair aktivlər	9,181	4,737	-	1,311	15,229
<b>Cəmi</b>	<b>57,790</b>	<b>9,975</b>	<b>27,001</b>	<b>11,884</b>	<b>106,650</b>
<b>Təminatsız kreditlər</b>	<b>2,770</b>	<b>85,626</b>	<b>-</b>	<b>7,723</b>	<b>96,119</b>
<b>Cəmi müşterillərə verilmiş amortizasiya olunmuş dəyerlə ölçülən kreditlər və avansların balans dəyeri (amortizasiya olunmuş dəyerlə ölçülən hər bir kredit kateqoriyası üzrə kredit riskini eks etdirən məbləğ)</b>	<b>60,560</b>	<b>95,601</b>	<b>27,001</b>	<b>19,607</b>	<b>202,769</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

31 dekabr 2019-cu il tarixinə amortizasiya olunmuş dəyerlər ölçülü kreditlər üzrə təminat haqqında məlumat aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	Korporativ kreditlər	Ümumi məqsədli istehlak kreditləri	İpoteka kreditləri	Mikro kreditlər	Cəmi
Daşınmaz əmlak	48,902	2,998	23,641	13,356	88,897
Diger təreflərin zamaneti ilə verilmiş kreditlər	54	4	-	20	78
Pul depozitləri	3,521	8,993	-	-	12,514
Sair aktivlər	8,543	5,868	-	2,109	16,520
<b>Cəmi</b>	<b>61,020</b>	<b>17,863</b>	<b>23,641</b>	<b>15,485</b>	<b>118,009</b>
Təminatsız kreditlər	907	85,920	-	15,634	102,461
<b>Cəmi müşterilərə verilmiş amortizasiya olunmuş dəyerlər ölçülü kreditlər və avansların balans dəyeri (amortizasiya olunmuş dəyerlər ölçülü her bir kredit kateqoriyası üzrə kredit riskini eks etdirən mebləğ)</b>	<b>61,927</b>	<b>103,783</b>	<b>23,641</b>	<b>31,119</b>	<b>220,470</b>

Sair aktivlər əsasən avtomobil, avadanlıq və qiymətli metalardan ibarətdir. Yuxarıda qeyd olunan məlumatda kreditin və ya qoyulmuş girovun balans dəyeri (bunlardan hansı daha aşağı olarsa) göstərilmişdir; digər məlumatlar isə təminatsız kreditlərin tərkibində açıqlanmışdır. Kreditlərin balans dəyeri girov qoyulmuş aktivlərin likvidlik səviyyəsinə görə bölüşdürülmüşdür.

Aşağıdakı cədvəldə təminatın dəyerinin kreditlərin ümumi balans dəyerindən əhəmiyyətli derecədə artıq olmasına görə Bankın gözlenilən kredit zərərləri üzrə ehtiyat tanımadığı kreditlərin balans dəyeri haqqında məlumat təqdim edilir.

<i>Min Azərbaycan manatı ilə</i>	31 dekabr 2020	31 dekabr 2019
<i>Korporativ müşterilərə verilmiş kreditlər</i>		
Korporativ kreditlər	14,203	19,096
<i>Fiziki şəxslərə verilmiş kreditlər</i>		
Ümumi məqsədli istehlak kreditləri	2,538	5,168
İpoteka kreditləri	11,032	9,991
Mikro kreditlər	4,995	6,033
<b>Cəmi müşterilərə verilmiş amortizasiya olunmuş dəyerlər ölçülü əhəmiyyətli derecədə artıq təminatlı kreditlər və avanslar</b>	<b>32,768</b>	<b>40,288</b>

Təminat və kreditin keyfiyyətini artırın digər mexanizmlər vasitəsilə amortizasiya olunmuş dəyerlər ölçülü dəyərsizləşmiş maliyyə aktivləri üzrə kredit riskinin azalma səviyyəsi aşağıdakı aktivlər üçün təminatın dəyerini ayrıca açıqlamaqla göstərilir: (i) girov təminatı və kreditin keyfiyyətini artırın digər mexanizmlər aktivin balans dəyerine bərabər və ya ondan artıq olan aktivlər ("dəyerindən artıq təminatlı aktivlər") və (ii) təminat və kreditin keyfiyyətini artırın digər mexanizmlər aktivin balans dəyerindən az olan aktivlər ("dəyerindən az təminatlı aktivlər").

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9. Müşterilərə verilmiş kreditlər və avanslar (davamı)**

31 dekabr 2020-ci il tarixinə dəyərsizləşmiş və ya dəyərsizleşməmiş kreditlər üzrə təminatın effekti aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	Dəyerindən artıq təminatlı aktivlər		Dəyerindən az təminatlı aktivlər	
	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri
<i>Korporativ müşterilərə verilmiş amortizasiya olunmuş dəyerlərə ölçülən kreditlər</i>				
Korporativ kreditlər	52,198	153,424	8,362	5,652
<i>Fiziki şəxslərə verilmiş amortizasiya olunmuş dəyerlərə ölçülən kreditlər</i>				
Ümumi məqsədli istehlak kreditləri	9,069	34,309	86,532	920
İpoteka kreditləri	27,001	47,614	-	-
Mikro kreditlər	11,300	48,997	8,307	591
<b>Cəmi</b>	<b>99,568</b>	<b>284,344</b>	<b>103,201</b>	<b>7,163</b>

31 dekabr 2019-cu il tarixinə dəyərsizləşmiş və ya dəyərsizleşməmiş kreditlər üzrə təminatın effekti aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	Dəyerindən artıq təminatlı aktivlər		Dəyerindən az təminatlı aktivlər	
	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri
<i>Korporativ müşterilərə verilmiş amortizasiya olunmuş dəyerlərə ölçülən kreditlər</i>				
Korporativ kreditlər	55,416	192,701	6,511	5,650
<i>Fiziki şəxslərə verilmiş amortizasiya olunmuş dəyerlərə ölçülən kreditlər</i>				
Ümumi məqsədli istehlak kreditləri	14,533	55,472	89,250	3,378
İpoteka kreditləri	23,641	41,232	-	-
Mikro kreditlər	13,800	53,715	17,319	1,694
<b>Cəmi</b>	<b>107,390</b>	<b>343,120</b>	<b>113,080</b>	<b>10,722</b>

**10. Borc qiymətli kağızlara investisiyalar**

<i>Min Azərbaycan manatı ilə</i>	<b>2020</b>	<b>2019</b>
Amortizasiya olunmuş dəyerlərə ölçülən borc qiymətli kağızlar	46,449	46,503
<b>Cəmi borc qiymətli kağızlara investisiyalar</b>	<b>46,449</b>	<b>46,503</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**10. Borc qiymətli kağızlara investisiyalar (davamı)**

31 dekabr 2020-ci il tarixinə borc qiymətli kağızlara investisiyaların qiymətləndirmə kateqoriyaları və növleri üzrə təhlili aşağıdakı cədveldə göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>Amortizasiya olunmuş deyerlə ölçülən qiymətli kağızlar</i>	<i>Cəmi</i>
Azerbaycanın dövlət istiqrazları	40,986	40,986
Korporativ istiqrazlar	5,677	5,677
<b>31 dekabr 2020-ci il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (ədalətli deyer və ya ümumi balans deyeri)</b>	<b>46,663</b>	<b>46,663</b>
<b>Kredit zərərləri üzrə ehtiyat</b>	<b>(214)</b>	<b>(214)</b>
<b>31 dekabr 2020-ci il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (balans deyeri)</b>	<b>46,449</b>	<b>46,449</b>
<b>31 dekabr 2019-cu il tarixinə borc qiymətli kağızlara investisiyaların qiymətləndirmə kateqoriyaları və növleri üzrə təhlili aşağıdakı cədveldə göstərilir:</b>		
<i>Min Azərbaycan manatı ilə</i>	<i>Amortizasiya olunmuş deyerlə ölçülən qiymətli kağızlar</i>	<i>Cəmi</i>
Azerbaycanın dövlət istiqrazları	41,798	41,798
Korporativ istiqrazlar	4,919	4,919
<b>31 dekabr 2019-cu il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (ədalətli deyer və ya ümumi balans deyeri)</b>	<b>46,717</b>	<b>46,717</b>
<b>Kredit zərərləri üzrə ehtiyat</b>	<b>(214)</b>	<b>(214)</b>
<b>31 dekabr 2019-cu il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (balans deyeri)</b>	<b>46,503</b>	<b>46,503</b>

**(a) Amortizasiya olunmuş deyerlə ölçülən borc qiymətli kağızlara investisiyalar**

Aşağıdakı cədvəldə kredit riski səviyyələri əsasında amortizasiya olunmuş deyerlə ölçülən borc qiymətli kağızların kredit keyfiyyətinə görə təhlili, eləcə də GKZ-nin qiymətləndirilməsi məqsədilə onların qalıqları üç mərhələ üzrə göstərilir. Bank tərəfindən istifadə edilən kredit riskinin təsnifatı sistemi və GKZ-nin qiymətləndirilməsi yanaşması, o cümlədən amortizasiya olunmuş deyerlə ölçülən borc qiymətli kağızlara tətbiq edilən defolt və SICR anlayışları haqqında məlumat üçün Qeyd 29-a baxın. 31 dekabr 2020-ci il tarixinə amortizasiya olunmuş deyerlə ölçülən borc qiymətli kağızların balans deyeri, həmçinin bu aktivlər üzrə Bankın məruz qaldığı kredit riskinin maksimal dərəcəsini eks etdirir:

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**10. Borc qiymətli kağızlara investisiyalar (davamı)**

<i>Min Azərbaycan manatı ilə</i>	<i>1-ci Mərhələ</i>	<i>Cəmi</i>
<i>Azərbaycanın dövlət istiqrazları</i>		
- Yüksek derece	40,986	40,986
<b>Ümumi balans deyeri</b>	<b>40,986</b>	<b>40,986</b>
Kredit zərərləri üzrə ehtiyat	(192)	(192)
<b>Balans deyeri</b>	<b>40,794</b>	<b>40,794</b>
<i>Korporativ istiqrazlar</i>		
- Yüksek derece	5,677	5,677
<b>Ümumi balans deyeri</b>	<b>5,677</b>	<b>5,677</b>
Kredit zərərləri üzrə ehtiyat	(22)	(22)
<b>Balans deyeri</b>	<b>5,655</b>	<b>5,655</b>

Bank müəyyən olunmuş PD reytingləri üzrə gelecek təxmin edilən nəticələri artıq özündə eks etdirən Keçid Matrisindən istifadə edir. Kənar reytinglər və müvafiq PD cədvəli haqqında məlumat Qeyd 29-da göstərilir.

Aşağıdakı cədvəlde 31 dekabr 2019-cu il tarixinə amortizasiya olunmuş deyerlər ölçülən borc qiymətli kağızların kredit keyfiyyətinə görə təhlili göstərilir.

<i>Min Azərbaycan manatı ilə</i>	<i>1-ci Mərhələ</i>	<i>Cəmi</i>
<i>Azərbaycanın dövlət istiqrazları</i>		
- Yüksek derece	41,798	41,798
<b>Ümumi balans deyeri</b>	<b>41,798</b>	<b>41,798</b>
Kredit zərərləri üzrə ehtiyat	(162)	(162)
<b>Balans deyeri</b>	<b>41,636</b>	<b>41,636</b>
<i>Korporativ istiqrazlar</i>		
- Yüksek derece	4,919	4,919
<b>Ümumi balans deyeri</b>	<b>4,919</b>	<b>4,919</b>
Kredit zərərləri üzrə ehtiyat	(52)	(52)
<b>Balans deyeri</b>	<b>4,867</b>	<b>4,867</b>

31 dekabr 2020-ci il tarixinə amortizasiya olunmuş deyerlər ölçülən və balans deyeri 19,377 min AZN təşkil edən borc qiymətli kağızlar repo müqavilələri ilə əlaqədar üçüncü tərəflərə girov qoymılmışdır (2019: borc qiymətli kağızlar girov qoymamışdır). Qeyd 18-ə baxın. Qarşı tərəfin bu qiymətli kağızları gələcəkdə satmaq və ya təkrar girov qoymaq hüququ yoxdur.

Azərbaycanın dövlət istiqrazları Azərbaycan manatı ilə emissiya edilir və dövlət zəmanəti ilə ödənilir.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**11. Əmlak və avadanlıqlar**

Əmlak və avadanlıqların hərəkəti aşağıdakı kimi olmuşdur:

	Torpaq və binalar avadanlıqları	Mebel və avadanlığı	Kompüter ve ofis avadanlığı	Nəqliyyat vasitələri	Diger esas vesaitlər	İcareye götürülmüş aktivlərin esaslı temiri	Tikilmek- de olan aktivlər	Cəmi
<i>Min Azərbaycan manatı ilə</i>								
<b>1 yanvar 2019-cu il tarixinə ilkin dəyər</b>	97	11,634	7,559	1,085	501	7,875	3,639	32,390
Əlavələr	-	412	551	54	26	184	38	1,265
Yenidən qiymətləndirmənin effekti	-	-	-	(46)	-	-	-	(46)
Silinmələr	-	(248)	(88)	(64)	(19)	(1,669)	(298)	(2,386)
Köçürmələr	-	(61)	-	-	-	61	-	-
Dəyərsizləşmə	-	(28)	-	-	-	(70)	(59)	(157)
<b>31 dekabr 2019-cu il</b>	<b>97</b>	<b>11,709</b>	<b>8,022</b>	<b>1,029</b>	<b>508</b>	<b>6,381</b>	<b>3,320</b>	<b>31,066</b>
Əlavələr	-	368	186	21	22	576	-	1,173
Yenidən qiymətləndirmənin effekti	-	-	-	(64)	-	-	-	(64)
Silinmələr	-	(239)	(1139)	-	-	(133)	-	(1,511)
Köçürmələr	-	(64)	-	-	-	64	-	-
Dəyərsizləşmə	-	-	-	-	-	-	(3,320)	(3,320)
<b>31 dekabr 2020-ci il</b>	<b>97</b>	<b>11,774</b>	<b>7,069</b>	<b>986</b>	<b>530</b>	<b>6,888</b>	<b>-</b>	<b>27,344</b>
<b>1 yanvar 2019-cu il tarixinə yiqlılmış amortizasiya</b>	-	(8,601)	(5,895)	-	(378)	(6,119)	-	(20,993)
Amortizasiya xərci	-	(604)	(664)	(153)	(50)	(472)	-	(1,943)
Yenidən qiymətləndirmənin effekti	-	-	-	141	-	-	-	141
Silinmələr	-	205	65	11	19	1,502	-	1,802
<b>31 dekabr 2019-cu il</b>	<b>-</b>	<b>(9,000)</b>	<b>(6,494)</b>	<b>(1)</b>	<b>(409)</b>	<b>(5,089)</b>	<b>-</b>	<b>(20,993)</b>
Amortizasiya xərci	-	(788)	(588)	(278)	(45)	(440)	-	(2,139)
Yenidən qiymətləndirmənin effekti	-	-	-	278	-	-	-	278
Silinmələr	-	186	1,120	-	-	26	-	1,332
<b>31 dekabr 2020-ci il</b>	<b>-</b>	<b>(9,602)</b>	<b>(5,962)</b>	<b>(1)</b>	<b>(454)</b>	<b>(5,503)</b>	<b>-</b>	<b>(21,522)</b>
<b>Xalis qalıq dəyəri</b> <b>1 yanvar 2019-cu il</b>	<b>97</b>	<b>3,033</b>	<b>1,664</b>	<b>1,085</b>	<b>123</b>	<b>1,756</b>	<b>3,639</b>	<b>11,397</b>
<b>31 dekabr 2019-cu il</b>	<b>97</b>	<b>2,709</b>	<b>1,528</b>	<b>1,028</b>	<b>99</b>	<b>1,292</b>	<b>3,320</b>	<b>10,073</b>
<b>31 dekabr 2020-ci il</b>	<b>97</b>	<b>2,172</b>	<b>1,107</b>	<b>985</b>	<b>76</b>	<b>1,385</b>	<b>-</b>	<b>5,822</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**11. Emlak və avadanlıqlar (davamı)**

"Tikilməkde olan aktivlər" baş ofis binasının tikintisi işləri daxildir. 2020-ci il ərzində Bank əsas vesaitlərə əlavə investisiya qoyuluşunu dayandırmaq qərarına gəlmışdır. Beləliklə, rehberlik hazırlığı tariixe qədər kapitallaşdırılmış bütün elaqəli xərclər üçün dəyərsizləşmə ehtiyatı yaratmaq qərarı vermişdir.

**Nəqliyyat vasitələrinin yenidən qiymətləndirilməsi**

31 dekabr 2013-cü il tarixindən etibarən Bank nəqliyyat vasitələrinin qiymətləndirilməsi üçün tətbiq etdiyi uçot siyasetini yenidən qiymətləndirme modelinə dəyişdirmişdir.

Nəqliyyat vasitələri ilkin deyer modeli ilə qiymətləndirilmiş olsaydı, balans dəyeri aşağıdakı kimi olardı:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>2020</i>	<i>2019</i>
<b>İlkin deyer</b> Yığılmış amortizasiya	1,282 (725)	1,260 (543)
<b>Xalis balans dəyeri</b>	<b>557</b>	<b>717</b>

Nəqliyyat vasitələrinin ədaləti deyeri müqayiseli bazar yanaşmasından istifadə etməklə müəyyən edilmişdir. Bu yanaşmaya əsasən qiymətləndirme obyektinin deyeri analoji obyektin xüsusiyyəti, yeri və ya vəziyyətindəki fərq nəzəre alınmaqla bazar əməliyyat qiymətlərinə əsasən müəyyən edilir. 31 dekabr 2020-ci il tarixinə, yeni yenidən qiymətləndirme tarixinə əmlakın ədaləti deyeri akkreditasiyalı müstəqil qiymətləndirici "Real Prays" tərəfindən aparılmış qiymətləndirmələrə əsasən müəyyən edilmişdir.

**12. Qeyri-maddi aktivlər**

Qeyri-maddi aktivlərin hərəkəti aşağıdakı kimi olmuşdur:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>Lisenziyalar</i>	<i>Program təminatı</i>	<i>Cəmi</i>
<b>İlkin deyer</b> 31 dekabr 2018-ci il Əlavələr	2,573 5	3,989 102	6,562 107
<b>31 dekabr 2019-cu il</b> Əlavələr	2,578 1,271	4,091 165	6,669 1,436
<b>31 dekabr 2020-ci il</b>	<b>3,849</b>	<b>4,256</b>	<b>8,105</b>
<b>Yığılmış amortizasiya</b> 31 dekabr 2018-ci il Amortizasiya xərci	(764) (306)	(1,929) (404)	(2,693) (710)
<b>31 dekabr 2019-cu il</b> Amortizasiya xərci	(1,070) (448)	(2,333) (404)	(3,403) (852)
<b>31 dekabr 2020-ci il</b>	<b>(1,518)</b>	<b>(2,737)</b>	<b>(4,255)</b>
<b>Xalis qalıq deyeri</b> 31 dekabr 2018-ci il	<b>1,809</b>	<b>2,060</b>	<b>3,869</b>
<b>31 dekabr 2019-cu il</b>	<b>1,508</b>	<b>1,758</b>	<b>3,266</b>
<b>31 dekabr 2020-ci il</b>	<b>2,331</b>	<b>1,519</b>	<b>3,850</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**13. İstifadə hüquqlu aktivlər və icarə öhdəlikləri**

Bank ofis sahələri və anbar icarəyə götürür. İcarə müqavilələri adətən 1-7 il müddətinə bağlanır.

İstifadə hüquqlu aktivlərin icarə predmeti olan aktivlərin növünə görə təhlili aşağıda göstərilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>Ofis sahəsi</i>	<i>Anbar</i>	<i>Cəmi</i>
<b>1 yanvar 2019-cu il tarixinə balans dəyəri</b>	<b>5,398</b>	-	<b>5,398</b>
Əlavələr	1,792	-	1,792
Amortizasiya xərci	(1,602)	-	(1,602)
Sair	12	-	12
<b>31 dekabr 2019-cu il tarixinə balans dəyəri</b>	<b>5,600</b>	-	<b>5,600</b>
Əlavələr	-	349	-
Silinmələr	(29)	-	(29)
Amortizasiya xərci	(1,680)	(66)	(1,746)
Sair	893	-	893
<b>31 dekabr 2020-ci il tarixinə balans dəyəri</b>	<b>4,784</b>	<b>283</b>	<b>5,067</b>

Icarə öhdəlikləri üzrə faiz xərci 530 min AZN (2019: 585 min AZN) təşkil etmişdir.

Qısamüddətli icarələr və qısamüddətli icarə kimi göstərilməyən azdəyərlə aktivlərin icarə xərcləri ümumi və inzibati xərclərin tərkibində qeydə alınmışdır:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>2020</i>
Qısamüddətli icarə xərcləri	100
Qısamüddətli icarə kimi göstərilməyən azdəyərlə aktivlərin icarə xərcləri	601

2020-ci il ərzində icarə müqavilələri üzrə cəmi ödənişler 1,788 min AZN (2019: 1,414 min AZN) təşkil etmişdir.

Icarə müqavilələrində icarəyə verən icarə predmeti olan aktivləri ile bağlı təminat hüququndan başqa heç bir xüsusi şərt nəzerde tutulmur. İcarə predmeti olan aktivlər kreditlər üzrə təminat kimi istifadə edilə bilməz.

Bankın bir sıra icarə müqavilələrində icarə müddətinin uzadılması və leğv edilməsi hüquqların nəzerde tutulur. Bu hüquqlar Bankın fealiyyətində istifade olunan aktivlərin idarə olunmasına əməliyyat çəvilkiliyinin artırılması üçün tətbiq olunur. İcarə müddətinin leğv edilməsi hüququ Bank və icarəyə verənələr tərəfindən, uzadılma hüququ isə yalnız Bank tərəfindən icra edilə bilər.

**14. Mülkiyyətə keçmiş əmlak**

31 dekabr 2020 və 2019-cu il tarixinə Bankın mülkiyyətinə keçmiş və satış üçün nəzerde tutulan əmlakı müvafiq olaraq 691 min və 569 min AZN məbleğində on və on altı ədəd menzildən ibarət olmuşdur. 31 dekabr 2020 və 2019-cu il tarixinə Bankın mülkiyyətinə keçmiş əmlakın ədalətli dəyəri təxminen onun balans dəyərine bərabər olmuşdur.

Bankın daxili siyasetinə uyğun olaraq, mülkiyyətə keçmiş əmlak adı qaydada satılmalıdır. Əmlakın satılmasından daxiləlmələr kredit qalıqlarının azaldılması və ya ödənilməsi üçün istifadə edilir. Bank əksər hallarda mülkiyyətə keçmiş əmlakdan biznes məqsədləri üçün istifadə etmir.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixine maliyyə hesabatları üzrə qeydlər**

**15. Digər dəyərsizləşmə və ehtiyatlar**

Dəyərsizləşmə üzrə digər ehtiyatların hərəkəti aşağıdakı kimi olmuşdur:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>Verilmiş zəmanetler</i>	<i>İstifadə olunmamış kreditlər ilə bağlı öhdəliklər</i>	<i>Sair aktivlər</i>	<i>Mülkiyyətə keçmiş girov</i>	<i>Cəmi</i>
<b>1 yanvar 2019</b>	(435)	(127)	-	-	(562)
Ehtiyatın qaytarılması/(yaradılması)	205	82	-	(944)	(657)
Silinmələr	-	-	-	944	944
<b>31 dekabr 2019</b>	<b>(230)</b>	<b>(45)</b>	<b>-</b>	<b>-</b>	<b>(275)</b>
<b>Ehtiyatın qaytarılması/(yaradılması)</b>	<b>(60)</b>	<b>(16)</b>	<b>(50)</b>	<b>-</b>	<b>(126)</b>
Silinmələr	-	-	50	-	50
<b>31 dekabr 2020</b>	<b>(290)</b>	<b>(61)</b>	<b>-</b>	<b>-</b>	<b>(351)</b>

Zəmanətlər və istifadə olunmamış kreditlər ilə bağlı öhdəliklər üçün ehtiyatlar sair öhdəliklərin tərkibində göstərilir (Qeyd 16). Kreditlərlə bağlı öhdəliklər və kredit keyfiyyəti haqqında məlumat üçün Qeyd 22-yə baxın.

**16. Saır aktivlər və öhdəliklər**

Sair aktivlərə aşağıdakılardan ibarətdir:

<i>Min Azərbaycan manatı ilə</i>	<i>2020</i>	<i>2019</i>
<b>Sair maliyyə aktivləri</b>		
Zəmanətlər və akkreditivlər üzrə hesablanmış alınacaq faiz	24	388
Pul köçürmələri üzrə hesablaşmalar	2,522	3,450
Hesablanmış alınacaq komissiyalar	45	121
	<b>2,591</b>	<b>3,959</b>
<b>Sair qeyri-maliyyə aktivləri</b>		
Əmlak və avadanlıqların alınması üçün avans ödənişləri	373	415
Mənfəət vergisindən başqa digər vergiler	95	82
Avans ödənişləri və digər debitor borclar	856	1,493
Texirə salınmış xərclər	-	188
Digər	7	7
	<b>1,331</b>	<b>2,185</b>
<b>Sair aktivlər</b>	<b>3,922</b>	<b>6,144</b>
<b>Sair öhdəliklərə aşağıdakılardan ibarətdir:</b>		
<i>Min Azərbaycan manatı ilə</i>	<i>2020</i>	<i>2019</i>
<b>Sair maliyyə öhdəlikləri</b>		
Ödənilməkdə olan məbləğlər	7,979	5,255
Hesablanmış xərclər	2,241	1,078
	<b>10,220</b>	<b>6,333</b>
<b>Sair qeyri-maliyyə öhdəlikləri</b>		
Digər verg öhdəlikləri	477	571
Texirə salınmış gelir	1,217	1,144
Verilmiş zəmanətlər və kreditlərlə bağlı öhdəliklər üzrə ehtiyat	351	275
	<b>2,045</b>	<b>1,990</b>
<b>Sair öhdəliklər</b>	<b>12,265</b>	<b>8,323</b>

**16. Sair aktivlər və öhdəliklər (davamı)**

Əmlak və avadanlıqların, eləcə də xidmətlərin alınması üçün verilmiş 373 min AZN (2019: 415 min AZN) məbleğində avanslar istisna olmaqla, yuxarıda qeyd olunan qeyri-maliyyə aktivlərinin hesabat tarixindən sonra altı ay və daha çox dövr ərzində qaytarılması gözlənilir.

Sair maliyyə aktivlərinin hər bir kateqoriyasının ədalətli dəyəri haqqında məlumat üçün Qeyd 30-a baxın. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 31-də açıqlanır.

**17. Müşterilərə ödəniləcək vəsaitlər**

Müşterilərə ödəniləcək vəsaitlərə aşağıdakılardaxildir:

<u>Min Azerbaycan manatı ilə</u>	<b>2020</b>	<b>2019</b>
Cari hesablar	55,872	66,119
Müddətli depozitlər	65,907	116,830
<b>Müşterilərə ödəniləcək vəsaitlər</b>	<b>121,779</b>	<b>182,949</b>

31 dekabr 2020-ci il tarixinə müddətli depozitlər müşterilərə ödəniləcək illik faiz derecesi 0% - 16.5% (2019: 0% - 16.5%), ödəmə müddəti isə 2023-cü ildə (2019: 2022-ci il) başa çatan vəsaitlərdən ibarətdir.

31 dekabr 2020-ci il tarixinə Bankın 10-ən iri müştərisinə ödəniləcək vəsaitlərin cəmi 19,861 min AZN olmuşdur ki, bu da müştəri portfelinin 16%-ni təşkil etmişdir (2019: 25,087 min AZN və ya 14%).

Müddətli depozitlər fiziki şəxslərə verilmiş 62,212 min AZN (2019: 107,871 min AZN) məbleğində depozitlərdən ibarətdir. Azerbaycanın Mülki Məcəlləsinə uyğun olaraq Bank bu depozitləri əmanətçinin tələbi ilə qaytarmalıdır. Müddətli depozit əmanətçinin tələbi ilə vaxtından əvvəl ödənilərsə və müqavilə digər faiz derecəsini nəzərdə tutmursa, bu depozit üzrə faiz tələb əsasında depozitlərə tətbiq edilən derecə ilə ödənilir.

Müşterilərə ödəniləcək vəsaitlərə aşağıdakı növ müştəri hesabları daxildir:

<u>Min Azerbaycan manatı ilə</u>	<b>2020</b>	<b>2019</b>
Fiziki şəxslər	92,982	143,715
Özel müəssisələr	24,239	33,802
Dövlət və bündə təşkilatları	287	599
Fərdi sahibkarlar	4,271	4,833
<b>Müşterilərə ödəniləcək vəsaitlər</b>	<b>121,779</b>	<b>182,949</b>

Müştəri hesablarının iqtisadi sektorlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

<u>Min Azerbaycan manatı ilə</u>	<b>2020</b>	<b>%</b>	<b>2019</b>	<b>%</b>
Fiziki şəxslər	92,981	76	143,715	79
Ticaret və xidmət	16,395	13	18,285	10
Siğorta	4,147	3	8,641	5
Fərdi sahibkarlar	4,271	4	4,833	3
İnşaat	934	1	505	-
Diger	934	1	832	-
Nəqliyyat və rabitə	678	1	2,425	1
Energetika	638	1	1,825	1
Sənaye və istehsal	632	1	1,381	1
Kənd təsərrüfatı	169	-	507	-
<b>Müşterilərə ödəniləcək vəsaitlər</b>	<b>121,779</b>	<b>100</b>	<b>182,949</b>	<b>100</b>

Müştəri hesablarının hər bir kateqoriyasının ədalətli dəyəri haqqında məlumat üçün Qeyd 30-a baxın. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 31-də açıqlanır.

**18. Kredit təşkilatlarına ödəniləcək vəsaitlər**

Kredit təşkilatlarına ödəniləcək vəsaitlər aşağıdakılardan ibarət olmuşdur:

<i>Min Azerbaycan manatı ilə</i>	<i>2020</i>	<i>2019</i>
Cari hesablar	18	10
Müddətli depozitlər	3,400	3,400
Diger banklarda repo müqavilələri	19,621	-
 <b>Kredit təşkilatlarına ödəniləcək vəsaitlər</b>	 <b>23,039</b>	 <b>3,410</b>

31 dekabr 2020-ci il tarixinə kredit təşkilatlarına ödəniləcək vəsaitlər repo müqavilələri üzrə yaranmış 19,621 min AZN məbləğində öhdəliklərdən ibarətdir. Repo müqavilələri üçün borc qiymətli kağızlar girov qoyulmuşdur ve müvafiq repo müqaviləsinin müddətində qiymətli kağızlar Bank tərəfindən satılıv ya tekrar girov qoyula bilmez (Qeyd 10).

**19. Sair borclar**

<i>Min Azerbaycan manatı ilə</i>	<i>2020</i>	<i>2019</i>
<i>Amortizasiya olunmuş dəyərlərə ölçülən sair borclar</i>		
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan celb edilmiş borclar	26,786	23,463
Azərbaycan Respublikasının Mərkəzi Bankından celb edilmiş müddətli borclar	4,020	2,735
Kənd Təserrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkışaf Agentliyindən celb edilmiş borclar	3,573	2,355
 <b>Cəmi amortizasiya olunmuş dəyərlərə ölçülən sair borclar</b>	 <b>34,379</b>	 <b>28,553</b>
 <b>Cəmi sair borclar</b>	 <b>34,379</b>	 <b>28,553</b>

2020-ci ilin aprel (2019: noyabr) ayında Bank Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fermanına uyğun olaraq, Mərkəzi Bankdan 5 il müddətine illik 0.1% faiz dərəcəsi ilə 1,243 AZN (2019: 3,525 min AZN) məbləğində borc vəsaitinin sonuncu tranşını celb etmişdir. Dövlətdən bazar faiz dərəcəsindən aşağı faizlə celb edilmiş borclar BMHS 9-a uyğun olaraq tanınır və qiymətləndirilir. Bazar faiz dərəcəsindən aşağı faizlə celb edilmiş borclar üzrə gelir BMHS 9-a əsasən müəyyən edilmiş kreditin balans dəyeri ilə BMS 20-yə uyğun olaraq belə kreditlərdən eldə olunan gelir arasında fərqli kimi tanınır.

236 min AZN (2019: 790 min AZN) məbləğində fərqli BMS 20-yə uyğun olaraq sair öhdəliklərdə təxire salılmış gelir kimi tanınır (Qeyd 16).

31 dekabr 2020-ci il tarixinə Bank Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondundan və Kənd Təserrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkışaf Agentliyindən müvafiq olaraq 26,786 min AZN və 3,573 min AZN məbləğində borc vəsaiti celb etmişdir (2019: 23,463 min AZN və 2,355 min AZN). Bu borc vəsaitləri üzrə illik faiz dərəcəsi müvafiq olaraq 1-4% və 2-3.6% (2019: illik 1-4% və 2-3.6%) təşkil edir, ödəmə müddəti isə 2050-ci ilin sentyabr və 2025-ci ilin oktyabr (2019: sentyabr 2049 və yanvar 2025) aylarında başa çatır.

Sair borcların edalətli dəyəri haqqında məlumat üçün Qeyd 30-a baxın. Saير borcların faiz dərəcəsi üzrə təhlili Qeyd 29-da göstərilir.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**20. Vergilər**

Mənfeət vergisi xərci aşağıdakılardan ibarətdir:

<u>Min Azerbaycan manatı ilə</u>	<b>2020</b>	<b>2019</b>
Cari vergi xərci	(2,106)	(1,979)
Təxirə salınmış vergi geliri		
– müvəqqəti fərqlərin yaranması və ləğv edilmesi	1,042	381
Çıxılsın: sair məcmu gelirlərdə tanınmış təxirə salınmış vergi	43	19
 <b>Mənfeət vergisi xərci</b>	<b>(1,021)</b>	<b>(1,579)</b>

İl ərzində sair məcmu gelirlərə aid edilmiş maddələrlə bağlı təxirə salınmış vergi aşağıda təqdim edilir:

<u>Min Azerbaycan manatı ilə</u>	<b>2020</b>	<b>2019</b>
Nəqliyyat vasitelerinin yenidən qiymətləndirilməsi	43	19
 <b>Sair məcmu gelirlərə aid edilmiş mənfeət vergisi</b>	<b>43</b>	<b>19</b>

Azerbaycanda hüquqi şəxslər fərdi qaydada mənfeət vergisi bəyannamələrini təqdim etməlidirlər. 2020 və 2019-cu illər üzrə mənfeət vergisi dərəcəsi 20%-dir. Effektiv mənfeət vergisi dərəcəsi yerli qanunvericiliyə uyğun mənfeət vergisi dərəcesindən fərqlənir.

Aşağıdakı cədvəldə yerli qanunvericilik əsasında mənfeət vergisi xərci faktiki xərclərə üzləşdirilir:

<u>Min Azerbaycan manatı ilə</u>	<b>2020</b>	<b>2019</b>
<b>Mənfeət vergisi xercindən əvvəlki (zərər)/ mənfeət Yerli qanunvericiliyə uyğun mənfeət vergisi dərəcəsi</b>	<b>(1,531)</b> 20%	<b>21,093</b> 20%
 <b>Yerli qanunvericiliyə uyğun dərəcə ilə hesablanmalı olan mənfeət vergisi geliri/(xərci)</b>	<b>306</b>	<b>(4,219)</b>
 <b>Gelirdən çıxılmayan xərclərin vergi effekti Keçmiş illərin tanınmamış vergi zərərinin istifadəsi</b>	<b>(1,327)</b> -	<b>(901)</b> 3,541
 <b>Mənfeət vergisi xərci</b>	<b>(1,021)</b>	<b>(1,579)</b>

Bank əvvəlki illərdə maliyyə hesabatlarında tanınmamış 17,888 min AZN məbleğində keçmiş illərin vergi zərərinin 17,705 min AZN-lıq hissəsini 2019-cu il ərzində istifadə etmişdir. Qalan məbleğin istifadə müddəti 31 dekabr 2023-cü ilin sonunda başa çatır.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**20. Vergilər (davamı)**

31 dekabr tarixinə təxirə salınmış vergi aktiv və öhdəlikləri və onların müvafiq illerdə hərəkəti aşağıdakı kimi olmuşdur:

	Müvəqqəti ferqlərin yaranması və leğv edilmesi				Müvəqqəti ferqlərin yaranması və leğv edilmesi			
	31 dekabr 2018	Bölüşdürülməmiş mənfeətde (BMHS 9- un tətbiqi)	Mənfeət və zərerde	Sair məcmu gelirde	31 dekabr 2019	Mənfeət və zərerde	Sair məcmu gelirde	31 dekabr 2020
<b>Min Azərbaycan manatı ilə</b>								
<b>Vergi bazasını azaldan müvəqqəti ferqlərin vergi effekti</b>								
Pul vəsaitleri və onların ekvivalentləri	412	-	(439)	-	(27)	13	-	(14)
Investisiya qiymətləi kağızları	-	-	43	-	43	-	-	43
Sair aktivlər	721	112	(627)	-	206	(86)	-	120
Əmlak və avadanlıqlar	840	-	624	(19)	1,445	(434)	(43)	968
Qeyri-maddi aktivlər	58	-	57	-	115	41	-	156
İcara öhdəlikləri	-	968	14	-	982	(10)	-	972
Keçmiş illerin vergi zərəri	1,760	-	(1,760)	-	-	-	-	-
<b>Təxirə salınmış vergi aktivləri/(öhdəlikləri)</b>	<b>3,791</b>	<b>1,080</b>	<b>(2,088)</b>	<b>(19)</b>	<b>2,764</b>	<b>(476)</b>	<b>(43)</b>	<b>2,245</b>
<b>Vergi bazasını artırın müvəqqəti ferqlərin vergi effekti</b>								
Sair öhdəliklər	264	-	(881)	-	(617)	815	-	198
Müştərilərə verilmişə kreditlər və avanslar	(4,055)	-	3,410	-	(645)	639	-	(6)
İstifadə hüquqları aktivlər	-	(1,080)	(41)	-	(1,121)	107	-	(1,014)
<b>Təxirə salınmış vergi öhdəlikləri</b>	<b>(3,791)</b>	<b>(1,080)</b>	<b>2,488</b>	<b>-</b>	<b>(2,383)</b>	<b>1561</b>	<b>-</b>	<b>(822)</b>
<b>Təxirə salınmış xalis vergi öhdəlikləri</b>	<b>-</b>	<b>-</b>	<b>400</b>	<b>(19)</b>	<b>381</b>	<b>1,085</b>	<b>(43)</b>	<b>1,423</b>

**21. Nizamnamə kapitalı**

<b>Səhmlərin sayı istisna olmaqla, Azərbaycan manatı ilə</b>	<b>Dövriyyədə olan səhmlər</b>	<b>Adı səhmlər</b>	<b>Xəzine səhmləri</b>	<b>Cəmi</b>
<b>31 dekabr 2018-ci il tarixinə</b>	<b>372,282</b>	<b>137,257</b>	-	<b>137,257</b>
Alınmış xəzine səhmləri	(67,026)	-	(24,712)	(24,712)
<b>31 dekabr 2019-cu il tarixinə</b>	<b>305,256</b>	<b>137,257</b>	<b>(24,712)</b>	<b>112,545</b>
<b>31 dekabr 2020-ci il tarixinə</b>	<b>305,256</b>	<b>137,257</b>	<b>(24,712)</b>	<b>112,545</b>

Səhmdarların 13 oktyabr 2015-ci il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərara uyğun olaraq, bölüşdürülməmiş mənfeətin kapitala yönəldilmesi nəticəsində təsdiqlənmiş nizamnamə kapitalı 122,444 min AZN-dən 137,257 min AZN-dek 14,813 min AZN artırılmışdır. Bunun nəticəsində bir səhmin deyəri 328.90 AZN-dən 368.69 AZN-dek artmışdır. 2019-cu il ərzində Bank iki səhmdarından 67,026 adəd səhmi geri satın almışdır. Bu əməliyyat nəticəsində nizamnamə kapitalı 24,712 min AZN azalmışdır. 31 dekabr 2020-ci il tarixinə buraxılmış və tam ödənilmiş adı səhmlərin sayı 305,256 adəd (2019: 305,256 adəd) olmuşdur. Geri satın alınmış səhmlərin hesabat tarixindən sonrakı dövrde leğv edilmesi haqqında məlumat Qeyd 33-də açıqlanır.

Səhmdarlar Bankın nizamnamə kapitalına qoyuluşlarını AZN ilə etmiş və dividend və her hansı kapital ödənişlərini AZN ilə almaq hüququna malikdirlər.

## 21. Nizamnamə kapitalı (davamı)

### Əmlak və avadanlıqlar üzrə yenidən qiymətləndirmə ehtiyatı

Əmlak və avadanlıqların yenidən qiymətləndirilməsi üzrə ehtiyat neqliyyat vasitələrinin ədaletli dəyərindəki artımları və əvvəlki dövrde kapitalda qeydə alınmış eyni aktivdəki artımla bağlı azalmanı uçota almaq üçün istifadə edilir.

## 22. Təəhhüdlər və şərti öhdəliklər

**Hüquqi məsələlər.** Adı fealiyyəti zamanı Bank məhkəmə iddiaları və şikayətləri ilə üzləşir. Rehberlik hesab edir ki, bele iddia və ya şikayətlərdən irəli gələn öhdəlik (əgər olarsa) Bankın maliyyə vəziyyəti və ya gələcək eməliyyat nəticələrinə mühüm mənfi təsir göstərməyəcəkdir.

**Vergilər.** Azerbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez edilən dəyişikliklərə məruz qalır. Bundan əlavə, Bankın eməliyyatlari və fealiyyətinə tətbiq edilən vergi qanunvericiliyinin vergi orqanları tərefindən şərh edilmesi rehberliyin şəhi ilə üst-üstə düşməyə biler. Azerbaycanda son zamanlar baş vermiş hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyin şərh edilmesi və vergi hesablamalarının yoxlanılmasında daha sərt mövqə tuta bilerlər. Neticədə, vergi orqanları eməliyyat və fealiyyət növləri ilə bağlı əvvəl irəli sürmedikləri iddiaları irəli süre bilərlər. Netice etibarı ilə əlavə iri vergi, cerime və faiz hesablanıb bilər. Vergi yoxlamaları həmin yoxlamaların keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fealiyyətini əhatə edə bilər.

Rehberlik hesab edir ki, 31 dekabr 2020-ci il tarixinə onun tərefindən müvafiq qanunvericiliyin şəhi düzgündür və vergi, valyuta və gömrük qanunvericiliyi ilə bağlı Bankın mövqələri dəyişilməyəcəkdir.

### Azerbaycan Respublikasının Mərkəzi Bankının prudensial normativlərinə riayət edilməsi

Azerbaycan Respublikasının Mərkəzi Bankı banklardan yerli standartlara uyğun olan maliyyə hesabatları esasında hesablanmış müəyyən normativlərə riayət etməyi tələb edir. Rehberlik hesab edir ki, Bank 31 dekabr 2020-ci il tarixinə prudensial normativləri yerinə yetirmişdir (Qeyd 4).

**Kreditlərə bağlı öhdəliklər.** Bu alətlərin esas məqsədi lazımlıda müştəriləri vəsaitlərə təmin etmekdir. Zəmanetlər və rezervi akkreditivlər müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə Bankın ödənişlər edəcəyi ilə bağlı geri çağrılmayan öhdəlikləri eks etdirir və kreditlər ilə eyni risk səviyyəsi daşıyır. Senədli akkreditivlər və kommersiya akkreditivləri, Banka müəyyən edilmiş məbleğə qədər və xüsusi şərtlərlə tələb təqdim etmək hüququnu üçüncü tərəfə verən, Bankın müştəri adından üzərinə götürdüyü yazılı öhdəlik olaraq, aid olduqları malların çatdırılması və ya pul depozitləri ilə təmin edilir və beşəliklə də birbaşa borcda müqayisədə daha aşağı rizike məruz qoyur.

Kreditlərin təqdim edilməsi üzrə öhdəliklər kreditlər, zəmanetlər və ya akkreditivlər formasında kreditlərin verilməsi üçün rəhbərlik tərefində tesdiqlənməmiş məbleğlərin istifadə edilməyən hissəsi daxildir. Kreditlərin verilməsi üzrə öhdəliklər ilə əlaqədar Bank istifadə edilməmiş məbleğlərin istifadə edilməli olduğu halda, potensial olaraq istifadə edilməmiş öhdəliklərin ümumi məbleğinə bərabər məbleğdə zərərin yaranması riskinə məruz qalır. Lakin, kreditlərin verilməsi üzrə öhdəliklərin böyük hissəsi müştərilərin ödəmə qabiliyyəti ilə bağlı müəyyən tələblərə əməl etməsindən asılı olduğuna görə, ehtimal edilən zərərlərin məbleği istifadə edilməmiş öhdəliklərin ümumi məbleğindən azdır.

Adətən uzunmüddətli öhdəliklər qısmüddətli öhdəliklərlə müqayisədə daha yüksək kredit riskinə malik olduğu üçün Bank kreditlərlə bağlı öhdəliklərin ödəmə müddətinə qədər qalan müddətə nəzəret edir.

Kreditlərlə bağlı öhdəliklər aşağıdakı kimi olmuşdur:

Min Azərbaycan manatı ilə	2020	2019
<b>Kreditlərə bağlı öhdəliklər</b>		
Buraxılmış zəmanetlər	9,253	9,801
Istifade olunmamış kredit xətləri üzrə öhdəliklər	19,479	19,479
<b>Cəmi</b>	<b>28,732</b>	<b>29,280</b>
Çıxılsın: kreditlərlə bağlı öhdəliklər üzrə ehtiyatlar (Qeyd 15)	(351)	(275)
<b>Ehtiyat çıxılmaqla, cəmi kreditlərlə bağlı öhdəliklər</b>	<b>28,381</b>	<b>29,005</b>

**Sığorta.** Bank hazırda səhvlerden və ya təhriflərdən irəli gələn öhdəliklərlə əlaqədar sığorta təminatı almamışdır. Hazırda məsuliyyətin sığortalanması Azerbaycanda geniş yayılmayıb.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**23. Faiz gəlir və xərcləri**

Faiz gəlir və xərcləri aşağıdakılardan ibarətdir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>2020</b>	<b>2019</b>
<b>Effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəliri</b>		
Müşterilərə verilmiş kreditlər və avanslar	36,621	33,626
Amortizasiya olunmuş deyerlər ölçülü investisiya qiymətli kağızlar	2,196	1,646
Kredit təşkilatlarından alınacaq vəsaitlər	306	815
Banklara verilmiş kreditlər	79	93
FVOCI kateqoriyasına aid edilən investisiya qiymətli kağızlar	-	22
<b>Cəmi faiz gəlirləri</b>	<b>39,202</b>	<b>36,202</b>
<b>Faiz xərcləri</b>		
Müşterilərə ödəniləcək vəsaitlər	(5,626)	(9,152)
Sair borclar	(1,212)	(779)
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	(918)	(715)
<b>Cəmi faiz xərcləri</b>	<b>(7,756)</b>	<b>(10,646)</b>
<b>Sair oxşar xərclər</b>		
İcarə öhdəlikləri	(530)	(585)
<b>Cəmi sair oxşar xərclər</b>	<b>(530)</b>	<b>(585)</b>
<b>Cəmi faiz və sair oxşar xərclər</b>	<b>(8,286)</b>	<b>(11,231)</b>
<b>Xalis faiz marjası</b>	<b>30,916</b>	<b>24,971</b>

**24. Xalis haqq və komissiya gəlirləri**

Xalis haqq və komissiya gəlirləri aşağıdakılardan ibarətdir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>2020</b>	<b>2019</b>
<b>Haqq və komissiya gəlirləri</b>		
Plastik kart eməliyyatları	4,642	5,300
Hesablaşma eməliyyatları	3,225	3,811
Kassa eməliyyatları	1,126	1,404
Zemanətlər və akkreditivlər	273	352
Digər	7	1
<b>Cəmi haqq və komissiya gəlirləri</b>	<b>9,273</b>	<b>10,868</b>
<b>Haqq və komissiya xərcləri</b>		
Plastik kart eməliyyatları	(4,765)	(5,327)
Hesablaşma eməliyyatları	(479)	(512)
Kassa eməliyyatları	(1)	(8)
Digər	(99)	(146)
<b>Cəmi haqq və komissiya xərcləri</b>	<b>(5,344)</b>	<b>(5,993)</b>
<b>Xalis haqq və komissiya gəlirləri</b>	<b>3,929</b>	<b>4,875</b>

## 25. Sair gəlirlər

Sair gəlirlər aşağıdakılardan ibarətdir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>2020</b>	<b>2019</b>
Dövlət subsidiyası	279	789
Əmlak və avadanlıqların satışından gelir	-	97
Subicərə gelirləri	48	35
Digər	82	43
<b>Cəmi sair gəlirlər</b>	<b>409</b>	<b>964</b>

## 26. Ümumi, inzibati və işçi heyəti ilə bağlı xərclər

İşçi heyəti ilə bağlı xərclər aşağıdakılardan ibarətdir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>2020</b>	<b>2019</b>
Əmək haqqı və mükafatlar	(12,346)	(14,363)
Sosial siyortə xərcləri	(2,257)	(2,499)
Sair	(298)	(377)
<b>İşçi heyəti ilə bağlı xərclər</b>	<b>(14,901)</b>	<b>(17,239)</b>

Ümumi və inzibati xərclər aşağıdakılardan ibarətdir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>2020</b>	<b>2019</b>
Köhnəlmə və amortizasiya xərcləri	(4,737)	(4,254)
Əmlak və avadanlıqların dəyərsizləşməsi xərcləri	(3,320)	(157)
Program təminatı xərcləri	(1,798)	(1,753)
Mühafizə xidmeti ilə bağlı xərclər	(807)	(773)
Binadan istifadə və icarə xərcləri	(701)	(878)
Əmanetlərin sığortalanması haqları	(674)	(715)
Təmir və texniki xidmət xərcləri	(605)	(655)
Sair xərclər	(601)	(492)
Mətbəə və ofis xərcləri	(583)	(706)
Rabitə xərcləri	(555)	(594)
Marketing və reklam xərcləri	(553)	(938)
Əməliyyat vergisi üzrə xərclər	(257)	(255)
Hüquq və konsalting xərcləri	(223)	(481)
Nəqliyyat vasitələrinin istismarı xərcləri	(142)	(163)
Ezamiyyə və elaqəli xərclər	(136)	(252)
Kommunal xərclər	(126)	(142)
Üzvlük haqları	(91)	(332)
Herrac ilə bağlı xərclər	(52)	(14)
Əmlak və avadanlıqların silinməsi üzrə xərclər	(23)	(242)
<b>Ümumi və inzibati xərclər</b>	<b>(15,984)</b>	<b>(13,796)</b>

## **27. Səhm üzrə (zərər)/qazanc**

Səhm üzrə əsas (zərər)/qazanc pay səhmləri istisna olmaqla, Bankın səhmdarlarının payına düşən mənfəəti və ya zərəri il ərzində dövriyyədə olan adı səhmlərin orta sayına bölməklə hesablanır.

Bank potensial olaraq səhm üzrə qazancın azaldılması effektinə malik olan adı səhmlərə sahib deyil. Buna görə, səhm üzrə azaldılmış qazanc səhm üzrə əsas qazanca bərabərdir. Səhm üzrə qazanc aşağıdakı kimi hesablanır:

<b>Səhmlərin sayı istisna olmaqla, Azərbaycan manatı ilə</b>	<b>2020</b>	<b>2019</b>
<b>İl üzrə adı səhmlərin səhmdarlarının payına düşən (zərər)/mənfəət</b>	<b>(2,552)</b>	<b>19,514</b>
<b>Dövriyyədə olan adı səhmlərin orta çəkili sayı (min ədəd)le</b>	<b>305</b>	<b>345</b>
<b>Adı səhm üzrə əsas ve azaldılmış (zərər)/qazanc (bir səhm üçün AZN ilə)</b>	<b>(8)</b>	<b>57</b>

## **28. Seqmentlər üzrə təhlili**

Seqment məlumatları maliyyə hesabatlarının istifadəçilərinə, onun heyata keçirdiyi biznes fealiyyətinin xüsusiyyəti və maliyyə təsirini, həmçinin fealiyyət göstərdiyi iqtisadi mühiti qiymətləndirmə imkanı verir. Bank seqment məlumatlarını "idarəetmə yanaşmasına" uyğun olaraq hazırlanır. Bu yanaşma fealiyyətə bağlı qərar qəbul edən selahiyətli şəxs tərəfindən müntəzəm olaraq nəzərdən keçirilən təşkilatın komponentləri haqqında daxili hesabatlar əsasında seqmentlərin təqdim edilməsini tələb edir. Bu, biznes seqmentlər üzrə maliyyə nəticələrinin qiymətləndirilməsi və resursların seqmentlərə bölüşdürülməsi üçün əsas olan təşkilati struktura uyğundur. Bu məsələ BMHS 8 "Əməliyyat seqmentləri" və seqment hesabatları formasında xüsusi açıqlamalar tələb edən digər standartlar ile tənzimlənir.

Resursların bölüşdürülməsi və seqment üzrə fealiyyət nəticələrinin qiymətləndirilməsi məqsədile fealiyyətə bağlı qərar qəbul edən selahiyətli şəxse təqdim edilən məlumatlar göstərilmiş xidmət növlərinə yönəldilir. İdarəetmə məqsədləri üçün Bankın fealiyyəti üç əməliyyat seqmenti üzərində qurulur:

- Korporativ bankçılıq – müəssisələrin hesablaşma və cari hesabları üzrə xidmətlərin göstərilməsi, depozitlərin qəbul edilməsi, overdraft şəklində kredit vəsaitlərinin təqdim edilməsi, kreditlərin və digər maliyyələşdirmə vəsaitlərinin təqdim edilməsi, xarici valyuta və törəmə maliyyə alətləri üzrə əməliyyatların heyata keçirilməsi.
- Ferdi bankçılıq – fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi, fiziki şəxslər üçün cari hesabların açılması, əmanətlərin qəbulu, depozitlərin cəlb edilməsi, pərakende investisiya vasitələrinin təqdim edilməsi, kredit və debet kartlarının açılması, istehlak və ipoteka kreditlərinin verilməsi.
- Xəzinedarlıq – banklararası kreditlərin və borcların verilməsi, qiymətli kağızların ticarəti, valyuta xidmətləri və digər xəzinə funksiyaları.

Rəhbərlik resurslarının bölüşdürülməsi və fealiyyət nəticələrinin qiymətləndirilməsi haqqında qərarların qəbul edilməsi məqsədile biznes bölmələrinin nəticələrini ayrıca olaraq izləyir. Seqmentin nəticələri əməliyyat mənfəəti və ya zərərinə əsasən qiymətləndirilir. Mənfəət vergisi də seqment əsasında idarə olunur və əməliyyat seqmentlərinə ayrıılır. Əməliyyat seqmentləri arasında transfer qiymətləri üçüncü tərəflərlə əməliyyatlarla oxşar qaydada, müstəqil tərəflər arasında əməliyyatlar kimi həyata keçirilir.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**28. Segmentlər üzrə təhlil (davamı)**

31 dekabr 2020-ci il tarixində başa çatan il üzrə əməliyyat segmentlərinə dair gelir və mənfəət göstəriciləri aşağıda təqdim edilir:

<i>Min Azərbaycan manatı ilə</i>	<b>Qeyd</b>	<b>Fərdi bankçılıq</b>	<b>Korporativ bankçılıq</b>	<b>Xəzine</b>	<b>Bölüşdürülməmiş</b>	<b>Cəmi</b>
Faiz gəlirləri	23	22,765	13,935	2,502	-	39,202
Faiz xərcləri	23	(4,621)	(2,658)	(477)	-	(7,756)
Sair oxşar xərclər	23	(236)	(180)	(26)	(88)	(530)
<b>Xalis faiz gəlirləri</b>		<b>17,908</b>	<b>11,097</b>	<b>1,999</b>	<b>(88)</b>	<b>30,916</b>
Kredit zərərləri üzrə ehtiyat	9	(5,015)	(3,491)	21	-	(8,485)
<b>Kredit zərərləri üzrə ehtiyatdan sonra xalis faiz gəlirləri</b>		<b>12,893</b>	<b>7,606</b>	<b>2,020</b>	<b>(88)</b>	<b>22,431</b>
Haqq və komissiya gəlirləri	24	7,444	1,829	-	-	9,273
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla gelir		12	-	2,747	-	2,759
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir		-	-	(48)	-	(48)
Sair gəlirlər	25	337	45	5	22	409
<b>Qeyri-faiz gəlirləri</b>		<b>7,793</b>	<b>1,874</b>	<b>2,704</b>	<b>22</b>	<b>12,393</b>
Haqq və komissiya xərcləri	24	(4,765)	(479)	(54)	(46)	(5,344)
Ümumi, inzibati və işçi heyəti ilə bağlı xərclər	26	(13,481)	(10,697)	(1,163)	(5,544)	(30,885)
Digər dəyərsizləşmə və ehtiyatlar	15	(126)	11	(2)	(9)	(126)
<b>Qeyri-faiz xərcləri</b>		<b>(18,372)</b>	<b>(11,165)</b>	<b>(1,219)</b>	<b>(5,599)</b>	<b>(36,355)</b>
<b>Vergidən əvvəklı (zərər)/mənfəət</b>		<b>2,314</b>	<b>(1,685)</b>	<b>3,505</b>	<b>(5,865)</b>	<b>(1,531)</b>
Mənfəət vergisi (xərci)/gəliri	20	1,543	(1,124)	2,337	(3,777)	(1,021)
<b>İL ÜZRƏ (ZƏRƏR)/MƏNFƏƏT</b>		<b>4,052</b>	<b>(2,974)</b>	<b>5,812</b>	<b>(9,442)</b>	<b>(2,552)</b>

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**28. Segmentlər üzrə təhlili (davamı)**

31 dekabr 2019-cu il tarixində başa çatan il üzrə əməliyyat seqmentlərinə dair gəlir və mənfəət göstəriciləri aşağıda təqdim edilir:

<i>Min Azerbaycan manatı ilə</i>	<b>Qeyd</b>	<b>Ferdi bankçılıq</b>	<b>Korporativ bankçılıq</b>	<b>Xezine</b>	<b>Bölüşdürülməmiş</b>	<b>Cəmi</b>
Faiz gəlirləri	23	17,227	16,495	2,480	-	36,202
Faiz xərcləri	23	(5,066)	(4,851)	(729)	-	(10,646)
Sair oxşar xərclər	23	(310)	(197)	(13)	(65)	(585)
<b>Xalis faiz gəlirləri</b>		<b>11,851</b>	<b>11,447</b>	<b>1,738</b>	<b>(65)</b>	<b>24,971</b>
Kredit zərərləri üzrə ehtiyat	9	946	18,044	(214)	-	18,776
<b>Kredit zərərləri üzrə ehtiyatdan sonra xalis faiz gəlirləri</b>		<b>12,797</b>	<b>29,491</b>	<b>1,524</b>	<b>(65)</b>	<b>43,747</b>
Haqq və komissiya gəlirləri	24	8,222	2,646	-	-	10,868
Karici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla gəlir		30	-	3,176	-	3,206
Karici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəlir		-	-	(7)	-	(7)
Sair gəlirlər	25	891	57	3	13	964
<b>Qeyri-faiz gəlirləri</b>		<b>9,143</b>	<b>2,703</b>	<b>3,172</b>	<b>13</b>	<b>15,031</b>
Haqq və komissiya xərcləri	24	(5,361)	(479)	(153)	-	(5,993)
Ümumi, inzibati və işçi heyəti ilə bağlı xərclər	26	(16,805)	(10,346)	(660)	(3,224)	(31,035)
Diger dəyərsizləşmə və ehtiyatlar	15	(31)	(626)	-	-	(657)
<b>Qeyri-faiz xərcləri</b>		<b>(22,197)</b>	<b>(11,451)</b>	<b>(813)</b>	<b>(3,224)</b>	<b>(37,685)</b>
<b>Vergidən evvelki mənfəət/(zərər)</b>		<b>(257)</b>	<b>20,743</b>	<b>3,883</b>	<b>(3,276)</b>	<b>21,093</b>
Mənfəət vergisi (xərclə)/gəlini	20	19	(1,552)	(291)	245	(1,579)
<b>İL ÜZRƏ MƏNFƏƏT/(ZƏRƏR)</b>		<b>(238)</b>	<b>19,191</b>	<b>3,592</b>	<b>(3,031)</b>	<b>19,514</b>

**29. Risklərin idarə edilməsi**

**Giriş**

Öz fealiyyəti gedisində Bank müxtəlif risklərə maruz qalır və bunları daimi müəyyən etmə, ölçmə və müşahidə etme prosesleri, kredit limitlerinin müəyyən edilmesi və digər daxili nezaret tədbirləri vasitəsilə idarə edir. Risklərin idarə edilməsi Bankın möhkəmliyi və mənfəətliliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bankın her bir əməkdaşı öz vəzifələri daxilində risklərə görə məsuliyyət daşıyır. Bank kredit riski, likvidlik riski, bazar riski və əməliyyat risklərinə maruz qalır.

Müstəqil riske nezaret prosesinə mühitdə, texnologiyada və sənayedə dəyişikliklər kimi biznes riskləri daxil deyildir. Onlar Bankın strateji planlaşdırma prosesi vasitəsilə nəzaret altında saxlanılır.

**Risklərin idarə olunması strukturu**

İdarə Heyəti risklərin müəyyən edilmesi və nezaret edilmesine görə ümumi məsuliyyət daşıyır, lakin risklərin idarə olunması və izlenmesi üçün məsuliyyəti ayrıca orqanlar daşıyır.

**İdarə Heyəti**

İdarə Heyəti risklərin idarə olunmasında ümumi yanaşma, risk strategiyaları və prinsiplərinin təsdiq edilməsi üçün məsuliyyətlidir.

**Rehbərlik**

İdarə Heyəti Bankda ümumi risk prosesinə nəzaret etmək üçün məsuliyyət daşıyır.

**29. Risklərin idarə edilməsi (davamı)**

**Aktiv və Passivlərin idarə Edilmesi ("APİK") Komitəsi**

APİK Bankın maliyyə idarəciliyinin bütün aspektleri ilə bağlı strategiya və aletlərin işlənilib hazırlanması və tətbiqi üçün məsuliyyət daşıyır.

**Risk Komitəsi**

Risk Komitəsi risk strategiyasının işlənilib hazırlanması və risk prinsipləri, konsepsiyası, siyaseti və limitlerinin tətbiqi üçün ümumi məsuliyyət daşıyır. Komitə fundamental audit məsələləri üçün məsuliyyətlidir və müvafiq risk qərarlarını idarə və nezaret edir.

**Risklərin idarə olunması**

Risklərin idarə olunması departamenti müstəqil nezaret prosesini təmin etmək məqsədilə risklə bağlı prosedurların tətbiqi və dəsteklənməsi üçün məsuliyyət daşıyır.

**Bankın xezinədarlığı**

Bankın xezinədarlığı Bank aktivlərinin və öhdəliklərinin idarə olunması, eləcə də ümumi maliyyə strukturu üçün məsuliyyət daşıyır. Bundan əlavə, xezinədarlıq Bankın maliyyələşdirmə və likvidlik riskləri üçün məsuliyyət daşıyır.

**Daxili Audit**

Daxili audit funksiyası hər il Bankda risklərin idarə olunması proseslerinin audit yoxlamasını apararaq, həm prosedurların münasibliyini, həm də Bankın prosedurlara riayet etməsini yoxlayır. Daxili Audit bütün qiymətləndirmələrin nticələrini rəhbərliklə müzakirə edir və nəticə və tövsiyələr haqqında Audit Komitesine hesabat verir.

**Risklərin ölçüləməsi və hesabat sistemləri**

Bankın riskləri həm adı şəraitdə yaranması ehtimal edilən zərəri, həm də statistik modeller əsasında maksimal faktiki zərərlərin qiymətləndirilmesi olan gözlənilməyən zərərləri eks etdirən metoddan istifadə etməklə ölçülür. Modeller keçmiş təcrübədən əldə edilmiş və iqtisadi şəraitləri nezəre almaqla düzəlişlər edilmiş ehtimallardan istifadə edir. Bundan əlavə, Bank baş vermesi ehtimal edilməyən fövqələdə hadisələr baş verdiyi təqdirdə daha pis hadisələrin ssenari modellərini hazırlayır.

Risklərin monitoringi və nezaret edilmesi ilk önce Bankın müəyyən etdiyi limitlərə əsaslanır. Belə limitlər Bankın biznes strategiyasını və bazar mühitini, eləcə də Bankın qəbul etmək istədiyi risk səviyyəsini eks etdirir və bu zaman əsas diqqət ayrı-ayrı sahələre yetirilir. Bundan əlavə, Bank bütün risk və əməliyyat növləri üzrə mecmu risk hacmi ilə bağlı olaraq ümumi risk daşımamaq qabiliyyətinə nezaret edir və ölçür. Bütün fealiyyət növləri üzrə əldə edilmiş məlumat risklərin təhlil və nezaret edilmesi və tez aşkar olunması məqsədilə yoxlanılır və işlənilir. Müntəzəm olaraq fealiyyət sahəsi və müştəri riskləri kesiyində risklər haqqında məlumat təqdim edilir.

**Həddindən artıq risk konsentrasiyası**

Bu tip risklərin yaranma səbəbləri, biznes tərəfdaşlarının eyni və ya oxşar iş fealiyyəti ilə məşğul olmasından, iş növünün eyni coğrafi regionda yer almasından, eyni iqtisadi xüsusiyyətlərə malik olan, iqtisadi və siyasi şərtlərdən asılı olan və bu səbəbdən müqavilələrdə göstərilmiş şərtlərin pozulma ehtimalını artırın risklər nezərdə tutulur. Bankın artan fealiyyətinin xüsusi coğrafi yerlərdə və fealiyyət sahələrində konsentrasiyası nisbi həssaslığın yaranmasına səbəb ola bilər.

Həddindən artıq risk konsentrasiyasının təsiri altına düşməmek üçün, Bank daxili prosedurlarında müxtəlif xüsusiyyətlərə malik olan portfellərin idarə edilməsi qaydaları ilə təmin olunur. Müəyyən edilmiş risk konsentrasiyası müvafiq qaydada nezaret və idarə olunur.

**Kredit riski**

Kredit riski – Bankın sifarişçiləri, müştəriləri və ya biznes tərəfdaşları müqavilə öhdəliklərini yerinə yetirməkləri üçün Bankın zərər çekməsi riskidir. Bank kredit riskini ayrı-ayrı biznes tərəfdaşları və coğrafi və sənaye konsentrasiyaları üzrə Bankın qəbul etmeye hazır olduğu riskin hacmi üzrə limitləri müəyyən etməklə və həmin limitlərə riayet edilməni monitoring etməklə idarə edir və nezaret altında saxlayır.

Bank kredit keyfiyyətinin yoxlanılması prosesini təsis etmişdir ki, girovun müntəzəm qaydada yenidən baxılması da daxil olmaqla biznes tərəfdaşlarının krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilmesi təmin edilsin. Biznes tərəfdaşları üzrə limitler hər bir biznes tərəfdaşına risk reytinqi veren kredit riskinin təsnifləşdirilmesi sistemindən istifadə etməklə müəyyən edilir. Kredit keyfiyyətinin müntəzəm qaydada yenidən baxılması prosesi Banka məruz qaldığı risklər neticesində potensial zərəri qiymətləndirmek və lazımi tədbirləri görmək imkanını yaradır. Kredit risklərini azaltmaq məqsədilə Bank feal şəkilde girovdan istifadə edir.

## **29. Risklərin idarəə edilməsi (davamı)**

**Kreditlərlə bağlı öhdəliklər riski.** Bankın müştərilərə verdiyi zəmanetlər əsasında Bank tərefindən onların adından ödənişlər aparmaq zərurəti yaranı biler. Müştərilər bu ödənişləri Banka akkreditivin şərtləri əsasında qaytarırlar. Onlar Bankı kredit risklərinə oxşar risklərə məruz qoyur, bunlar da eyni nezərat prosesləri və qaydaları ilə azaldılır. Maliyyə vəziyyəti haqqında hesabatın komponentləri üçün kredit riskinin maksimal həcmi daha yaxşı onların balans dəyərləri ilə eks etdirilir.

Maliyyə aletləri ədalətli dəyərlə qeyde alınanda yuxarıda göstərilən məbləğlər dəyərin dəyişməsi nəticəsində gələcəkdə yaranı bilən maksimal riskin həcmini deyil, cari kredit riskinin həcmini eks etdirir. Maliyyə aletlərinin hər bir sinfi üzrə kredit riskinin maksimal həcmi haqqında daha ətraflı məlumat xüsusi qeydlərdə açıqlanır.

**GKZ-nin qiymətləndirilməsi.** GKZ gelecek pul axınlarındaki azalmaların ehtimal ilə ölçülümiş cari dəyərinin qiymətləndirilməsidir (yeni, müəyyən müddət ərzində çəki qismində müvafiq defolt riskləri istifadə olunmaqla kredit zərərlərinin orta çekisiidir). GKZ-nin qiymətləndirilməsi obyektividir və gələcəkdə makroiqtisadi vəziyyətin inkişafı üzrə gözənlətilərə defolt riskinin uyğunlaşdırılması yolu ilə müəyyən edilir. GKZ-nin qiymətləndirilməsi Bank tərefindən istifadə olunan dörd parametr əsasında heyata keçirilir: defolt ehtimalı ("PD"), defolta məruz qalan dəyər ("EAD"), defolt baş verəcəyi halda itirilməsi gözlənilən məbləğ ("LGD") və diskont derecesi ("DR").

Maliyyə zəmanətləri və kreditlerin verilməsi ilə bağlı öhdəliklər üzrə ECI-in qiymətləndirilməsi balans riskləri üçün yuxarıda qeyd edilən eyni mərhələləri eks etdirir və EAD-nin hesablanması hissəsində ferqlənir. EAD kredite konvertasiya əmsalı ("CCF") və gelecek əməliyyatlar ("E") üzrə müqavilə öhdəliyindən ibarətdir. Korporativ müştərilər üçün açılan, lakin istifadə edilməyen kredit xətəri, fiziki şəxslərə verilmiş kredit kartları və maliyyə zəmanətləri üçün CCF defolt zamanı borcların statistik təhlili əsasında müəyyən edilir. Overdraftlar üçün CCF kredit limitlərinin müştərilər tərefindən istenilən zaman istifadə edile bilməsinə görə 100% müəyyən edilir.

**Defolt vəziyyəti və 3-cü Mərhələnin müəyyən edilməsi.** Aşağıdakı meyarlardan bir və ya bir neçəsi baş verdikdə, Bank defolt vəziyyətinin yarandığını və aktivin 3-cü Mərhələyə aid olduğunu hesab edir.

- Kreditin ödənişi nəzərdə tutulan vaxtda müəyyən zaman anında 90 gündən artıq gecikdirildikdə;
- Kredit nəzərdə tutulan tarixdək 6 aydan az müddət ərzində restrukturizasiya edildikdə və 31-190 gün gecikdirildikdə;
- Loqistik modelə esaslanan defolt ehtimalı əvvəlki hesabat dövrü ilə müqayisədə 1 standart kənarlaşma ilə artdıqda ( $PD^*(1-PD)$ -nin kvadrat kökü));
- Loqistik modelə esaslanan defolt ehtimalı 50%-dən yuxarı olduqda;
- Kenar reyting Caa2-dən aşağı olduqda;
- Kenar reyting iki və ya artıq pille endikdə;
- Müştərinin defolt vəziyyətinin pisleşməsi ilə bağlı rəhbərlik tərefindən her hansı digər məlumat təqdim edildikdə.

Gözlənilən kredit zərərləri maliyyə aletinin bütöv müddəti üzrə modeləşdirilir. *Bütöv müddəti* borc aletlərinin bitmə tarixinədək qalan müddət ərzində gözlənilən her hansı qabaqcadan ödənişlər nəzərə alınmaqla müəyyənleşdirilir. Kreditlərin verilməsi üzrə öhdəliklər və maliyyə zəmanəti müqavilələri üçün bu, Bankın kredit vermek üçün cari müqavilə öhdəliyinə malik olduğu müddət ərzində müqavilə ilə müəyyən edilmiş müddətdir. Müqavilədə nəzərdə tutulan ödəme müddəti əsasında bütöv müddət üzrə potensial zərərlərin müəyyən edilməsi prinsipinə istisna olaraq fiziki şəxslərə verilmiş kredit kartları üzrə bütöv müddət üçün potensial zərərlər kredit kartları üzrə müqavilələrin gözlənilən müddəti və daxili statistikaya esaslanan dövr ərzində müəyyən edilir və orta hesabla 3-5 il təşkil edir.

**"Bütöv müddət üzrə GKZ"** modelində maliyyə aletinin qalan müddəti ərzində bütün mümkün defolt hadisələrinin baş vermesi neticəsində yaranan zərərlər qiymətləndirilir. "12 aylıq GKZ" modeli hesabat dövründən sonra 12 ay ərzində və ya bitmə tarixinə bir ilden az qalmış maliyyə aletinin qalan müddəti ərzində hesablanır və bitmə tarixinədək qalan müddət üzrə gözlənilən kredit zərərlərinin bir hissəsini təşkil edir.

GKZ-nin qiymətləndirilməsi üçün Bank üç yanaşma tətbiq edir: (i) fərdi qaydada qiymətləndirmə; (ii) portfel əsasında qiymətləndirmə: eyni kredit riski reytingləri və eyni kredit portfeli segmentləri üçün GKZ-nin hesablanması prosesində eyni kredit riski parametrləri (məsələn, PD, LGD) tətbiq edilir; və (iii) xarici reytinglər əsasında qiymətləndirmə.

## **29. Risklərin idarə edilməsi (davamı)**

Hazırkı maliyyə hesabatlarında tanınmış GKZ seviyyəsi ilkin tanınmadan sonra borcalanın kredit riskinin əhəmiyyətli dərəcədə dəyişməsindən asılıdır. Bu yanaşma gözlənilən kredit zərərlərinin qiymətləndirilməsi üçün üç mərhələli modelə əsaslanır. 1-ci Mərhələ - ilkin tanınma zamanı dəyərsizleşmemiş və həmin vaxtdan kredit riski əhəmiyyətli dərəcədə artmamış maliyyə aktivləri üzrə 12 aylıq GKZ əsasında dəyərsizləşmə ehtiyatı tanınır. Ilkin tanınma vaxtından etibarən kredit riski əhəmiyyətli dərəcədə artmış, lakin hele dəyərsizleşmiş maliyyə aləti 2-ci Mərhələyə köçürülür və dəyərsizləşmə ehtiyatı bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Maliyyə aləti dəyərsizləşdikdə 3-cü Mərhələyə köçürülür və dəyərsizləşmə ehtiyatı bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Aktivin 3-cü Mərhələyə köçürülməsi neticesində Bank faiz gelirini ümumi balans dəyeri əsasında tanımağı dayandırır və faiz gelirini hesablayarken gözlənilən kredit zərərləri çıxılmaqla, balans dəyerinə aktivin effektiv faiz dərecesini tətbiq edir.

Kredit riskinin əhəmiyyətli dərəcədə artması meyari artıq yerine yetirilmədikdə, maliyyə aləti 1-ci Mərhələyə geri köçürülür. Əgər maliyyə aktivin kredit riskinin əhəmiyyətli artması neticesində 2-ci Mərhələyə köçürülmüşdürse, Bank həmin kredit riskinin aktuallığının saxlanması və ya dəyişməsindən əmin olmaq üçün ona nəzarət edir.

Defolt vəziyyətindən qayıtma defolt zamanı ona səbəb olmuş hadisələrin başa çatmasından asılıdır. Bu zaman iki ssenari müşahidə oluna biler:

- 90 gündən artıq vaxtı keçmiş maliyyə aktivinin gecikmə müddəti 30 güne çatdıqda, bu artıq defolt hesab edilmir;
- digər defolt hadisələrinin təsir etdiyi vaxtı keçmiş maliyyə aktivləri ardıcıl olaraq 6 ay ərzində hər hansı defolt meyarına cavab vermədikdə, defolt statusundan çıxır;

Bu məntiq gecikmənin aradan qaldırılmışından sonrakı dövrde maliyyə aktivinin defolt vəziyyətinə yenidən qayıtması ehtimalına əsasən aparılan təhlil nəticəsində müəyyən edilir.

**Mərhələlərin müəyyən edilməsi.** Hazırkı maliyyə hesabatlarında tanınmış GKZ seviyyəsi maliyyə aktivinin üç mərhələli model üzrə hənsi mərhələyə təsnifləşdirilməsindən asılıdır. 1-ci Mərhələdə - ilkin tanınma zamanı dəyərsizləşmemiş və həmin vaxtdan kredit riski əhəmiyyətli dərəcədə artmamış maliyyə aktivləri üzrə 12 aylıq GKZ əsasında dəyərsizləşmə ehtiyatı tanınır. Ilkin tanınma vaxtından etibarən kredit riski əhəmiyyətli dərəcədə artmış, lakin hele dəyərsizləşmiş maliyyə aləti 2-ci Mərhələyə köçürülür və dəyərsizləşmə ehtiyatı bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Maliyyə aləti dəyərsizləşdikdə 3-cü Mərhələyə köçürülür və dəyərsizləşmə ehtiyatı bütöv müddət üçün gözlənilən kredit zərərləri əsasında tanınır. Aktivin 3-cü Mərhələyə köçürülməsi neticesində Bank faiz gelirini ümumi balans dəyeri əsasında tanımağı dayandırır və faiz gelirini hesablayarken gözlənilən kredit zərərləri çıxılmaqla, balans dəyerinə aktivin nominal faiz dəreçəsini tətbiq edir.

**Kredit riskinin əhəmiyyətli dərəcədə artması.** Ilkin tanınma vaxtından etibarən kredit riskində əhəmiyyətli dərəcədə artmə olub-olmamasının qiymətləndirilməsi bütün portfel üzrə aparılır (2-ci Mərhələ). 2-ci Mərhələni müəyyən etmek üçün istifadə edilən meyarların uyğunluğu Bankın Risklərin İdarə Edilməsi Departamenti tərəfindən müteməadi olaraq nəzərdən keçirilir və təhlil edilir. Maliyyə aktivlərinin ödənişi 30 gündən artıq gecikdirildiyi halda, ilkin tanınma vaxtından kredit riskinin əhəmiyyətli dərəcədə artması fərziyyəsi təkzib edilmir.

Aşağıdakı keyfiyyət, kəmiyyət və ya məhdudlaşdırıcı meyarlardan bir və ya bir neçəsi baş verdiyi təqdirdə, Bank maliyyə aletinin 2-ci Mərhələyə aid olduğunu hesab edir:

- ödəniş 31-90 gün gecikdirildikdə;
- restrukturizasiya edilmiş kreditlər üzrə ödəniş 11-30 gün gecikdirildikdə;
- Loqistik modelə əsaslanan defolt ehtimalı əvvəlki hesabat dövrü ilə müqayisədə yarım standart kənarlaşma ilə artdıqda ( $PD^*(1-PD)$ -ün kvadrat kökü));
- Loqistik modelə əsaslanan defolt ehtimalı 30%-dən yuxarı olduqda;
- Kənar reytinq B3-dən aşağı olduqda;
- Kənar reytinq bir pille endikdə;
- Müşterinin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı rəhbərlik tərəfindən hər hansı digər məlumat təqdim edildikdə.

Kredit riskinin əhəmiyyətli dərəcədə artması meyari artıq yerine yetirilmədikdə, maliyyə aləti 1-ci Mərhələyə geri köçürülür. Maliyyə aktivin keyfiyyət göstəricisi əsasında 2-ci Mərhələyə köçürüldüyü halda, Bank həmin göstəricisinin saxlanması və ya dəyişdirilməsindən əmin olmaq üçün ona nəzarət edir.

## **29. Risklərin idarə edilməsi (davamı)**

**Defolt ehtimalı (PD).** PD müəyyən müddət ərzində defoltun baş vermə ehtimalının qiymətləndirilməsidir. Her bir maliyyə aktivi üzrə hesablanmış bütöv müddət üçün PD eyrisi portfelin müddətindən, reytingindən və segmentində asılıdır. 12-aylıq defolt ehtimalı bütöv müddət üçün PD eyrisinin bir hissəsi kimi hesablanır. GKZ-nin hesablanması üçün iki növ defolt ehtimalından istifadə edilir: 12 aylıq və bütöv müddət üçün defolt ehtimalı. 12 aylıq defolt ehtimalının qiymətləndirilmesi əvvəlki dövrlər üzrə defolt haqqında mövcud olan en son məlumatlara əsaslanır və zərurət yarandıqda, dəstekleyici gelecek məlumatları da nezəre alınır. Bütöv müddət üçün defolt ehtimalı maliyyə aletinin qalan müddəti ərzində defoltun baş vermə ehtimalının qiymətləndirilmesini eks etdirir və maliyyə aletinin bütün müddəti ərzində 12 aylıq defolt ehtimalının məbləğinə bərabərdir. Bütöv müddət üzrə defolt ehtimalının hesablanması üçün Bank segmentdən və kreditin növündən asılı olaraq aşağıda göstərilən müxtəlif statistik yanaşmalardan istifadə edir:

**Korporativ kreditlər üzrə defolt ehtimalı** nezərdə tutulan tarixin daxil olduğu il ərzində defolt olmuş müştərilerin nisbi kimi qrup şəklində müəyyən edilir. Defolt məqrasiyası müştəri bazasına görə müəyyən edilmişdir. Bank loqit modeli ile transformasiya edilmiş defolt dərəcələrini defolt seviyyesinin müddəti ərzində makroiqtisadi dəyişenlərin artım templeri üzərində xətti regressiya edir. Dəyişenlərin seçimi üçün BIC (Bayes Məlumat Meyarı) və əlavə olaraq BIC meyari ilə birlikdə Lasso LARS regressiyası istifadə edilir.

**Ümumi məqsədli istehlak kreditləri üzrə defolt ehtimalı** istehlakçı xüsusiyyətləri, davranış dəyişenləri və makroiqtisadi dəyişenlər kimi ilkin məlumatlardan istifadə etməklə loqistik regressiya metodu ilə modelləşdirilmişdir. Modeləşdirmə üçün yalnız 31 dekabr 2014-cü il tarixindən 30 sentyabr 2020-ci il tarixinə qədər olan rüblük dövrlər seçilmişdir. Həmin tarixlərə silinməmiş və qüvvədə olan kreditlər növbəti il ərzində defolta görə yoxlanılmışdır. Defolt hadisəsi onun baş verdiyi andan 3 ay sonra müşahidə edildiyinə görə 1 ilin defolt seviyyəsini yoxlamaq üçün bu müddət 1 il 3 aya qədər uzadılmışdır. Model başa çatdırıldıqdan sonra onun əsasında (ancaq modeləşdirmə üçün seçilmiş nümunə deyil) tam nümunə üçün defolt ehtimalı hesablanmış və polinomial regressiyadan istifadə edərək faktiki defolt dərəcələrinə qədər kalibrasiya edilmişdir.

**İpoteka kreditləri üzrə defolt ehtimalı** vintaj təhlili əsasında müəyyən edilir və bu zaman Bank müəyyən vaxt keçidkən sonra müvafiq ay üzrə kreditlərin məcmu defolt dərəcəsini hesablayır. İpoteka kreditləri üzrə defolt ehtimalı kreditin yarandığı tarixdən sonrakı müddət və makroiqtisadi dəyişenlər kimi ilkin məlumatlardan istifadə edərək xətti regressiya üsulu ilə modelləşdirilir.

**Mikro kreditlər üzrə defolt ehtimalı** nezərdə tutulan tarixin daxil olduğu il ərzində defolt olmuş kreditlərin nisbi kimi qrup şəklində müəyyən edilir. Defolt məqrasiyası kreditlərə görə müəyyən edilmişdir. 1-ci və 2-ci Mərhələlərə aid olan aktivlər modeləşdirmə məqsədləri üçün ayrılır. Bank loqit modeli ile transformasiya edilmiş defolt dərəcələrini defolt seviyyesinin müddəti ərzində makroiqtisadi dəyişenlərin artım templeri üzərində xətti regressiya edir. Dəyişenlərin seçimi üçün BIC (Bayes Məlumat Meyarı) və əlavə olaraq BIC meyari ilə birlikdə Lasso LARS regressiyası istifadə edilir.

**Daxili reytinglər.** PD modellerin hazırlanması məqsədile her bir maliyyə aktivi üzrə risk profilinin fərqləndirilmesi üçün sadələşdirilmiş davranış qiymətləndirmə modelləri hazırlanmış və təkmilləşdirilmişdir.

Kredit riskinin təsnifatı portfel riskləri üzrə daxili proseslerin qiymətləndirilmesi və idarə edilmesi üçün banklar tərəfindən geniş istifadə edilen vasitədir. Kredit riskinin təsnifatı ümumilikdə müəyyən zaman anında mövcud olan məlumatla əsasən gelecekde baş verəcək ehtimal olunan hadisenin proqnozlaşdırılması üçün müəyyən edilmiş statistik metoddur. Bu, xüsusilə banklara kredit almaq üçün müraciət edən müştərinin (müraciətin qiymətləndirilməsi modeli) və ya portfelde artıq mövcud olan müştərinin defolt ehtimalını qiymətləndirməyə imkan yaradır (davranış qiymətləndirmə modeli).

Keçmiş ödəmə davranışının gelecek üçün effektiv göstərici olması kredit riskinin təsnifatı modelinin işlənilib hazırlanması üçün əsas fəriyyə hesab edilir və beşəliklə, həmin modeller keçmiş məlumatlara əsasən hazırlanmışdır. Xüsusilə, davranış modellerinin hazırlanması zamanı əvvəlki defolt vəziyyəti, kreditlərin əvvəlki istifadəsi, əvvəlki ödənişlər və ya ödənişlərin toplanmasına dair məlumatlardan istifadə edilir. Praktikada, kredit riskinin təsnifatı nəticələri əlaqəli atributlar və çeki əmsalları ilə birlikdə yüksək proqnozlu məlumatların xüsusiyyətlərini özündə eks etdirir. Ümumi reyting her bir xüsusiyyət üzrə ümumi göstəricilərdən formalasdır.

Kredit riskinin təsnifatı göstəricilərinə əsaslanan reytinglər oxşar risk profilli maliyyə aktivlərini eks etdirir. Bu səbəbdən, defolt ehtimalları Bankın ümumi menşəli riskləri (segment və reytinglər üzrə) əsasında hesablanır.

**Kenar reytinglər.** Kontragentlərə kenar reytinglər S&P, Moody's və Fitch kimi müstəqil beynəlxalq reyting agentlikləri tərəfindən təyin edilir. Bu reytinglər ictimaiyyətə açıqdır. Həmin reytinglər və müvafiq PD intervalları aşağıdakı maliyyə aletlərinə tətbiq edilir: ARMB-dən alınacaq vəsaitlər, müxbir hesablar üzrə qalıqlar, o cümlədən overnaty depozitlər və müddətli depozitlər, borc qiyməti kağızlara investisiyalar.

**29. Risklərin idarə edilməsi (davamı)**

Vahid şkalala üzrə ödəmə qabiliyyəti dərəceləri	Kenar beynəlxalq reytinq agentliklərinin müvafiq reytinqləri (Moody's)	Müvafiq PD intervalı
Ən yüksək dərəcə	Reytinqi Aaa dan Ba1 dək	0,01% - 0,5%
Yüksek dərəcə	Reytinqi Ba2 dən B1 dək	0,51% - 3%
Orta dərəcə	Reytinqi B2, B3	3% - 10%
Xüsusi monitoring tələb edir	Reytinqi Caa1+ dən Ca- dək	10% - 99,9%
Defolt	Reytinqi C	100%

Vahid şkalala üzrə kredit riskinin her bir seviyyəsi üçün müəyyən ödəmə qabiliyyəti dərəceləri təyin olunur:

- *Ən yüksək dərəcə* – aşağı kredit riski olan yüksək keyfiyyətli aktivlər;
- *Yüksek dərəcə* – orta kredit riski olan kifayət qədər keyfiyyətli aktivlər;
- *Orta dərəcə* – qənaətbəxş kredit riski olan orta keyfiyyətli aktivlər;
- *Xüsusi monitoring tələb edir* – daha etraflı monitoring və bərpədici idarəetmə tələb edən kreditləşdirmə mexanizmləri; və
- *Defolt* – defolt hadisəsi baş vermiş kreditləşdirmə mexanizmləri.

**Defolt baş verəcəyi halda itirilməsi gözlənilen məbləğ (LGD).** LGD defolt baş verdiyi zaman yaranan zərərin qiymətləndirilməsidir. Bu, müqavilə üzrə ödənilməli gələcək pul axınları ilə borcalanın eldə etməsi gözlənilen pul axınları arasındaki fərqə əsaslanır. Gözənlənilən zərərlər hesabat dövrünün sonunda cari dəyərə diskontlaşdırılır.

LGD kontragentin ve maliyyə aletinin növündən asılıdır. LGD defolt hadisəsinin baş vermesindən sonra gözlənilen defolt vəziyyətindən qayıtma hallarına təsir edən amillər əsasında müəyyən edilir. LGD-nin hesablanması defolt vəziyyətindən qayıtma statistikasına əsasən hesablanır.

LGD defolt olmuş kredit üzrə zərərin hecmi ilə ilə bağlı Bankın proqnozunu eks etdirir. LGD kontragentin növündən, iddianın növündən və prioritetindən, elecə də girovun və ya digər kredit təminatının mövcudluğundan asılıdır. 12 aylıq və bütöv müddət üzrə LGD defolt hadisəsinin baş vermesindən sonra gözlənilen defolt vəziyyətindən qayıtma hallarına təsir edən amillər əsasında müəyyən edilir. LGD-nin qiymətləndirilməsi üç mümkün metoda bölüne bilər:

- LGD-nin girovun müəyyən xüsusiyyətləri əsasında qiymətləndirilməsi;
- LGD-nin defolt vəziyyətindən qayıtma statistikasına əsasən portfel əsasında hesablanması; və ya
- LGD-nin ferqli amillər və ssenarılderden asılı olaraq fərdi qaydada müəyyən edilməsi.

LGD-ni hesablayarkən Bank girovun proqnozlaşdırılan dəyəri, əvvəlki dövrlərde satış üzrə güzəştlər, həmçinin daşınmaz əmlak, pul və likvid qiymətli kağızlar ilə təmin edilmiş kreditlərə dair digər amillər kimi müəyyən xüsusiyyətləri nəzəre alır. LGD korporativ kreditlər və təminatlı/təminatsız fərdi kreditlər üzrə qalığın ödənilməsi ilə bağlı mövcud olan en son statistik məlumatlardan istifadə etməklə kollektiv əsasda hesablanır.

**Defolta məruz qalan dəyər (EAD).** EAD hesabat dövründən sonra riskin məbləğində gözlənilən dəyişiklikləri nəzəre alaraq, gələcək defolt tarixində riskin qiymətləndirilməsi, o cümlədən əsas borc və faizlərin ödənilməsi və kredit öhdəlikləri üzrə vəsaitlərin gözlənilən istifadəsidir.

Bərpa olunan kreditlər üzrə EAD Kreditə Konvertasiya Əmsalından (CCF) istifadə etməklə qiymətləndirilir. CCF müəyyən müddət ərzində balansdankənar məbleğlərin balans öhdəliyinə çevrilmesi ehtimalını eks etdiren göstəricidir. İstifadə edilməmiş kredit xətləri və maliyyə zəmanətləri üzrə CCF beynəlxalq "Basel 3" standartına əsasən müəyyən edilir.

EAD maliyyə aletinin növüne görə ferqliənən gözlənilən ödeniş qrafikinə əsasən müəyyən edilir. Amortizasiya olunan maliyyə aletleri və birdeşlik kreditlər üçün EAD borcalan tərəfindən 12 ay müddəetine və ya bütöv müddət üzrə ödenişlər əsasında müəyyən edilir. Bu zaman borcalan tərəfindən gözlənilən artıq ödəmə de nəzəre alınır. Hesablamaya, həmçinin vaxtından əvvəl ödəniş və ya yenidən maliyyələşdirmə ehtimalları daxildir. Bərpa olunan kreditlər üçün EAD istifadə edilmiş vəsaitlərin cari qalığını defolt anında qalan limitin gözlənilən istifadəsini nəzərdə tutan "Kreditə Konvertasiya Əmsalına" əlavə etməklə proqnozlaşdırılır. Bu ferziyyələr kreditin növü, cari istifadə limiti və müəyyən borcalanın davranış xüsusiyyətlərindən asılı olaraq dəyişir.

**29. Risklərin idarə edilməsi (davamı)**

**Makroiqtisadi amillər.** Bankın daxili proqnozları növbəti beş il ərzində gözlənilen makroiqtisadi inkişaf üzrə ən dəqiq təxminləri eks etdirir. Beş ildən sonra heç bir makroiqtisadi təsir nəzəre alınmamışdır. Müvafiq iqtisadi dəyişənlərin defolt ehtimalına təsiri həmin dəyişənlərdəki dəyişikliklərin əvvəlki dövrlərdə defolt səviyyesine təsirini aydınlaşdırmaq üçün statistik regressiya təhlilindən istifadə etməklə müəyyən edilmişdir.

Diger iqtisadi proqnozlarda olduğu kimi, bu proqnozlarda da yüksək derecədə qeyri-müəyyənlik mövcuddur və bu səbəden, faktiki nəticələr proqnozlaşdırılan nəticələrdən əhəmiyyətli dərecədə fərqlənə bilər. Bank hesab edir ki, bu proqnozlar mümkün nəticələrin ən dəqiq təxminlərini eks etdirir.

Bank GKZ-nin qiymətləndirilməsi məqsədile destəkleyici gelecek məlumatlardan, əsasən de özünün proqnoz makroiqtisadi modelinin nəticələrindən istifadə etmişdir. 31 dekabr 2020 və 31 dekabr 2019-cu il tarixinə GKZ səviyyəsinə uyğun olan əhəmiyyətli proqnoz fərziyyələri aşağıdakılardır:

Dəyişənlər	Korporativ kreditlər	Ümumi məqsədli istehlak kreditləri	Mikro kreditlər	İpoteka kreditləri
Nominal effektiv vayuta məzənnəsi	Hə	Hə	Hə	Hə
Qeyri-neft sektoru üzrə nominal effektiv vayuta məzənnəsi	Hə			
Qeyri-neft sektoru üzrə real effektiv vayuta məzənnəsi			Hə	
Son 12 aylıq ÜDM		Hə		
Son 12 ay üzrə qeyri-neft sektorunun payına düşən ÜDM				Hə
Son 12 aylıq real ÜDM	Hə		Hə	
Son 12 aylıq bündə xərcləri	Hə	Hə		Hə

Aşağıdakı ssenarilərdən istifadə edilir:

- 20% aşağı ehtimallı ssenari (orta hesabla 200 ən aşağı kvantil);
- 60% orta ehtimallı ssenari (orta hesabla 600 orta kvantil);
- 20% yüksək ehtimallı ssenari (orta hesabla 200 ən yüksək kvantil).

Yekun defolt ehtimalı dərəcələri bu ssenariləri eks etdirir və yuxarıda qeyd olunan ehtimal ilə ölçülmüş orta çeki əmsallarından ibarətdir.

**Müəyyən zaman ani.** Hazırkı maliyyə hesabatlarının hazırlanması üçün rehberlik tərəfindən hesablanan gözlənilen kredit zərərləri bütöv müddət üçün deyil, müəyyən zaman anındaki hesablamalara əsaslanır. Bu hesablama zamanı destəkleyici gelecek məlumatlardan istifadə edilir. Bu zaman kredit riskinə təsir göstərən əsas makroiqtisadi dəyişənlərə dair bankdaxili proqnozlar PD göstəricilərinə təsir edir.

Ümumiyyətə, GKZ aşağıdakı kredit riski parametrlərinin hasilinə bərabərdir: yuxarıda müəyyən edilən və cari dəyərə diskontlaşdırılan EAD, PD və LGD. GKZ her bir fərdi kredit qalığının müvafiq müddəti ərzində (müəyyən edilmiş mərhələdən asılı olaraq) her bir növbəti ay üçün kredit riski parametrlərini proqnozlaşdırmaqla müəyyən edilir. Bu üç komponentin hasilini tapılır və bərpa ehtimalını (yəni, maliyyə aktivinin əvvəlki ayda ödənilmesi və ya defolt olması) nezəre alaraq onlara düzəliş edilir. Bu, her bir gelecek dövr üçün GKZ-nin hesablanmasına effektiv şəkildə təmin edir və sonradan hesabat tarixinə geri diskontlaşdırılaraq toplanır.

**GKZ modellerine daxil edilmiş gelecek məlumatlar.** GKZ-nin hesablanması zamanı destəkleyici gelecek məlumatlardan istifadə edilir. Bank gözlənilen kredit zərərlərinə uyğun olan bəzi əsas iqtisadi dəyişənləri müəyyən etmişdir. Bu iqtisadi dəyişənlərə dair proqnozlar ("əsas iqtisadi ssenari") Bank tərəfindən təqdim edilir və növbəti beş il üçün gözlənilen makroiqtisadi vəziyyətin ən dəqiq təxminlərini eks etdirir. Müvafiq iqtisadi dəyişənlərin PD-yə təsiri həmin dəyişənlərdəki dəyişikliklərin əvvəlki dövrlərdə defolt səviyyesine təsirini aydınlaşdırmaq üçün statistik regressiya təhlilindən istifadə etməklə müəyyən edilmişdir.

Əsas iqtisadi ssenariyə əlavə olaraq, Bank ssenari çəkiləri ile yanaşı digər mümkün ssenariləri de təmin edir. İstifadə edilən digər ssenarilərin sayı qeyri-xətliliyin təmin edilməsi üçün əsas məhsulun hər bir növünün təhlili əsasında müəyyən edilir. Ssenarilərin sayı və xüsusiyyətləri hər bir hesabat tarixində yenidən qiymətləndirilir. Ssenari çəkiləri seçilmiş her bir ssenarinin eks etdirdiyi mümkün nəticələrin hacmini nezəre alaraq, statistik təhlil və ekspert mülahizəsi əsasında müəyyən edilir. SICR hər bir əsas və digər ssenarilər üçün bütöv müddət üzrə PD-ni müvafiq çeki ssenarilərinə, eleca da kəmiyyət və məhdudlaşdırıcı meyarlara vurmaqla qiymətləndirilir. Bu, bütöv maliyyə aletinin 1-ci, 2-ci və ya 3-cü Mərhələlərə aid edilmesini və 12 aylıq və ya bütöv müddət üzrə GKZ-nin qeydə alınmasını müəyyən edir.

**29. Risklərin idarə edilməsi (davamı)**

Bu qiymətləndirmədən sonra Bank GKZ-ni ehtimalı ilə ölçülmüş 12 aylıq GKZ (1-ci Mərhələ) ve ya ehtimalı ilə ölçülmüş bütöv müddət üzrə GKZ (2-ci və 3-cü Mərhələlər) kimi qiymətləndirir. Ehtimal ilə ölçülmüş bu GKZ-lər müvafiq GKZ modelindəki her bir ssenarini sınaqdan keçirməklə və müvafiq ssenarı çekisine vurmaqla (ilkin məlumatların çekisindən fərqli olaraq) müəyyən edilir.

Her bir iqtisadi proqnozda olduğu kimi, onlارın reallaşması ilə bağlı fərziyyələr və ehtimallar yüksək derecəli qeyri-müəyyənliliklə əlaqəlidir və buna görə də faktiki nəticələr proqnozlaşdırılan nəticələrdən əhəmiyyətli derecədə fərqlənə bilər. Bank bu proqnozları mümkün nəticələrin en dəqiq texminləri kimi hesab edir və seçilmiş ssenarilərin mümkün ssenarilərin diapazonunu düzgün əks etdirməsini müəyyən etmək üçün Bankın fərqli portfelleri daxilində qeyri-xətliliyi və assimetriyalılığı təhlil etmişdir.

**Bəktestinq.** Bank maliyyə aktivləri üzrə texminlər və faktiki zərərlər arasındaki fərqlərin azaldılması üçün öz metodologiya və fərziyyələrini müntəzəm olaraq nəzərdən keçirir. Belə fərqlərin təhlili (bək-testinq) en azı ilde bir dəfə aparılır. GKZ-nin qiymətləndirilməsi metodologiyası üzrə bək-testinq nəticələri Bankın rəhbərliyinə təqdim edilir və səlahiyyətli şəxslərle razılışdırıldıqdan sonra modellərin və fərziyyələrin təkmilləşdirilməsi üçün növbəti addımlar müəyyən edilir.

**Coğrafi risk konsentrasiyası.** Bankın maliyyə aktiv və öhdəlikleri üzrə coğrafi konsentrasiya aşağıdakı kimi olmuşdur:

Min Azərbaycan manatı ilə	2020			2019				
	Azərbaycan	İəT	MDB və digər ölkələr	Cəmi	Azərbaycan	İəT	MDB və digər ölkələr	Cəmi
<b>Maliyyə aktivləri</b>								
Pul vesaitləri və onların ekvivalentləri	36,369	4,006	777	41,152	38,747	13,631	533	52,911
Kredit təşkilatlarından alınacaq vesaitlər	745	1,567	-	2,312	1,113	1,560	-	2,673
Müşterilərə verilmiş kreditlər və avanslar	202,769	-	-	202,769	220,470	-	-	220,470
Borc qiymətli kağızlara investisiyalar	41,632	4,817	-	46,449	41,636	4,867	-	46,503
Sair maliyyə aktivləri	2,264	267	60	2,591	3,313	268	378	3,959
<b>Cəmi maliyyə aktivləri</b>	<b>283,779</b>	<b>10,657</b>	<b>837</b>	<b>295,273</b>	<b>305,279</b>	<b>20,326</b>	<b>911</b>	<b>326,516</b>
<b>Maliyyə öhdəlikləri</b>								
Müşterilərə ödəniləcək vesaitlər	(121,779)	-	-	(121,779)	(182,949)	-	-	(182,949)
Kredit təşkilatlarına ödəniləcək vesaitlər	(23,039)	-	-	(23,039)	(3,410)	-	-	(3,410)
Sair borclar	(34,379)	-	-	(34,379)	(28,553)	-	-	(28,553)
Icara öhdəlikləri	(4,862)	-	-	(4,862)	(4,909)	-	-	(4,909)
Sair maliyyə öhdəlikləri	(10,157)	-	(63)	(10,220)	(6,281)	(52)	-	(6,333)
<b>Cəmi maliyyə öhdəlikləri</b>	<b>(194,216)</b>	<b>-</b>	<b>(63)</b>	<b>(194,279)</b>	<b>(226,102)</b>	<b>(52)</b>	<b>-</b>	<b>(226,154)</b>
<b>Cəmi xalis aktivlər</b>	<b>89,563</b>	<b>10,657</b>	<b>774</b>	<b>100,994</b>	<b>79,177</b>	<b>20,274</b>	<b>911</b>	<b>100,362</b>

**Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi.** Likvidlik riski adı və ya fövqəladə şəraitdə ödəniş tarixində Bankın ödənişlə bağlı öhdəliklərini yerinə yetirə bilməməsi riskidir. Bu riski məhdudlaşdırmaq məqsədilə rəhbərlik minimal depozit bazası, likvidliyi nəzəre almaqla aktivləri idarə edir və gelecek pul vesaitləri hərəkətlərinin və likvidliyin gündəlik monitoringini həyata keçirir. Likvidliyin idarə edilməsi vasitələri və müvafiq hesabatlar Bankın İdarə Heyəti tərəfindən təsdiq edilir, Aktivlərin və Öhdəliklərin İdarə edilməsi Departamenti tərəfindən hazırlanır və hər ay Aktivlər və Öhdəliklər Komitəsi tərəfindən nəzərdən keçirilir.

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**29. Risklərin idarə edilməsi (davamı)**

Bank pul vəsaitlərinin hərəketi gözlənilmədən kesildiyi təqdirdə asanlıqla satıla bilən yüksək tələbatlı növbə-növ aktivlər portfelinə sahibdir. Bundan əlavə, Bank ARMB-de pul depoziti (məcburi ehtiyat) yerləşdirmiş və onun məbləği cəlb edilmiş müştəri emanətlərinin səviyyəsindən asılıdır.

Likvidlik vəziyyəti Bank tərəfindən əsas etibarı ilə ayrıca olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının teyin etdiyi 30% minimal likvidlik əmsallarına əsaslanır. 31 dekabr tarixinə bu əmsallar aşağıdakı kimi olmuşdur:

	<b>2020 (%)</b>	<b>2019 (%)</b>
Ani likvidlik əmsali (bir gün ərzində alınma və ya satıla bilən aktivlər/tələb əsasında ödənilən öhdəliklər)	91	96

**Maliyyə öhdəliklerinin ödəniş tarixinə qalmış müddətlər üzrə təhlili.** Aşağıdakı cədvəldə diskontlaşdırılmamış müqavilə öhdəlikleri əsasında Bankın 31 dekabrda maliyyə öhdəlikleri ödəniş tarixinə qalmış müddətlər üzrə təqdim edilir. Tələb əsasında ödənilməli öhdəliklər ödəniş tələbinin mümkün olan ən tez tarixdə verilmiş hesab olunur. Bununla bərabər Bank gözləyir ki, müştərilərin çoxu Bank ödənişi aparmalı olduğu ən tez tarixdə ödənişi tələb etməyəcək və cədvəl keçmiş müddətlər üçün emanətlərin tələb edilməsi haqqında məlumat əsasında Bankın hesablaşdığı gözlənilen pul vəsaitləri hərəkətlərini eks etdirmir.

31 dekabr 2020-ci il tarixinə maliyyə alətlərinin ödəmə müddətləri üzrə təhlili aşağıda göstərilir:

<b>Min Azərbaycan manatı ilə</b>	<b>3 aydan az</b>	<b>3 - 12 ay</b>	<b>1 - 5 il</b>	<b>5 ilden çox</b>	<b>Cəmi</b>
<b>Maliyyə öhdəlikləri</b>					
Müştərilərə ödəniləcək vəsaitlər	67,819	46,746	10,585	-	125,150
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	19,647	27	3,435	-	23,109
Sair borclar	943	3,728	12,790	27,110	44,571
İcare öhdəlikləri	378	1,011	4,741	-	6,130
Sair maliyyə öhdəlikləri	10,220	-	-	-	10,220
<b>Cəmi diskontlaşdırılmamış maliyyə öhdəlikləri</b>	<b>99,007</b>	<b>51,512</b>	<b>31,551</b>	<b>27,110</b>	<b>209,180</b>

31 dekabr 2019-cu il tarixinə maliyyə alətlərinin ödəmə müddətləri üzrə təhlili aşağıda göstərilir:

<b>Min Azərbaycan manatı ilə</b>	<b>3 aydan az</b>	<b>3 - 12 ay</b>	<b>1 - 5 il</b>	<b>5 ilden çox</b>	<b>Cəmi</b>
<b>Maliyyə öhdəlikləri</b>					
Müştərilərə ödəniləcək vəsaitlər	88,006	82,886	18,270	-	189,162
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	10	-	3,715	-	3,725
Sair borclar	-	66	6,454	38,494	45,014
İcare öhdəlikləri	298	897	3,605	109	4,909
Sair maliyyə öhdəlikləri	6,333	-	-	-	6,333
<b>Cəmi diskontlaşdırılmamış maliyyə öhdəlikləri</b>	<b>94,647</b>	<b>83,849</b>	<b>32,044</b>	<b>38,603</b>	<b>249,143</b>

Aşağıdakı cədvəldə Bankın maliyyə təəhhüdləri və şərti öhdəliklərinin müqavilə müddətləri göstərilir. Hər bir yerinə yetirilməmiş kredit öhdəliyi müştərinin icra edilməsini tələb edə bildiyi ən erkən tarixin təsadüf etdiyi müddətə daxil edilir. Buraxılmış maliyyə zəmanəti haqqında müqavilələrlə bağlı zəmanətin maksimal məbləği həmin zəmanətin tələb edilə bildiyi ən erkən dövrə aid edilir.

<b>Min Azərbaycan manatı ilə</b>	<b>3 aydan az</b>	<b>3 - 12 ay</b>	<b>1 - 5 il</b>	<b>Cəmi</b>
2020	2,691	13,085	12,956	28,732
2019	3,132	11,197	14,951	29,280

Bank öhdəlik müddəti tamamlanana qədər bütün şərti öhdəliklərin və ya təəhhüdlərin istifadə edilməsini gözləmir.

**29. Risklərin idarə edilməsi (davamı)**

Bank hər hansı bir təşkilatdan və ya fiziki şəxslən əhəmiyyətli vəsait almır. Ödəmə müddətlərinin təhlili hər hansı konkret müddətdə əhəmiyyətli mənfi müddətlərin olmasına göstərmir.

Müşterilərə ödəniləcək vəsaitlərə fiziki şəxslərin və korporativ müşterilərin müddətli depozitləri də daxildir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq Bank bu depozitləri əmanətçinin tələbi ilə qaytarmalıdır (Qeyd 17).

Aşağıdakı cədvəldə aktiv və öhdəliklərin qaytarılma və ya ödəmə müddətlərinə görə təhlili göstərilir.

Min Azerbaycan manatı ilə	2020			2019		
	Bir il erzində	Bir ilden artıq	Cəmi	Bir il erzində	Bir ilden artıq	Cəmi
Pul vəsaitləri və onların ekvivalentləri	41,152	-	41,152	52,911	-	52,911
Kredit təşkilatlarından alınacaq vəsaitlər	745	1,567	2,312	1,978	695	2,673
Müşterilərə verilmiş kreditlər və avanslar	97,408	105,361	202,769	123,975	96,495	220,470
Borc qiymətli kağızlara investisiyalar	35,634	10,815	46,449	28,898	17,605	46,503
Əmlak və avadanlıqlar	-	5,822	5,822	-	10,073	10,073
Qeyri-maddi aktivlər	-	3,850	3,850	-	3,266	3,266
Istifadə hüquqlu aktivlər	-	5,067	5,067	-	5,600	5,600
Mülkiyyətə keçmiş əmlak	-	691	691	-	569	569
Texire salınmış mənfəət vergisi aktivi	1,423	-	1,423	381	-	381
Sair aktivlər	3,922	-	3,922	6,144	-	6,144
<b>Cəmi</b>	<b>180,284</b>	<b>133,173</b>	<b>313,457</b>	<b>214,287</b>	<b>134,303</b>	<b>348,590</b>
 Müşterilərə ödəniləcək vəsaitlər	71,647	50,132	121,779	166,590	16,359	182,949
Kredit təşkilatlarına ödəniləcək vəsaitlər	23,039	-	23,039	10	3,400	3,410
Sair borclar	3,872	30,507	34,379	65	28,488	28,553
İcare öhdəlikləri	907	3,955	4,862	1,195	3,714	4,909
Cari mənfəət vergisi öhdəlikləri	1,052	-	1,052	1,979	-	1,979
Texire salınmış mənfəət vergisi öhdəlikləri	-	-	-	-	-	-
Sair öhdəliklər	12,265	-	12,265	8,323	-	8,323
<b>Cəmi</b>	<b>112,777</b>	<b>84,594</b>	<b>197,371</b>	<b>178,162</b>	<b>51,961</b>	<b>230,123</b>
<b>Xalis</b>	<b>67,507</b>	<b>48,579</b>	<b>116,086</b>	<b>36,125</b>	<b>82,342</b>	<b>118,467</b>

**Bazar riski.** Bazar riski maliyyə alətlərinin gelecek pul vəsaitləri axınının ədaletli dəyeri faiz dərəcəsi və valyuta məzənnələri kimi bazar parametrlərində dəyişikliklər neticesində tərəddüb eleməsi riskidir. Bankın əhəmiyyətli kapital, korporativ istiqraz və ya töremsə alətləri yoxdur.

**Faiz dərəcəsi riski.** Faiz dərəcəsi riski maliyyə aktivlərinin ədaletli dəyerinin və ya gelecek pul vəsaitləri hərəketlərinin faiz dərəcəsinin artması/azalması neticesində ucuzlaşması/bahalaşması riskidir. Aktivlərin və öhdəliklərin idarə edilməsi Komitəsi müntəzəm qaydada aktivlərin və öhdəliklərin faiz dərəcəleri strukturunu ətraflı təhlil edərək, ümumi faiz dərəcəsi spredlərini nəzərdən keçirir. 31 dekabr 2020 və 2019-cu il tarixinə Bankın dəyişen dərəcə ilə heç bir maliyyə aktivi və ya öhdəliyi olmamışdır.

**Valyuta riski.** Valyuta riski – maliyyə alətinin dəyerinin xarici valyuta məzənnələrində dəyişmələrə görə tərəddüb etmesi riskidir. Bank özünün maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəketinə qüvvədə olan xarici valyuta məzənnələrinə dəyişikliklərin təsir göstərməsi riskinə maruzdur.

**29. Risklərin idarə edilməsi (davamı)**

Aktivlərin və öhdəliklərin idarə edilməsi Komitəsi valyuta riskinə AZN devalvasiyasının və digər makroiqtisadi göstəricilərin qiymətləndirilmiş əsasında açıq valyuta mövqeyini idarə etməklə nezərət edir. Bu, Banka imkan verir ki, valyuta dərcələrinin milli valyutaya qarşı əhəmiyyətli dəyişməsindən zərerleri minimallaşdırırsın. Azərbaycan Respublikasının Mərkəzi Bankını tələblərini yerinə yetirmək məqsədilə xəzinədarlıq Bankın açıq valyuta mövqeyinin gündəlik monitoringini həyata keçirir.

Hesabat dövrünün sonuna Bankın məruz qaldığı valyuta riski üzrə ümumi təhlil aşağıdakı cədveldə eks olunur:

Min Azərbaycan manatı ilə	31 dekabr 2020			31 dekabr 2019		
	Monetar maliyyə aktivləri	Monetar maliyyə öhdəlikləri	Xalis mövqe	Monetar maliyyə aktivləri	Monetar maliyyə öhdəlikləri	Xalis mövqe
Azərbaycan manatı	251,492	(132,180)	119,312	266,106	(174,344)	91,762
Rus rublu	215	(124)	91	219	(134)	85
ABŞ dolları	37,876	(56,332)	(18,456)	52,880	(44,440)	8,440
Avro	3,070	(3,069)	1	4,753	(4,750)	3
İngilis funt sterlinqi	2,608	(2,573)	35	2,549	(2,486)	63
Diger	12	(1)	11	9	-	9
<b>Cəmi</b>	<b>295,273</b>	<b>(194,279)</b>	<b>100,994</b>	<b>326,516</b>	<b>(226,154)</b>	<b>100,362</b>

Aşağıdakı cədveldə Bankın 31 dekabr tarixinə ticaret üçün nezərdə tutulmayan maliyyə aktivləri və öhdəlikləri və ehtimal edilən pul vəsaitlərinin hərəkəti üzrə iri risklərə məruz qaldığı valyutalar göstərilir. Təhlil valyutanın manata qarşı mezənnəsində mentiqi olaraq mümkün hərəketin təsirini hesablayır, bu zaman mənfeət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda bütün digər göstəricilər dəyişməz qalır (valyuta məzənnələrinə həssas olan ticaret üçün nezərdə tutulmayan maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyerinə görə). Kapitala olan təsir mənfeət və ya zərər və sair məcmu gəlir haqqında hesabata olan təsirdən fərqlənmir. Cədveldəki mənfi məbləğ mənfeət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda və ya kapitalda potensial xalis azalma, müsbət məbləğ isə potensial xalis artımı eks etdirir.

31 dekabr 2020 və 2019-cu il tarixinə aktivlərin xalis dəyeri əsasında vergidən əvvəlki mənfeətə təsir aşağıdakı cədveldə təqdim olunur:

Min Azərbaycan manatı ilə	2020		2019	
	AZN/USD +30%	AZN/USD -15%	AZN/USD +30%	AZN/USD -15%
Vergidən əvvəlki mənfeətə təsir	(5,537)	2,768	2,532	(1,266)

**Əməliyyat riski.** Əməliyyat riski – sistemlərin nasazlığı, işçilərin sehv, saxtakarlıq və ya xarici hadisələr nəticəsində yaranan riskdir. Nəzəret sistemi işləmeyəndə əməliyyat riskləri nüfuza xələl getirə, hüquqi nəticələrə və ya maliyyə zərerlərinə getirib çıxara bilər. Bank bütün əməliyyat risklərinin aradan götürülməsini güman edə bilməz, lakin nəzəret sistemi və potensial risklərin izlenməsi və onlarla bağlı tədbirlərin görülməsi həmin risklərin idarə edilməsi üçün effektiv alet ola bilər. Nəzəret sistemine vəzifələrin səmərəli bölüşdürülməsi, giriş, təsdiqləmə və tutuşdurma prosedurları, heyətin təlimləndirilməsi və qiymətləndirilməsi prosesləri, elece də daxili auditdən istifadə daxildir.

**30. Maliyyə alatlarının ədalətli dəyəri**

**Ədalətli dəyər iyerarxiyası**

Aşağıdakı cədvəlde təkrarlanan ədalətli dəyər qiymətləndirmələrinin aid edildiyi ədalətli dəyər iyerarxiyasının səviyyələri üzrə 31 dekabr 2020-ci il tarixinə ədalətli dəyərdə ölçülmüş maliyyə alatlarının təhlili verilmişdir:

Qiymətləndirme tarixi	Ədalətli dəyərin ölçüləməsi üçün istifadə edilən göstəricilər				Cəmi	
	Feal bazarda müəyyən edilmiş qiymətlər (1-ci Səviyyə)	Müşahidə edile bilen ilkin ehəmiyyətli məlumatlar (2-ci Səviyyə)	Müşahidə edilə bilməyen ilkin ehəmiyyətli məlumatlar (3-cü Səviyyə)			
<i>Min Azerbaijan manatı ilə</i>						
<b>Ədalətli dəyəri açıqlanan aktivlər</b>						
Pul vesaitleri və onların ekvivalentləri	31 dekabr 2020	25,319	15,833	-	41,152	
Borc qiymətli kağızlara investisiyalar	31 dekabr 2020	3,431	43,148	-	46,579	
Kredit təşkilatlarından alınacaq vesaitlər	31 dekabr 2020	-	2,312	-	2,312	
Müştərilərə verilmiş kreditlər və avanslar	31 dekabr 2020	-	-	209,489	209,489	
Sair maliyyə aktivləri	31 dekabr 2020	-	2,591	-	2,591	
<b>Ədalətli dəyəri açıqlanan öhdəliklər</b>						
Müştərilərə ödəniləcək vesaitlər	31 dekabr 2020	-	-	121,109	121,109	
Kredit təşkilatlarına ödəniləcək vesaitlər	31 dekabr 2020	-	22,697	-	22,697	
Sair borclar	31 dekabr 2020	-	34,379	-	34,379	
Sair maliyyə öhdəlikləri	31 dekabr 2020	-	10,220	-	10,220	

**"Expressbank" ASC**  
**31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**30. Maliyyə alətlarının ədalətli dəyəri (davamı)**

Aşağıdakı cədveldə təkrarlanan ədalətli dəyər qiymətləndirmələrinin aid edildiyi ədalətli dəyər iyerarxiyasının seviyyələri üzrə 31 dekabr 2019-cu il tarixinə ədalətli dəyərdə ölçülmüş maliyyə alətlərinin təhlili verilmişdir:

	<b>Ədalətli dəyərin ölçülmesi üçün istifadə edilən göstəricilər</b>					<b>Cəmi</b>	
	<b>Qiymətləndirme tarixi</b>	<b>Feal bazarda müəyyən edilmiş qiymətlər (1-ci Seviyyə)</b>	<b>Müşahidə edilə bilən ilkin ehəməyyətli məlumatlar (2-ci Seviyyə)</b>	<b>Müşahidə edilə bilməyen ilkin ehəməyyətli məlumatlar (3-cü Seviyyə)</b>			
<i>Min Azerbaycan manatı ilə</i>							
<b>Ədalətli dəyəri açıqlanan aktivlər</b>							
Pul vesaitləri ve onların ekvivalentləri	31 dekabr 2019	23,353	29,558	-	52,911		
Borc qiymətli kağızlara investisiyalar	31 dekabr 2019	-	46,586	-	46,586		
Kredit təşkilatlarından alınacaq vesaitler	31 dekabr 2019	-	2,673	-	2,673		
Müşterilərə verilmiş kreditlər və avanslar	31 dekabr 2019	-	-	216,199	216,199		
Sair maliyyə aktivləri	31 dekabr 2019	-	3,959	-	3,959		
<b>Ədalətli dəyəri açıqlanan öhdəliklər</b>							
Müşterilərə ödəniləcək vesaitler	31 dekabr 2019	-	-	188,684	188,684		
Kredit təşkilatlarına ödəniləcək vesaitlər	31 dekabr 2019	-	3,698	-	3,698		
Sair borclar	31 dekabr 2019	-	28,772	-	28,772		
Sair maliyyə öhdəlikləri	31 dekabr 2019	-	6,333	-	6,333		
<b>Ədalətli dəyərlə eks etdirilməyən maliyyə aktiv və öhdəliklərinin ədalətli dəyəri</b>							
Aşağıdakı cədveldə Bankın maliyyə vəziyyəti haqqında hesabatında ədalətli dəyərlə eks etdirilməmiş maliyyə alətlərinin balans və ədalətli dəyəri kateqoriyalar üzrə müqayisə edilir. Cədveldə qeyri-maliyyə aktiv və öhdəliklərin ədalətli dəyəri göstərilmir:							
<i>Min Azerbaycan manatı ilə</i>	<b>Balans dəyəri 2020</b>	<b>Ədalətli dəyər 2020</b>	<b>Balans dəyəri 2019</b>	<b>Ədalətli dəyər 2019</b>			
<b>Maliyyə aktivləri</b>							
Pul vesaitləri ve onların ekvivalentləri	41,152	41,152	52,911	52,911			
Borc qiymətli kağızlara investisiyalar	46,449	46,579	46,503	46,586			
Kredit təşkilatlarından alınacaq vesaitler	2,312	2,312	2,673	2,673			
Müşterilərə verilmiş kreditlər və avanslar	202,769	209,489	220,470	216,199			
Sair maliyyə aktivləri	2,591	2,591	3,959	3,959			
<b>Maliyyə öhdəlikləri</b>							
Müşterilərə ödəniləcək vesaitler	121,779	121,109	182,949	188,684			
Kredit təşkilatlarına ödəniləcək vesaitlər	23,039	22,697	3,410	3,698			
Sair borclar	34,379	34,379	28,553	28,772			
Sair maliyyə öhdəlikləri	10,220	10,220	6,333	6,333			

Maliyyə hesabatlarında ədalətli dəyərlə hələ qeydə alınmamış maliyyə alətləri üçün ədalətli dəyərin müəyyən edilməsi üçün istifadə edilən metod və fərziyyələr aşağıda eks etdirilir.

**30. Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)**

**Ədalətli dəyərləri texminən balans dəyərlərinə beraber olan aktivlər.** Tez satılı bilən ve ödəmə müddəti qısa (Üç aydan az) olan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı olaraq ehtimal edilir ki, onların balans dəyərləri texminən ədalətli dəyərlərinə berabərdir. Bu fərziyyə həmçinin tələb əsasında depozitlərə və xüsusi ödəmə müddəti olmayan əmanət hesablarına da tətbiq edilir.

**Amortizasiya hesablanmış dəyərlərə uçota alınan maliyyə aktivləri və maliyyə öhdəlikləri.** Kotirovka edilməyen alətlər, müştərilərə verilmiş kreditlər və avanslar, kredit teşkilatlarından alınacaq vəsaitlər, müştərilərə və kredit teşkilatlarına ödəniləcək vəsaitlər, sair borclar, sair maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyəri oxşar şərtləri, kredit riski və qalıq müddətləri olan borclar üçün hazırda mövcud olan dərəcələri istifadə etməklə gələcək pul vəsaitlərinin hərəketinin diskontlaşdırılması modeli ilə qiymətləndirilir.

**31. Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması**

BMS 24 "Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması" standartına uyğun olaraq tərəflər o halda əlaqəli tərəf hesab edilir ki, bir tərəf digər tərəfe nəzaret etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilməsində mühüm təsir göstərmək iqtidarındadır. Hər bir potensial əlaqəli tərəf münasibətlərini nəzərdən keçirdikdə, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyyətinə de yönəldilməlidir.

Əlaqəli tərəflər əlaqəli olmayan tərəflərin həyata keçirə bilmədiyi əməliyyatlarda iştirak edə bilər. Əlaqəli tərəflər arasında əməliyyatlar əlaqəli olmayan tərəflər arasında əməliyyatlarla eyni şərtlər, müddət və məbləğdə aparılmışdır.

**31. Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması (davamı)**

İlin sonuna əlaqəli tərəflərin əməliyyatlar üzrə qətlərlər aşağıda göstərilir:

Min Azərbaycan manatı ilə	2020				2019				Cəmi Diger elacəlli tərəflər
	Şəhərdarlar nezaretdə olan müəssisələr	Ümumi nezaretdə olan müəssisələr	Əsas idarəedici həyət	Diger elacəlli tərəflər	Cəmi	Şəhərdarlar nezaretdə olan müəssisələr	Ümumi nezaretdə olan müəssisələr	Əsas idarəedici həyət	
1 yanvar tarixinə ümumi kreditlər	19	1,196	87	8	1,310	31	106,695	877	29
İI ərzində verilmiş kreditlər	-	610	280	5	895	-	170	602	-
II ərzində ödənilmiş kreditlər	(4)	(273)	(364)	(9)	(650)	(12)	(105,377)	(1,281)	(106,691)
Diger hərəkətlər	(15)	-	35	95	115	-	(292)	(111)	(403)
31 dekabr tarixinə ümumi kreditlər	-	1,533	38	99	1,670	19	1,196	87	8 1,310
Çıxışın: 31 dekabr tarixinə dəyərsizləşmə ehtiyatı	-	(432)	-	-	(432)	-	(197)	(1)	- (198)
31 dekabr tarixinə xalis kreditlər	-	1,101	38	99	1,238	19	999	86	8 1,112
1 yanvar tarixinə depozitlər	-	1,192	30	393	1,615	-	-	2	173
İI ərzində alınmış depozitlər	-	2	3	3,547	3,552	-	2,380	32	223
II ərzində ödənilmiş depozitlər	-	(1,194)	(3)	(2,160)	(3,357)	-	(1,188)	(2)	(3) (1,193)
Diger hərəkətlər	-	-	-	-	-	-	-	(2)	(2)
Məzənnə fərqi nə təsir	-	-	-	-	-	-	-	-	-
31 dekabr tarixinə depozitlər	-	30	1,801	1,831	-	-	1,192	30	393
31 dekabr tarixinə cari hesablar	49	854	101	19	1,023	147	1,643	48	63 1,615
Təhəhdilər və buraxılmış zəmanetlər	-	17	8	2	27	-	7,098	155	17 7,270

**"Expressbank" ASC  
31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**31. Əlaqəli təreflər haqqında məlumatların açıqlanması (davamı)**

Əlaqəli təreflərlə əməliyyatlar üzrə gelir və xərclər aşagıdakı cədvəldə göstərilir:

Səhmdarlar	31 dekabr 2020-ci il tarixinde başa çatan il			31 dekabr 2019-cu il tarixinde başa çatan il		
	Ümumi nezərat	Əsas idarəedici heyət	Diger əlaqəli təreflər	Cəmi Səhmdarlar	Ümumi nezərat	Əsas idarəedici heyət
<i>Min Azərbaycan manatı ilə</i>						
Kreditlər üzrə faiz geliri	-	185	17	8	210	6
Kreditlin deyərsizləşməsi (xərci)/gelin	-	(235)	1	-	(234)	-
Depozitlər üzrə faiz xərci	-	(2)	(3)	(8)	(13)	-
Haqq və komissiya gelirleri	12	304	1	20	337	14
Sair eməliyyat gelini/xərci	22	50	-	-	72	16
						174

31 dekabr 2020-ci il tarixinə Bankın 8 nöfər (31 dekabr 2019: 6 nöfər) ilə təmsil olunan əsas idarəedici heyətinə ödənişlər aşağıda kimi olmuşdur:

Min Azərbaycan manatı ilə	2020		2019	
	Cəmi əsas idarəedici heyət ödənişlər	Əmək haqqı və digər qısamüddətli ödənişlər	Cəmi əsas idarəedici heyət ödənişlər	Əmək müqaviləsinə xitam verilməsine görə kompensasiya ödənişləri
	712	588	930	688

### 32. Kapitalın adekvatlığı

Bank tərefindən kapitalın idare edilməsinin məqsədləri (i) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) müəyyən etdiyi kapital tələblərinin yerine yetirilməsi, (ii) Bankın daim fealiyyət göstəren müəssisə kimi fealiyyətinə davam etməsi imkanının təmin edilmesi və (iii) fealiyyətin həyata keçirilməsi və sehmdar deyərinin maksimal artırılması məqsədile yüksək kredit reytinqinin və kapitalın adekvatlığı reytinqlərinin dəsteklənməsinin təmin edilməsidir. ARMB-nin müəyyən etdiyi kapitalın adekvatlığı əmsallarına uyğunluq hər ay Bankın Baş İcraçı Direktoru və Baş Mühasibi tərefindən nəzərdən keçirilən və imzalanan hemin əmsalların hesablanması təsvir edən hesabatlar vasitəsilə nəzəret edilir. Kapitalın idare edilməsinin digər məqsədləri hər il qiymətləndirilir.

Bank iqtisadi şərait və fealiyyətinin risk xüsusiyyətləri dəyişikcə kapital strukturunu idarə edir və müvafiq düzəlişlər aparır. Kapitalın strukturunu saxlamaq və ya bu strukturda düzəlişlər etmək məqsədile Bank sehmdarlarla ödənilen dividend ödənişlərinin məbləğində düzəlişlər edə, kapitalı sehmdarlarla qaytara bilər. Keçen illərlə müqayisədə məqsəd siyaset və proseslərde ciddi dəyişikliklər baş vermemişdir.

ARMB-nin tələblərinə əsasən banklar 1-ci dəreccəli kapital və mecmu kapitalın minimum adekvatlıq əmsalını müvafiq olaraq 6% (2019: 5.5%) və 11% (2019: 11%) həcmində saxlamalıdır. 2020-ci ilin yanvar ayında ARMB mecmu kapitalın minimum adekvatlıq əmsalını 11%-dən 12%-ə qaldırmışdır. Lakin, COVID-19 pandemiyasından qaynaqlanan iqtisadi tənəzzülə mübarizə aparan stimul tədbirlərinin bir hissəsi olaraq, 23 aprel 2020-ci il tarixində ARMB müvəqqəti olaraq bu əmsalı 11%-ə endirmək və 2021-ci ilin aprel ayına qədər 11% səviyyəsində saxlamaq qərarına gelmişdir.

Rehberlik hesab edir ki, Bank 2020-ci il ərzində kapitalın adekvatlığı əmsalına riayət etmişdir.

31 dekabr 2020 və 2019-cu il tarixinə Bankın kapitalın adekvatlığı əmsalı aşağıdakı kimi olmuşdur:

Min Azərbaycan manatı ilə	2020	2019
1-ci dəreccəli kapital	107,854	88,509
2-ci dəreccəli kapital	9,487	21,937
 Mecmu kapital	 117,341	 110,446
 Risk derecesi üzrə ölçülmüş aktivlər	 229,582	 255,276
1-ci dəreccəli kapitalın adekvatlıq əmsalı	47%	35%
Mecmu kapitalın adekvatlıq əmsalı	51%	43%

### 33. Hesabat tarixindən sonrakı hadisələr

**COVID-19 pandemiyası.** COVID-19 pandemiyası ile mübarizə çərçivəsində Azərbaycan Hökuməti tərefindən tətbiq edilən sert xüsusi karantin rejimi tədbirləri (seyahet məhdudiyyətləri, karantinlər, iş yerlərinin və digər xidmet sahələrinin bağlanması, ölkə daxilində müəyyən erazilerdə qapanmalar) 2021-ci ilin yanvar ayında dayandırılmışdır. Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi eleyhine 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına" dair Sərəncamına əsasən Azərbaycan əhalisinin vaksinasiyasına tədricən başlanılmışdır.

Kapitalın adekvatlıq əmsalları hazırkı maliyyə hesabatlarının buraxıldığı tarixe prudensial normativlərdən daha yüksək səviyyədə saxlanılmışdır. Həssaslıq təhlili göstərir ki, mövcud kapital buferləri COVID-19 epidemiyasının gelecek inkişaf dinamikasından yarana bilecək riskləri aradan qaldırmağa imkan yaradır.

**Qanunvericilik aktlarına dəyişikliklər.** Əmanətlərin sığortalanması haqqında qanunun 2.1.2.7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 2021-ci ildən başlayaraq fiziki şəxslərin sahibkarlıq fealiyyəti ilə əlaqədar açıldığı bank hesablarındakı 20.000 manatadək pul vəsaitləri də qorunan əmanətlərə aid edilecek və bununla da banklar tərefində əmanətlərin sığortalanması üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ödəniləcək rüblük təqvim haqlarını artacaq. Bundan əlavə, ƏSF-in təqdim etdiyi məktuba əsasən 2021-ci ildən başlayaraq iştirakçı banklara rüb ərzində qorunan əmanətlərin 0,05%-i həcmində əlavə rüblük haqq (və ya illik 0.2%) tətbiq edilmişdir. Müvəqqəti xarakter daşımamasına baxmayaraq, ƏSF-in məktubunda əlavə ödənişin qüvvəyə minmə tarixi göstərilmir.

**33. Hesabat tarixindən sonrakı hadisələr (davamı)**

Mərkəzi Bank COVID-19 pandemiyası ilə əlaqədar güzəşt paketi tətbiq etmiş və banklara pandemiyanın təsiri səbəbindən restrukturizasiya edilmiş kreditlər üzrə ehtiyatları 1 mart 2020-ci il tarixindəki seviyyədə saxlamasına icazə vermişdir. Bu güzəştin tətbiqi 1 aprel 2021-ci il tarixindən dayandırılmışdır və müvafiq olaraq, banklar kreditlər üzrə ehtiyatları müştərilərin ödəniş davranışlarını nəzərə alaraq mövcud qaydalara uyğun olaraq yeniləyecəklər.

**Səhmlərin leğv edilməsi.** Bank, Səhmdarların Ümumi Yiğincağının 30 iyun 2020-ci il tarixli qərarı ilə 67,026 ədəd səhmin (ümumi dəyeri: 24,711,816 AZN) leğv edilməsi ilə əlaqədar olaraq, nizamnamə kapitalının azalmasını təsdiqləmək üçün Mərkəzi Banka müraciət etmişdir. Mərkəzi Bank 4 dekabr 2020-ci il tarixli məktubunda səhmlərin leğvini təsdiqləmişdir. Bank, 26 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən və 18 fevral 2021-ci il tarixində Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Agentliyindən səhmdarların nizamnamə kapitalındaki yeni iştirak payı haqqında çıxarış almışdır.

**34. İxtisarlar**

Hazırkı maliyyə hesabatlarında istifadə olunmuş ixtisarların siyahısı aşağıda göstərilir:

Ixtisarlar	Tam adı
AC	Amortizasiya olunmuş dəyer
BIC	Bayes Məlumat Meyarı
CCF	Kredite Konvertasiya Əmsalı
EAD	Defolta məruz qalan dəyer
GKZ	Gözənlənilən kredit zərərləri
FVOCI	Ədalətli dəyərin deyişməsi sair məcmu gelirə aid edilən
FVTPL	Ədalətli dəyərinin deyişməsi mənfeət və ya zərərə aid olunan
LGD	Defolt baş verəcəyi halda itirilmesi gözlənilən mebleğ
PD	Defolt ehtimalı
SICR	Kredit riskinin əhəmiyyətli derəcədə artması
SPPI	Yalnız esas borc və faiz ödənişləri
SPPI təhlili	Maliyyə aletləri üzrə pul axınlarının yalnız esas borc və faiz ödənişlərindən ibarət olmasının qiymətləndirilmesi